

2609_Az_Əyanii_Yekun imtahan testinin sualları

Fənn : 2609 Mühasibat uçotu (istehsal sahələri üzrə)

1 Təmir, nəqliyyat, yağ, su, işıq, qaz təchizatında məsrəflər hansı məsrəf formasına daxildir?

- ☐ müəssisənin fəaliyyət xərcləri
- ☐ daşınma xərcləri
- ☒ köməkçi istehsal məsrəfləri
- ☐ əsas istehsal məsrəfləri
- ☐ təmir xərcləri

2 Pul, əmək material məsrəfləri hansı vəsaitlərə aiddir?

- ☐ heç biri
- ☐ material məsrəfi
- ☒ dövrüyyədə olan məsrəfləri
- ☐ əsas vəsaitlərə
- ☐ daşınma xərcləri

3 Hansı şəhərdə MUMUBS komitəsi yerləşir?

- ☐ Fransa
- ☐ İsveçrə
- ☐ İtaliya
- ☒ London
- ☐ Amerika

4 Dt 202/1 Kt 431 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ heyvandarlığa sərf edilən xərclər hesablandıqda
- ☒ kənar təşkilatlar tərəfindən yerinə yetirilən iş və xidmətlərin dəyəri hesablandıqda
- ☐ təsərrüfatda bütün sahələrdə məhsul satışından əldə edilən mənfəəti hesablandıqda
- ☐ bitkiçiliyə sərf edilən xərclər hesablandıqda
- ☐ hazır məhsulun tərkibində maya dəyərinin hesablanması

5 Dt 201/1 Kt721 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ ümumistehsal və ümumtəsərrüfat xərcləri heyvandarlığa aid edildikdə
- ☐ istehsalatdan təmir xərclərinə ayırmalar edildikdə
- ☐ ayrı-ayrı bitki növlərinin idarə edilməsi xərcləri
- ☐ sənaye istehsalının idarə edilməsi xərcləri silindikdə
- ☒ ümumistehsal və ümumtəsərrüfat xərcləri bitkiçiliyə aid edildikdə

6 Dt 201 Kt 202 yazılışı nəyi ifadə edir?

- ☐ təmir xərcləri mühasibatlıqdan silindikdə
- ☐ istehsalatda yüklərin daşınması
- ☐ istehsalatdakı işçilərə əmək haqqı ödənildikdə
- ☒ əsaslı təmir xərcləri öz hesabına silindi
- ☐ anbarda hazır məhsul verildikdə

7 Sadə, normativ metod hansı istehsal formasında daha çox istifadə edilir?

- ☐ neft-qaz istehsalında
- ☐ təkrar istehsalda
- ☐ məhsul istehsalında
- ☒ enerji istehsalında

☐ su təsərrüfatında

8 Hansı hallarda əmək predmetindən istifadə əsas sayılır?

- ☐ əsas vəsaitlər alındıqda
☐ mənfəət əldə edildikdə
☐ satış fəaliyyəti dövründə
☒ istehsal vaxtı
☐ materiallar daşındıqda

9 Neçənci ildə MUMUBS komitəsi yaradılıb?

- ☐ 1997
☐ 1961
☐ 1959
☒ 1973
☐ 1993

10 İstehsal dövrünün fasiləsizliyi üçün nələr vacibdir?

- ☐ əsas vəsaitlər
☐ əmək predmeti
☐ əmək əşyası, əmək vəsaiti
☒ işçi qüvvəsi
☐ əmək ölçüsü

11 Təsərrüfat prosesi dövründə vəsaitlər necə hərəkət edir?

- ☐ vəsaitlərin hərəkəti zamanı
☐ təhcizat prosesində
☐ satış prosesində
☐ ancaq tədavül prosesində
☒ istehsal, təhcizat, satış

12 Qarşıdakı xərcləri ödəmək üçün olan ehtiyatlar hesabı hansı mənbədən maliyyələşir?

- ☐ borc hesabına
☐ müəssisənin mənfəəti və zərəri hesabına
☒ əsaslı təmir işləri
☐ istehsal xərcləri
☐ kreditlər və öhdəliklər hesabına

13 Hal-hazırda maliyyə uçotunun mahiyyət əhəmiyyəti nələrəndən ibarətdir?

- ☐ maliyyə nəticələrinin hesablanması
☒ müəssisə fəaliyyətini tam qurmaqda
☐ pul vəsaitlərinin hərəkətini uçota almaqda
☐ uçot standartlara uyğunlaşdırılması
☐ amortizasiyanı hesablanması

14 Kənd təsərrüfatında istehsal prosesi necə təşkil edilir?

- ☐ öhdəlik olmadıqda
☐ balans tərtib edildikdə
☒ satış nəticəsində mənfəət əldə edildikdə
☐ məhsul satıldıqda
☐ müəssisə fəaliyyətinə xitam verildikdə

15 Uçot sistemində kapitalın hərəkəti nələrəndən ibarətdir?

- ☐ təsərrüfat fəaliyyəti nəticəsində hesabat tərtib edildikdə
- ☐ istehsal prosesi pozulduqda
- ☐ müəssisə zərərə uğradıqda
- ☒ kapitalın mövcudluğu üçün uçot sistemi tərtib edildikdə
- ☐ vergilərin tətbiqi

16 10-APK adlı jurnal order nəyə görə vacib sayılır?

- ☐ amortizasiya xərcləri
- ☒ köməkçi istehsala məsrəfləri
- ☐ bitkiçiliyin uçotu
- ☐ heyvandarlığın uçotu
- ☐ bitməmiş istehsal məsrəfləri

17 Köməkçi istehsal hesabının 1-ci sub hesabında nələr uçota alınır?

- ☐ ümumistehsalat xərcləri
- ☒ təmir emalatxanası xərcləri
- ☐ kommersiya xərcləri
- ☐ əsas istehsal xərcləri
- ☐ ümumtəsərrüfat xərcləri

18 Kənd təsərrüfatında bütün sahələrdə bütün hadisələri düzgün və vaxtında uçota almaq üçün nə etmək lazımdır?

- ☒ kənd təsərrüfatında baş verən hadisələri sənədləşdirmək
- ☐ ümumistehsal xərclərini hesablamaq
- ☐ nəqliyyatda sərf edilən xərcləri hesablamaq
- ☐ bütün xərcləri hesablamaq
- ☐ ümumtəsərrüfat xərclərini hesablamaq

19 əsas, köməkçi və xidmət məsrəfləri xərclərin hansı sferada olan vəsaitlərə daxildir?

- ☐ material məsrəfləri
- ☐ bitməmiş məsrəflər
- ☐ əsas istehsal məsrəfləri
- ☒ baş vermə yerinə görə olan xərclər
- ☐ bitkiçilikdə istehsal məsrəfləri

20 əmələ gəlmə mənbəyi və baş vermə yerindən asılı olaraq xərclər nələrdən ibarətdir?

- ☐ heç biri
- ☐ xidmət sferası
- ☐ mövcud mənbədən
- ☒ istehsal prosesi
- ☐ satış sferası

21 İstehsal vəsaitləri nələrdən təşkil edilir?

- ☐ hazır məhsulun daşınması xərcləri
- ☐ istehsal məsrəfləri
- ☐ əmək əşyaları
- ☒ istehsal və əmək vəsaitləri
- ☐ bitməmiş istehsal məsrəfləri

22 əmək vəsaiti, əmək predmeti, əmək əşyaları hansı sferada olan vəsaitlərə daxildir?

- ☐ tədarük sferasında olan vəsaitlər
- ☐ heyvandarlıqda əmək məsrəfləri

- ☐ satış sferasında olan vəsaitlər
- ☒ istehsal sferasında olan vəsaitlər
- ☐ təhcizat sferasında olan vəsaitlər

23 İstehsal, tədavül, kapital qoyuluşu, idarəetmə, xidmət sferası nəyin tərkibinə daxildir?

- ☐ heç biri
- ☐ məsrəflərin
- ☐ istehsal prosesi
- ☒ xərclərin
- ☐ investisiya qoyuluşu

24 Ümumistehsal və ümumtəsərrüfat xərcləri dedikdə nə başa düşülür?

- ☐ qeyri-müstəqim xərclər
- ☐ üstəlik xərclər
- ☒ idarəetmə və xidmət xərcləri
- ☐ xidmət xərcləri
- ☐ müstəqim xərclər

25 Hesabat ayının sonunda hansı hesablarda dəyişikliklər baş verir?

- ☐ istehsalın həcminə daxil edilir
- ☐ ümumtəsərrüfat xərcləri hesabı açılır
- ☐ ümumtəsərrüfat xərcləri hesabı açılır
- ☒ ümumistehsalat və ümumtəsərrüfat xərcləri hesabı bağlanır
- ☐ əsas xərclər bölünür

26 Dt 202 Kt 533 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ malsatanlardan material alındıqda
- ☐ hesablaşma hesabından pul verilib
- ☒ təmir işçilərinə əmək haqqı hesablanıb
- ☐ sosial sığortanın ayırmakar edilib
- ☐ kommunal xərclər ödənildikdə

27 Təmir işləri podratçı tərəfindən təşkil verildikdə?

- ☐ Dt 202/5 Kt 301
- ☐ Dt 202 Kt 302
- ☐ Dt 202/7 Kt 511
- ☒ Dt 202/2 Kt 531
- ☐ Dt 202/4 Kt 701

28 İctimai iaşə, uşaq bağçası hansı xidmət sahəsinə aiddir?

- ☐ restoran, otel, uşaq bağçasına
- ☐ istehsal sferası
- ☐ xidmət sferası
- ☒ sair istehsalda xidmət məsrəfləri
- ☐ materialların daşınması məsrəfləri

29 əmək vəsaiti, canlı əmək, əmək predmeti nəyə daxildir?

- ☐ heç biri
- ☐ əmək predmetinə
- ☐ əmək əşyalarına
- ☒ məsrəflərin tərkibinə
- ☐ əmək ölçüsünə

30 Hansı məlumatlardan maliyyə uçotu ibarətdir?

- ☐ idarəetmə heyətinin məlumatları
- ☐ audit sahəsi üzrə məlumatlar
- ☒ bütün maliyyə uçotunun məlumatları göstəriciləri
- ☐ vergi uçotunun məlumatlarından
- ☐ statistik göstəricilər haqda məlumatlar

31 Dt 131/2 Kt 471 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ heyvanların tələf olması
- ☐ heyvanların satılması
- ☐ heyvanlar üçün yemin alınması
- ☒ malsatanlardan cavan heyvanlar alındıqda
- ☐ heyvanların alınıb ilkin dəyərlə təsərrüfata gətirilməsi

32 Dt 131/1 Kt 131/2 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ heyvanların sayının azaldılmasını
- ☐ yeni heyvanların alınıb gətirilməsi
- ☐ yuxarıda göstərilənlərin hər birini
- ☐ yaşlı heyvanların silinməsi
- ☒ heyvanlardan bala mədaxil edildikdə

33 131/5 sayılı subhesab necə adlanır?

- ☐ kapital qoyuluşu
- ☐ əlavə ehtiyat
- ☐ artıq və əskik gəlmələr
- ☒ Cavan və kökəldilməkdə olan heyvanlar
- ☐ əsas vəsait

34 Daxil olan çəki artımı məbləği həmin dövrdə əldə edilən çəki artımını hesablamaq nə üçün vacibdir?

- ☒ iri buynuzlu mal-qarada maya dəyərini hesablamaq
- ☐ göstərilənlərdən heç biri düzgün deyil
- ☐ il ərzində dağılmış heyvanların sayını hesablamaq üçün
- ☐ 1 baş heyvana düşən məhsul vahidini hesablamaq üçün
- ☐ bütün xərcləri heyvanların cəminə bölməklə

35 Quşçuluq sahəsində ümumi xərcdən istifadə qiyməti üzrə əlavə məhsulu çıxmaq nəyə əsasən vacibdir?

- ☐ inkubasiyadakı 1000 ədəd yumurta
- ☐ məhsulların daşınması xərclərini hesablanmaq üçün
- ☐ cavan quşlarda 1 sentiner çəki artımı
- ☐ quşlara verilən yemin həcmi hesablamaq üçün
- ☒ bəslənilən 1000 ədəd yumurtanın maya dəyərini hesablamaq üçün

36 Dt 131/2 Kt 217 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ heyvanlardan bala mədaxil edildikdə
- ☐ hər birini
- ☐ yemin alınmasına çəkilən xərcləri hesablamasını
- ☒ əhalidən cavan heyvan alındıqda
- ☐ yaşlı heyvanların silinməsi

37 Qoyunçuluq sahəsində bütün xərclərdən əlavə və balansın dəyərini çıxıldıqdan sonra qalan xərci yeni günlərin cəminə bölmək nəyə daxil edilir?

- ☒ qoyunçuluqdan alınan əsas məhsulun maya dəyərinə
- ☐ heyvanların alınma qiymətinə
- ☐ yuxarıda göstərilənlərin bütün qiymətləriylə
- ☐ balans və ya alış maya dəyərinə
- ☐ 1 baş heyvanın orta çəkisinə

38 Bala, yun, çəki artımı hansı heyvandarlıq sahəsinə kolkulyasiya obyektinə daxildir?

- ☒ qoyunçuluq
- ☐ heç birinə
- ☐ balıqçılıq
- ☐ maldarlıq
- ☐ quşçuluq

39 1 sentiner çəki artımı nəyi göstərir?

- ☐ cavan heyvanların çəki artımı
- ☐ heyvanların sayı
- ☐ balaların say artımı
- ☐ hər bir baş heyvan
- ☒ cavan və kökəldilməkdə olan heyvanların kolkulyasiya obyektinə

40 Cavan və kökəldilməkdə olan heyvanlardan alınan çəki artımı nəyə daxil edilir?

- ☐ 6 aylıq heyvanlara
- ☐ yaşlı heyvanlar
- ☐ ətlik heyvanlar
- ☐ bəslənməyə göndərilən heyvanlara
- ☒ cavan və kökəldilməkdə olan heyvanların kolkulyasiya obyektinə

41 202/4 sayılı subhesabın adı nədir?

- ☐ əsas vəsaitlərin köhnəlməsi hesabı
- ☐ investisiya qoyuluşları hesabı
- ☐ bitkiçilikdə məsrəflərin uçotu hesabı
- ☒ sənaye istehsalı üzrə məsrəflərin uçotu hesabı
- ☐ heyvandarlıqda məsrəflərin uçotu hesabı

42 Daimi və dəyişən xərclərdən əlavə, yanacaq məhsulun dəyəri çıxılır yerdə qalan xərc məhsulun cəminə bölünməklə maya dəyərinə daxil edilir?

- ☐ satış dəyəri
- ☒ həqiqi maya dəyərinə
- ☐ plan maya dəyərinə
- ☐ faktiki maya dəyərinə
- ☐ ilkin dəyər

43 Dt 204 Kt 202 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ materiallar silindikdə
- ☐ materiallar istehsalata buraxıldıqda
- ☐ hazır məhsul satıldıqda
- ☒ hazır məhsul anbardan alındıqda
- ☐ hazır məhsullar daşındıqda

44 Dt 204 Kt 206 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ yuxarıda göstərilənlərin hər birini
- ☒ təmir xidməti istehsal prosesinə daxil edilmişdir

- ☐ hazır məhsul anbardan istehsalata buraxıldıqda
- ☐ materiallar silindikdə
- ☐ materiallar lifo və fifo sistemi ilə qiymətləndirilikdə

45 Dt 202 Kt 201 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ materialların daşınması xərclərinin hesablanması
- ☐ materiallar anbara mədaxil edilmişdir
- ☐ materialların ilkin dəyəri uçota alınması
- ☐ materialların istehsalatdan silinməsi
- ☒ materialların istehsalata buraxılmışdır

46 Dt 202 Kt 112 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ materialların daşınması xərclərinin hesablanması
- ☐ əmək haqqının hesablanması
- ☐ əsas vəsaitlərin silinməsi hesablandıqda
- ☒ əsas vəsaitlərin amortizasiyası hesablanması
- ☐ alıcı və sifarişçilərə borcun ödənilməsini

47 Dt202 Kt 522 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ əsas vəsaitlər ilkin dəyərlə daxil edilmişdir
- ☐ əsas vəsaitlərə amortizasiya hesablanmışdır
- ☐ əmək haqqında vergi tutulmuşdur
- ☒ əmək haqqından sosial-sığortaya ayırmalar edilmişdir
- ☐ büdcəyə vergi ödənilmişdir

48 Material məsrəfləri sənaye müəssisəsində nəyin əsasını təşkil edir?

- ☐ yuxarıda göstərilənlərin hamısını
- ☐ hazır məhsulun hazırlanması
- ☒ hazırlanan məhsulun maya dəyərinin əsasını
- ☐ xidməti xərclərin əsasını
- ☐ faktiki maya dəyərini

49 Sənaye müəssisələrində istehsalın həcmi, texnologiyası nədən asılıdır?

- ☐ məhsulun həcmindən
- ☒ xərclərin uçotundan
- ☐ iş vaxtından
- ☐ məhsul satışından
- ☐ materialların daşınmasında

50 Dt202 Kt 533 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ hazır məhsul anbara daxil edilmişdir
- ☐ istehsalata material daxil edilmişdir
- ☐ əmək haqqından vergiyə tutulmalar edilmişdir
- ☒ istehsalatda işləyən işçilərə əmək haqqı hesablanmışdır
- ☐ malsatanlardan material alınmışdır

51 FN-83 ASKN10 sənədləri nəyə daxildir?

- ☐ hesabat forması
- ☒ jurnal order formasını tətbiq edən müəssisələr
- ☐ heç biri
- ☐ balans formasında
- ☐ akt forması

52 Dt 221,223 Kt 601 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ istehsaldan silinmələr
- ☐ istehsalatda zərərin olmasını
- ☐ istehsalatda mənfəətin olmasını
- ☒ istehsal və xidmətə daxil olmalar
- ☐ heç birinə

53 Mənzil kommunal, ictimai iaşə, uşaq bağçaları və.s uçotu nəyə daxil edilir?

- ☐ istehsalın uçotuna
- ☒ istehsalın uçotuna və xidmətin uçotuna
- ☐ mənfəətə
- ☐ Zərəre
- ☐ xidmətin uçotuna

54 Beynəlxalq standartlar komitəsi dedikdə hansı komitələr nəzərdə tutulur?

- ☐ heç biri
- ☐ hesabatların təşkili komitəsi
- ☐ torpaq komitəsi
- ☐ maliyyə komitəsi
- ☒ satış, standartlar komitəsi, standartların dərc edilməsi komitəsi

55 Maliyyə aktivləri, əsas vəsaitlər, qeyri-maddi aktivlər hansı növ aktivlərə aid edilir?

- ☐ vergi aktivləri
- ☐ öhdəliklər
- ☒ dövryyədən kənar aktivlər
- ☐ dövryyədə olan aktivlər
- ☐ [yeni cavab]

56 1973-cü ildə hansı standart təşkil edilib?

- ☐ Audit standartı
- ☒ MUBS
- ☐ Milli standart
- ☐ Firma daxili standart
- ☐ Beynəlxalq Mühasibat hesabatı standartı

57 3 №-li hesabat formasının adı necə adlanır?

- ☐ pul vəsaitlərinin hərəkəti
- ☒ kapitalın dəyişməsi
- ☐ balans
- ☐ mənfəət və zərər
- ☐ balans əlavə

58 Neçə növ hesabat tərtib edilir?

- ☐ satışdan əldə edilən mənfəət və zərər ehtiyacını ödəmək üçün
- ☐ müəssisədə informasiyaların toplanması
- ☐ kütləvi informasiya vasitələrində dərc olunma üçün
- ☒ müəssisənin özünün istehsal ehtiyacını idarəetmənin, informasiyanın toplanması
- ☐ müəssisənin özünün istehsal ehtiyacını ödəmək üçün

59 Mənfəət və zərər haqda hesabatda nələrin edilməsi vacibdir?

- ☐ maliyyə öhdəlikləri

- ☐ vergi öhdəlikləri
- ☐ satışdan daxil olan pul, əsas fəaliyyətdən mənfəət
- ☐ maliyyə xərcləri, vergilər
- ☒ satışdan daxil olan pul, əsas fəaliyyətdən mənfəət, maliyyə xərcləri

60 Dövriyyə aktivləri borc kapitalının tərkibində nəyə üstünlük verilir?

- ☐ debitor borclar, kreditor borclar
- ☐ material, əsas vəsait
- ☐ öhdəliklər
- ☒ material, debitor borcları, kreditor borcları, vergi, öhdəliklər
- ☐ vergi aktivləri

61 Müəssisələrdə hesabatlar hansı prinsip əsasında qurulur?

- ☐ tarixi dəyər, bazar dəyəri
- ☐ cari dəyər, satış dəyəri
- ☒ tarixi dəyər, cari dəyər
- ☐ satış dəyəri, bazar dəyəri
- ☐ cari dəyər, bazar dəyəri

62 Balansda mövcud olan dövriyyədən kənar aktivlər hansılardır?

- ☐ qeyri-maddi aktivlər
- ☐ əsas vəsaitlər
- ☒ maliyyə aktivləri, əsas vəsaitlər, qeyri-maddi aktivlər
- ☐ əsas vəsaitlər maliyyə aktivləri
- ☐ maliyyə aktivləri

63 Hesabat formalarına nələr daxildir?

- ☐ balans hesabat, maliyyə hesabatı
- ☒ balans, mənfəət və zərər hesabatı, kapitalda gedən dəyişikliklər haqda hesabat, pul vəsaitləri haqda hesabat
- ☐ mənfəət hesabatı
- ☐ kapitalda gedən dəyişikliklər haqda hesabat
- ☐ pul vəsaitləri haqqında hesabat

64 Dt 19 Kt 431 mühasibat yazılışı nəyi ifadə edir

- ☐ malsatanlardan material alınmışdır
- ☐ satılmış məhsullara ƏDV hesablandıqda
- ☒ nəqliyyat vasitələrinə ƏDV hesablandıqda
- ☐ vergilər büdcəyə köçürülmüşdür
- ☐ materiallara hesabnan ƏDV hesablandıqda

65 Dt 221 Kt 177 mühasibat yazılışı nəyi ifadə edir

- ☐ alıcı və sifarişçilərdən pulun alınması
- ☐ kassaya pulun daxil olması
- ☐ istehsalatda işləyən fəhlələri əmək haqqı ödənildikdə
- ☒ nəqliyyat təşkilatının göstərdiyi xidmətə görə sifarişçidən pul vəsaiti daxil olduqda
- ☐ materialların daşınib gətirilməsi

66 İşlərin görülməsi haqqında akt, talon, əmtəə-nəqliyyat qaiməsi 3-cü nüsxənin hansı nəqliyyatda istifadə edilir?

- ☒ avtomobil nəqliyyatında
- ☐ dəmiryol nəqliyyatında
- ☐ su nəqliyyatında

- ☐ hava nəqliyyatında
- ☐ boru nəqliyyatında

67 Ekspeditorun yükün daşınması haqqında qeydiyyat sənədi hansı təşkilata aiddir?

- ☐ maliyyə təşkilatı
- ☐ müqavilə bütün təşkilatlar üçün
- ☐ vergi təşkilatı
- ☒ nəqliyyat təşkilatı
- ☐ heç biri

68 Nəqliyyatdan ehtiyat hissələri və materiallar geri qaytarıldıqda:

- ☐ Dt 202 Kt 531
- ☐ Dt 431 Kt 202
- ☐ Dt 531 Kt 202
- ☐ Dt 223 Kt 431
- ☒ Dt 202 Kt 201

69 Hansı nəqliyyat növü daha ucuz sayılır?

- ☐ dəmiryolu nəqliyyatı
- ☐ avtomobil nəqliyyatı
- ☐ boru nəqliyyatı
- ☒ gəmi nəqliyyatı
- ☐ təyyarə, hava nəqliyyatı

70 Nəqliyyat xidmətinə yanacaq sərf edilmişdir

- ☐ Dt 431 Kt 202
- ☐ Dt 531 Kt 202
- ☐ Dt 201 Kt 202
- ☒ Dt 202 Kt 201
- ☐ Dt 202 Kt 531

71 Dt 202 Kt 131 mühasibat yazılışı nəyi ifadə edir

- ☐ malsatanlardan material alınmışdır
- ☐ istehsalata material buraxılmışdır
- ☐ əsas vəsaitləri amortizasiya hesablanmışdır
- ☒ nəqliyyat təşkilatının göstərdiyi nəqliyyat tədarük xərclərinin dəyəri əsas istehsala aid edilmişdir
- ☐ əmək haqqı deponentləşdirilib

72 Dt 445 Kt 422 mühasibat yazılışı nəyi ifadə edir?

- ☒ avans şəkilində hesablanan ƏDV alındıqda
- ☐ zərər satışdan əldə olunduqda
- ☐ büdcəyə vergilərin ödənilməsi
- ☐ əsas vəsaitlər alındıqda
- ☐ mənfəət satışdan əldə olunduqda

73 Dt 223 Kt 215 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ kassaya pulun daxil olması
- ☐ məhsul satışından mənfəət əldə edilməsi
- ☐ istehsalata material buraxılışı
- ☐ kassadan hesablaşma hesabına daxil olan pul
- ☒ müştəridən avans şəkilində alınan məbləğ ƏDV hesablandıqda

74 Avtomobil sahəsində ilkin sənəd nə hesab edilir?

- ☐ məxaric orderi
- ☐ memorial order
- ☐ qəbul-təhvil aktları
- ☒ jurnal-order, yol vərəqləri
- ☐ mədaxil orderi

75 Dt 721 Kt 521 mühasibat yazılışı necə ifadə olur?

- ☐ materiallara ƏDV hesablandıqda
- ☒ İnzibati idarəetmə işçilərinə əmək haqqı hesablanmışdır
- ☐ istehsalata material buraxılışı
- ☐ materialların anbara mədaxil edilməsi
- ☐ kassaya pulun daxil olması

76 İnzibati idarəetmə işçilərinə əmək haqqı hesablanmışdır?

- ☒ Dt 721 Kt 521
- ☐ Dt 412 Kt 521
- ☐ Dt 202 Kt 412
- ☐ Dt 521 Kt 412
- ☐ Dt 202 Kt 223

77 Avtomobillərdə dəyişən xərclər hansı sintetik hesabda uçota alınır?

- ☐ 201
- ☒ 102
- ☐ 205
- ☐ 207
- ☐ 204

78 Nəqliyyat sahəsində hansı xərclər əsasdır?

- ☐ istehsal xərcləri
- ☒ əsas və əlavə əmək haqqı, avtomobillər üçün yanacaq texniki xidmət xərcləri, amortizasiya xərci, üstəlik xərclər
- ☐ amortizasiya xərcləri
- ☐ qeyri-istehsal xərcləri
- ☐ üstəlik xərcləri

79 Daşınan yükün maya dəyərini hesablamaq üçün nə etmək lazımdır?

- ☐ müqavilə əsasında daşınmanı həyata keçirtmək
- ☐ yüklərin boşaldılması
- ☐ təmir xərclərini hesablamaq
- ☒ yükün maya dəyərini aşağı salınsın
- ☐ yüklər üzərindəki qiymətləri bazar qiymətinə uyğunlaşdırmaq

80 Nəqliyyat sahəsində əsas vəsaitlərin inventarlaşması nə adlanır?

- ☐ 06
- ☐ 01
- ☐ 04
- ☒ 07
- ☐ 05

81 Təmir üçün ehtiyat yaradıldıqda necə mühasibat yazılışı verilir?

- ☐ Dt 412 Kt 202

- ☒ Dt 202 Kt 412
- ☐ Dt 412 Kt 521
- ☐ Dt 521 Kt 412
- ☐ Dt 202 Kt 223

82 Ehtiyat hissələri və yanacaq hansı sahəsinin xərcinə daxildir?

- ☐ su nəqliyyatı
- ☒ avtomobil nəqliyyatı
- ☐ heç biri
- ☐ boru nəqliyyatı
- ☐ dəmiryol nəqliyyatı

83 Dt 511 Kt 531 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ malların yüklənib boşaldılması
- ☒ müqavilə əsasında yükdaşıma həyara keçiriləndə
- ☐ malsatan podratçılardan material alındıqda
- ☐ materialların anbara mədaxil edilməsi
- ☐ materiallara ƏDV hesablandıqda

84 202/4 sayılı subhesabda nələr uçota alınır?

- ☐ su təchizatı xidməti
- ☒ avtomobil xidmətlərinin uçotu
- ☐ bioloji aktivlər
- ☐ yuxarıda göstərilənlərin hamısı
- ☐ texniki aktivlər

85 Müəssisənin özünün xüsusi əsalı tikinti şöbəsi tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işləri üzrə inşaatçıların əmək haqqı aşağıdakı muhasibat köçürməsi vasitəsilə rəsmiləşdirilir:

- ☐ debet 202 kredit 533;
- ☐ debet 202/2 kredit 533;
- ☒ debet 113 "Kapital qoyuluşu", kredit 533 "Əməyin ödənişi üzrə heyətli hesablanmalar";
- ☐ debet 533 kredit 113.
- ☐ debet 721/2 kredit 533;

86 Debet 113 Kapital qoyuluşu , Kredit 721/2 Ümumi istehsalat xərcləri hesabı-muhasibat yazısı nə deməkdir?

- ☐ sair əsaslı işlərin və məsrəflərin silinməsi;
- ☐ inşası başa çatan obyektlər üzrə xərclərin silinməsi;
- ☐ avadanlıqların quraşdırılmağa verilməsi;
- ☒ tikinti maşın və mexanizmlərin saxlanılması və istismarı üzrə xərclərin silinməsi;
- ☐ quraşdırılmaq tələb edən avadanlıqların daxil olması;

87 Müəssisənin özünün xüsusi əsalı tikinti şöbəsi tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərinə çəkilən xərclər aşağıdakı hesablardan birində aparılır?

- ☒ 113
- ☐ 202
- ☐ 202/2
- ☐ 111
- ☐ 07

88 Müəssisənin özünün təmir-tikinti sexləri vasitəsi yerinə yetirilən tikinti-quraşdırma işlərinə çəkilən xərclər əvvəlcə aşağıdakı hesablardan birində aparılır?

- ☐ 113
☐ 07
☐ 202
☒ 202/2
☐ 111

89 Dövrədənənkənar aktivlərin inşası zamanı müəssisənin faktik xərclərinin kalkulyasiya maddələri üzrə bölümü haqda informasiya aşağıdakı hesabın debədində cəmlənir?

- ☐ 202
☐ bütün cavablar düzdür.
☐ 111
☐ 07
☒ 113

90 Debet 01 əsas vəsait, Kredit 07 Quraşdırılacaq avadanlıqlar – muhasibat yazılışı nə deməkdir?

- ☐ ləğv olunan avadanlığın silinməsi;
☐ avadanlığın istismara verilməsi;
☐ bütün cavablar düzgündür.
☒ avadanlığın quraşdırılmağa verilməsi;
☐ avadanlığın təmirə verilməsi;

91 Tikinti obyektində çalışan iş icraçısı tikinti təşkilatının muhasibat şöbəsinə vaxtaşırı olaraq hansı hesabatı təqdim edir?

- ☐ a) maddi dəyərlilərin daxil olması və məxarici haqqında hesabat; b) tikintidə işlərin yerinə yetirilməsi haqqında istehsalat hesabatı
☐ a) maddi dəyərlilərin daxil olması və məxarici haqqında hesabat; b) tikintidə işlərin yerinə yetirilməsi haqqında hesabat; c) avans hesabatı
☐ a) malların və materialların hərəkəti haqqında hesabat; b) tikintidə işlərin yerinə yetirilməsi haqqında hesabat
☒ a) materialların hərəkəti haqqında hesabat; b) tikintidə işlərin yerinə yetirilməsi haqqında hesabat
☐ a) mal-pul hesabatı; b) avans hesabatı

92 Tikintidə çalışan usta və fəhlələrə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı muhasibat yazılışında əks etdirilir?

- ☐ DT 721 KT 532
☐ DT 711 KT 522
☐ DT 721 KT 521
☒ DT 202 KT 522
☐ DT 721 KT 522

93 Tikintidə çalışan usta və fəhlələrə hesablanmış əmək haqqının məbləği hansı muhasibat yazılışında əks etdirilir?

- ☒ DT 202 KT 533
☐ DT 721 KT 531
☐ DT 711 KT 533
☐ DT 721 KT 533
☐ DT 711 KT 522

94 Tikinti təşkilatının idarə aparatında çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı muhasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 522
☐ DT 711 KT 522
☒ DT 721 KT 522
☐ DT 721 KT 531

☐ DT 721 KT 521

95 Tikinti təşkilatının idarə aparatında çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 711 KT 533
☒ DT 721 KT 533
☐ DT 721 KT 531
☐ DT 711 KT 522
☐ DT 202 KT 533

96 Tikinti obyektində tikinti işlərinə sərf edilmiş mişar daşlarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202/6 KT 201/6
☐ DT 201/1 KT 201/2
☒ DT 202 KT 201
☐ DT 201 KT 531
☐ DT 202/2 KT 531

97 Tikinti obyektinə daş karxanasından gətirilmiş mişar daşlarının tikinti təşkilatına mədaxil edilməsi hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202/2 KT 531
☐ DT 211/1 KT 201/2
☐ DT 202 KT 201
☒ DT 201 KT 531
☐ DT 201/2 KT 201/6

98 Tikinti obyektinə daş karxanasından gətirilmiş mişar daşları tikinti meydançasında hansı sənəd əsasında qəbul edilir?

- ☐ Hesab-faktura və material-nəqliyyat qaiməsi
☒ Hesab-faktura və mal-nəqliyyat qaiməsi
☐ Karxananın hesab-fakturası
☐ Hesab-faktura və yolvərəqəsi
☐ Akt-siyahı və yazılı izahat

99 Tikinti obyektində çalışan avtokran sürücüsü tərəfindən yanacağın israf edilməsi halı aşkar edildikdə israf edilmiş yanacağın məbləği aşağıda verilmiş mühasibat yazılışlarından hansında əks etdirilir?

- ☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 211/1 KT 245/1 yazılışında
☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 201/1 KT 245/1 yazılışında
☐ əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 211/1 yazılışında
☒ əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında

100 Tikinti obyektində çalışan avtokran sürücüsü tərəfindən yanacağın israf edilməsi halı aşkar edildikdə hansı sənəd tərtib edilir?

- ☐ Siyahı
☐ Akt-siyahı
☒ Akt
☐ Inventarlaşdırma siyahısı
☐ Inventarlaşdırma aktı

101 Tikinti obyektində aparılan inventarlaşdırma başa çatdıqdan sonra əskikliyi aşkar edilmiş tikinti materiallarının məbləği aşağıda verilmiş mühasibat yazılışlarından hansında əks etdirilir?

- ☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 201/1 KT 245/1 yazılışında
- ☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- ☒ əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- ☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 211/1 KT 245/1 yazılışında
- ☐ əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 211/1 yazılışında

102 Tikinti obyektində inventarlaşdırma aparılarkən inventarlaşdırma komissiyası tərəfindən hansı sənəd tərtib edilir?

- ☐ Maddi dəyərliyərin inventarlaşdırılması aktı
- ☒ Materialların inventarlaşdırılması haqqında akt-siyahı
- ☐ Maddi dəyərliyərin inventarlaşdırılması aktı, maddi-məsul şəxsin izahatı və son hesabatı
- ☐ Maddi dəyərliyərin inventarlaşdırılması aktı və maddi-məsul şəxsin son hesabatı
- ☐ Mal-material dəyərliyərinin inventarlaşdırılmasına dair siyahı

103 Tikinti obyektində materialların inventarlaşdırmasını aparmaq üçün yaradılan komissiyanın tərkibi kimlərdən ibarət olmalıdır?

- ☐ Direktor, baş mühasib və iş icraçısından
- ☐ Baş mühasib, iş icraçısı və maddi-məsul şəxsdən
- ☒ Mühasibat işçisi, iş icraçısı və maddi-məsul şəxsdən
- ☐ İş icraçısı, bir fəhlə və maddi-məsul şəxsdən
- ☐ Direktor, baş mühasib və maddi-məsul şəxsdən

104 Tikinti obyektində aparılan inventarlaşdırma zamanı tikinti materiallarının əskikliyi aşkar edildikdə əskikliyin məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 213/1 KT 201
- ☐ DT 211/1 KT 201
- ☐ DT 184/2 KT 201/2
- ☐ DT 184 KT 201
- ☒ DT 245/1 KT 201

105 Obyektin əsaslı tikintisində tikinti-quraşdırma işləri hansı üsullarla təşkil edilə bilər?

- ☐ Yalnız podrat üsulu ilə
- ☐ Sifariş üsulu və podrat üsulu ilə
- ☐ Sifariş üsulu və təsərrüfat üsulu ilə
- ☒ Podrat üsulu və təsərrüfat üsulu ilə
- ☐ Podrat üsulu, təsərrüfat üsulu və sifariş üsulu ilə

106 Müəssisənin özünün təmir-tikinti sehləri tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərində istifadə olunan inşaat materiallarının faktik maya dəyəri silinmişdir:

- ☒ debet 202/2 kredit 201.
- ☐ debet 201 kredit 202/2;
- ☐ debet 113 kredit 201;
- ☐ debet 202 kredit 201;
- ☐ debet 721/2 kredit 201;

107 Debet 113 Kapital qoyuluşu , Kredit 202/2 Köməkçi istehsalatlar - mühasibat yazılışı nə deməkdir?

- ☐ quraşdırılmaq tələb etməyən avadanlıqların daxil olması.
- ☐ avadanlığın quraşdırılmağa verilməsi;
- ☒ təsərrüfat üsulu ilə yerinə yetirilən tikinti-quraşdırma işlərinin faktik maya dəyərinin silinməsi;
- ☐ podrat üsulu ilə yerinə yetirilən tikinti-quraşdırma işlərinin faktik maya dəyərinin silinməsi;
- ☐ quraşdırılmaq tələb edən avadanlıqların daxil olması;

108 Təsərrüfat üsulu ilə obyektlərin inşası zamanı üstəlik xərclərin bölüşdürülməsi üçün baza nədir?

- ☐ düzgün cavab yoxdur.
- ☐ istehsal fəhlələrin əsas əmək haqqı;
- ☐ obyektin smeta dəyəri;
- ☒ istehsal fəhlələrinin əsas əmək haqqı və inşaat maşın və mexanizmlərinin saxlanması üzrə xərclər;
- ☐ obyektin faktik maya dəyəri;

109 İstifadə olunan ehtiyat hissələrinin əsas vəsait obyektinin modernləşdirilməsi üzrə dəyərin məsrəflərin tərkibinə daxil edilməsi aşağıdakı muhasibat köçürməsinin hansı ilə rəsmiləşdirilir?

- ☐ debet 721 kredit 201
- ☐ debet 801 kredit 201
- ☐ debet 111 kredit 201
- ☐ debet 202 kredit 201
- ☒ debet 113 kredit 201

110 Yenidən qurulma, modernləşdirmə, əlavə avadanlığın qurulması və əlavə tikinti ilə əlaqədar müəssisənin xərcləri hansı hesabın debetində cəmlənir?

- ☐ 721
- ☐ 202
- ☒ 113
- ☐ 111
- ☐ 801

111 Bina tikən məsrəflərin analitik uçotunu hansı vedomostda aparılır?

- ☐ 12 № li vedomostda;
- ☒ 18 № li vedomostda;
- ☐ düzgün cavab yoxdur.
- ☐ 18/1 № li vedomostda;
- ☐ 15 № li vedomostda;

112 Sifarişçi obyekt üzrə yerinə yetirilən işləri podratçıdan hansı sənəd əsasında qəbul edir?

- ☐ ƏT-12 aktı üzrə;
- ☐ ƏV-3 aktı üzrə;
- ☐ ƏV-1 aktı üzrə;
- ☒ 2 № li akt və 3 № li arayış üzrə;
- ☐ düzgün cavab yoxdur.

113 Debet 07, Kredit 60 muhasibat yazılışı necə başa düşülür?

- ☐ düzgün cavab yoxdur.
- ☒ quraşdırılmaq tələb edən avadanlığa görə hesab təqdim olunmuşdur;
- ☐ lahiyə-axtarış işlərinə görə hesab təqdim olunmuşdur;
- ☐ malsatana hesab təqdim olunmuşdur;
- ☐ quraşdırılmaq tələb etməyən avadanlığa görə hesab təqdim olunmuşdur;

114 Obyektin inventar dəyəri hansı vedomostda əks etdirilir?

- ☐ düzgün cavab yoxdur.
- ☐ 18 № li vedomostda;
- ☐ 12 № li vedomostda;
- ☐ 10 № li vedomostda;
- ☒ 18/1 № li vedomostda;

115 Quraşdırılacaq avadanlığın podratçıya verilməsi hansı aktla rəsmiyyətə salınır?

- ☐ ƏV-14

- ☐ ƏT-12
- ☒ ƏV-15
- ☐ düzgün cavab yoxdur.
- ☐ ƏV-1

116 Obyekt istismara verildikdə, hansı muhasibat köçürməsi tərtib olunur?

- ☐ debet 113 kredit 07
- ☐ debet 111 kredit 601.
- ☐ debet 07 kredit 601
- ☒ debet 111 kredit 113
- ☐ debet 113 kredit 601

117 Tikilməkdə olan müəssisənin əsas fəaliyyəti üçün kadr hazırlığına çəkilən xərclər hansı növ xərclərə aiddir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ əsas vəsaitlərin dəyərini artırmayan xərclərə;
- ☐ tikinti-quraşdırma işlərinə;
- ☐ sair işlərə və məsrəflərə;
- ☐ ləhiyə-axtarış işlərinə;

118 Sair kapital qoyuluşu işləri və məsrəflər obyektlər arasında necə bölünmüşdür?

- ☐ düzgün cavab yoxdur.
- ☒ obyektlərin smeta dəyərinə mütənasib;
- ☐ obyektlərin faktik dəyərinə mütənasib;
- ☐ müstəcim xərclərin məbləğinə mütənasib;
- ☐ fəhlələrin əsas əmək haqqına mütənasib;

119 Yerinə yetirilmiş və sifarişçiyə təhvil verilmiş tikinti-quraşdırma işlərindən əldə edilmiş maliyyə nəticəsi zərərdən ibarət olduqda hansı muhasibat yazılışında əks etdirilir?

- ☒ Dt 801Kt 601
- ☐ Dt 223 Kt 601
- ☐ Dt 644 Kt 611
- ☐ Dt601 Kt801
- ☐ Dt 611Kt 601

120 Debet 111 Torpaq, tikili və avadanlıqlar , Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – muhasibat yazılışı nə deməkdir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ Avadanlığın istismara verilməsi
- ☒ Yeni avadanlığın alınması
- ☐ Avadanlığın təmirə verilməsi
- ☐ Ləğv olunan avadanlığın silinməsi

121 Debet 111 Torpaq, tikili və avadanlıqlar , Kredit 113 Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması – muhasibat yazılışı nə deməkdir?

- ☐ Bütün cavablar düzgündür
- ☒ Yeni obyektin istismara qəbul edilməsi
- ☐ Yeni avadanlığın alınması
- ☐ Avadanlığın təmirə verilməsi
- ☐ Ləğv olunan avadanlığın silinməsi

122 Hesabatın bu və ya digər maddəsinin əhəmiyyətini müəyyənləşdirmək üçün muhasibin, onu aşağıdakı göstəricilərdən biri ilə müqayisə etməsinə ehtiyac yoxdur.

- ☒ əməkdaşların ümumi sayı;
- ☐ aktivlərin məcmusu;
- ☐ debitor borcları.
- ☐ xalis mənfəət;
- ☐ öhdəliklərin məcmusu;

123 Hansı hallarda inventarlaşmanın aparılması vacibdir?

- ☒ illik hesabat tərtib ediləndən əvvəl, əmlak icarəyə verildikdə, satıldıqda, yaxud alındıqda, maddi-məsul şəxs dəyişdirildikdə, mənimsəmə halları aşkarlandıqca, təbii fəlakət zamanı;
- ☐ əmlak icarəyə verildikdə, satıldıqda yaxud alındıqda;
- ☐ illik muhasibat hesabatının tərtibindən əvvəl;
- ☐ maddi-məsul şəxs dəyişdirildikdə;
- ☐ dövlət müəssisəsi səhmdar cəmiyyəyə çevrildikdə.

124 Aşağıdakı xarakteriklikdən hansı podrat tikinti-təmir təşkilatının maliyyə hesabatının tərkib üsürü sayılır?

- ☐ mənfəət və zərər haqda hesabat;
- ☐ pul vəsaitlərinin hərəkəti haqda hesabat;
- ☐ müəssisənin uçot siyasəti;
- ☒ müşahidə şurasının strukturu və tərkibi.
- ☐ kapitaldakı dəyişiklər haqda hesabat;

125 Aşağıdakı xarakteriklikdən hansı podrat tikinti-təmir təşkilatının maliyyə hesabatının keyfiyyət xarakteristikası hesab olunmur?

- ☐ münasiblik;
- ☐ etibarlılıq;
- ☒ konservatizm;
- ☐ müqasiməlilik;
- ☐ düzgün cavab yoxdur.

126 Podrat tikinti-təmir təşkilatının muhasibat balansında nə əks etdirir?

- ☐ xərclər, dividendlər və xüsusi kapital;
- ☐ gəlirlər, öhdəliklər və xüsusi kapital;
- ☐ aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- ☒ aktivlər, öhdəliklər və xüsusi kapital;
- ☐ gəlirlər, xərclər və dividendlər;

127 Aşağıdakı tənliklərdən hansı podrat tikinti-təmir təşkilatının əsas balans tənliyinə uyğun gəlir?

- ☐ aktivlər+öhdəliklər=xüsusi kapital;
- ☐ aktivlər=kapital;
- ☐ bütün cavablar düzgündür.
- ☐ aktivlər=gəlirlər-xərclər;
- ☒ aktivlər=öhdəliklər+ xüsusi kapital;

128 Tikinti təşkilatı tərəfindən tikintisi başa çatdırılaraq, sifarişçiyə təhvil verilmiş binanın maya dəyəri ilə məbləği uçotda necə əks etdirilir?

- ☐ Dt 601 Kt 211
- ☒ Dt 601 Kt 204
- ☐ Dt 204 Kt 211
- ☐ Dt 538 Kt 601
- ☐ Dt 531 Kt 204

129 Tikinti təşkilatı tərəfindən tikintisi başa çatdırılaraq, sifarişçiyə təhvil verilmiş binanın satış məbləği uçotda necə əks etdirilir?

- ☐ Dt 601 Kt 204
- ☐ Dt 538 Kt 601
- ☐ Dt 531 Kt 601
- ☒ Dt 211 Kt 601
- ☐ Dt 601 Kt 538

130 Tikinti təşkilatı tərəfindən tikintisi başa çatdırılaraq, sifarişçiyə təhvil verilmiş binanın hansı məbləği tikinti təşkilatının mühasibat şöbəsində satış məbləği olaraq uçota qəbul edilir?

- ☐ Binanın tikintisinə çəkilmiş xərclərin məbləği, üstəgəl tikinti təşkilatının üstəlik əlavələri, üstəgəl tikinti təşkilatının mənfəəti
- ☐ Sifarişçi təşkilatla bağlanmış müqavilədə göstərilən məbləğ, üstəgəl binanın təhvil verilməsi xərcləri
- ☒ Sifarişçi təşkilatla bağlanmış müqavilədə göstərilən məbləğ, üstəgəl tikintinin gedişi prosesində tərəflərin razılaşdıqları əlavələrin məbləği, çıxılsın binanın qəbulu zamanı komissiya tərəfindən çatışmadığı aşkar edilmiş və quraşdırılması sifarişçinin öhdəsində qalan qurğunun məbləği
- ☐ Yalnız sifarişçi təşkilatla bağlanmış müqavilədə göstərilən məbləğ
- ☐ Sifarişçi təşkilatla bağlanmış müqavilədə göstərilən məbləğ, çıxılsın binanın qəbulu zamanı komissiya tərəfindən çatışmadığı aşkar edilmiş və quraşdırılması sifarişçinin öhdəsində qalan qurğunun məbləği

131 Tikinti təşkilatının aylıqinzibati xərclərinin silinməsi hansı mühasibat yazılışında əks etdirilir?

- ☒ Dt 801 Kt 721
- ☐ Dt 611 Kt 721
- ☐ Dt 202 Kt 721
- ☐ Dt 601 Kt 721
- ☐ Dt 204 Kt 721

132 Tikinti müəssisələrində kommersiya xərclərinin silinməsi hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 611 KT 711
- ☒ DT 801 KT 711
- ☐ DT202 KT 711
- ☐ DT601 KT 711
- ☐ DT 204 KT 711

133 Tikinti –mantaj işlərinin sintetik uçotunu aparmaq üçün hansı hesabdən istifadə edilir?

- ☐ 111/5N-li hesabda
- ☐ 11/3N-li hesabdən
- ☐ 111N-li hesabdən
- ☒ 113N-li hesabdən
- ☐ 121/5N-li hesabda

134 Obyektin smeta dəyəri müəyyən edilən zaman layihə axtarış işləri obyektlər arasında necə bölüşdürülür?

- ☐ ancaq təhvil verilən obyektlərə görə
- ☒ bir neçə obyekt arasında bərabər
- ☐ ümumi sahə xərclərinə mütənasib olaraq
- ☐ hər bir obyekt üzrə ayrıca
- ☐ inventar dəyərinə əsasən

135 Qurtarmış tikinti –mantaj işləri xərclərinə nə aid edilir?

- ☒ Göstərilənlərin hamısı
- ☐ material və əmək haqqı
- ☐ əsas və üstəlik xərclər
- ☐ layihə axtarış işləri

- ☐ köməkçi istehsal xərcləri

136 Podrat üsulu ilə tikinti-mantaj işləri aparkən üstəlik xərclərin uçotunu kim həyata keçirir?

- ☐ sifarişçi və podratçı tərəfindən birgə
☐ podratçı təşkilat tərəfindən
☐ mərkəzləşdirilmiş qaydada uçota alınır
☐ tikintini həyata keçirən təşkilat
☒ sifarişçi təşkilat tərəfindən

137 Qurtarmış tikinti-mantaj işlərinin uçotunu kim və necə həyata keçirirlər?

- ☐ ancaq ayrı-ayrı şəxslərin təşəbbüsü ilə
☐ dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada
☐ ayrı-ayrı şəxslər tərəfindən
☒ dövlət tərəfindən və ayrı-ayrı şəxslər tərəfindən
☐ hər bir tikinti obyektı üçün fərdi qaydada

138 İnformasiyalarda əhəmiyyətli səhflər olmalıdır və aşağıdakılarda çaşqınlıq yaratmamalıdır:

- ☐ konservatizm.
☐ ardıcılıq;
☒ münasiblik;
☐ müqaisəlilik;
☐ proqnoz;

139 Fəaliyyətin fasiləsizliyi haqda ehtimala(fərziyyə) görə müəssisə:

- ☐ düzgün cavab yoxdur.
☐ dinamik inkişaf edən müəssisədir;
☐ diqər şirkət tərəfindən satın alınacaq;
☐ müəssisə yaxın gələcəkdə ləğv ediləcək;
☒ fəaliyyətdədir, gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq və nəhayət onun fəaliyyət miqrası əhəmiyyətli dərəcədə ixtisara məruz qalmayacaq.

140 Aşağıdakı tənliklərdən hansı podrat tikinti-təmir təşkilatının əsas balans tənliyinin açıqlanmış variantını məcəssum etdirir?

- ☐ aktivlər+gəlirlər= öhdəliklər+xüsusi kapital-xərclər.
☐ aktivlər-öhdəliklər= xüsusi kapital- gəlirlər-xərclər;
☒ aktivlər+xərclər=öhdəliklər+ xüsusi kapital+gəlirlər;
☐ aktivlər=öhdəliklər+ xüsusi kapital- gəlirlər-xərclər;
☐ aktivlər= gəlirlər+xərclər-öhdəliklər;

141 Podrat tikinti-təmir təşkilatının mənfəət və zərərlər haqqında hesabatında nə göstərilir?

- ☐ hesabat tarixinə xərclər, öhdəliklər və xüsusi kapital.
☒ müəyyən dövr ərzində gəlirlər və xərclər;
☐ müəyyən dövr ərzində aktivlərin, öhdəliklərin və xüsusi kapitalın dəyişilməsi;
☐ müəyyən dövr ərzində hüsus kapitalda dəyişikliklər;
☐ hesabat tarixinə aktivlər, öhdəliklər və xüsusi kapital;

142 Tikinti təşkilatı tərəfindən tikintisi başa çatdırılaraq, sifarişçiyə təhvil verilmiş bina üzrə əldə edilmiş mənfəətin məbləği uçotda necə əks etdirilir?

- ☒ Dt 601 Kt 801
☐ Dt 601 Kt 901
☐ Dt 204 Kt 801
☐ Dt 801 Kt 601

☐ Dt 531 Kt 801

143 Tikinti təşkilatının təsərrüfat fəaliyyətinin nəticələrinə uyğun əldə olunan bölüşdürülməmiş mənfəət ilin sonunda hansı hesaba keçirilir?

- ☐ 801 sayılı hesaba
☐ 225 sayılı hesaba
☐ 801 sayılı hesaba
☒ 343 sayılı hesaba
☐ 731 sayılı hesaba

144 Tikinti təşkilatının mərkəzi ofisində cari ilin noyabr ayında növbəti il üçün dövrü mətbuata abunə yazılışının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ Dt 242 Kt 531
☐ Dt 201 Kt 538
☒ Dt 242 Kt 538
☐ Dt 241 Kt 538
☐ Dt 242 Kt 435

145 Tikinti təşkilatının mərkəzi ofisinin yerləşmiş olduğu biznes mərkəzindəki otaqların icarəyə götürülməsi üçün cari ilin noyabr ayında növbəti 3 ilin icarə haqqının məbləği təşkilatın bankdakı hesablaşma hesabından biznes mərkəzinin bank hesabına köçürüldükdə bu əməliyyat hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ Dt 191 Kt 538
☐ Dt 192 Kt 223
☐ Dt 242 Kt 223
☒ Dt 191 Kt 223
☐ Dt 193 Kt 223

146 Tikinti təşkilatının mərkəzi ofisində çalışan menecerin ezamiyyə xərclərinin məbləği onun təqdim etdiyi avans hesabatı əsasında uçotda necə əks etdirilir?

- ☐ Dt 244 Kt 538
☐ Dt 711 Kt 244
☒ Dt 721 Kt 244
☐ Dt 202 Kt 244
☐ Dt 601 Kt 244

147 Tikinti təşkilatlarında inventarizasiya zamanı uçota alınmayan əsas vəsaitlər hansı tip təsərrüfat əməliyyatlarına aid edilir?

- ☐ birinci tipə
☐ doğru cavab yoxdur
☒ ancaq üçüncü tipə
☐ birvə üçüncü tipə
☐ ikinci tipə

148 Yerinə yetirilən və sifarişçiyə təhvil verilən tikinti-quraşdırma işlərinin faktik maya dəyəri haqda informasiyalar necə formalaşır?

- ☐ debet 721/2.
☐ kredit 611
☐ debet 611
☒ debet 601
☐ kredit 601

149 Tikinti-quraşdırma işləri təhvil verilməsindən gəlirlərin müəyyənləşdirilməsinin tikinti təşkilatı tərəfindən seçilən metodu necə tənzimlənir?

- ☐ bütün cavablar düzgündür.
- ☐ maliyyə hesabatının Beynəlxalq Standartları ilə;
- ☒ müəssisənin uçot siyasəti ilə;
- ☐ normativ-hüquqi sənədlərlə;
- ☐ muhasibat uçotunun Milli Standartları ilə;

150 Tikinti-quraşdırma işləri təhvil verilməsindən zərərlər hansı köçürmə ilə rəsmiləşdirilir?

- ☐ debet 611 kredit 801.
- ☐ debet 601 kredit 801
- ☒ debet 801 kredit 601
- ☐ debet 801 kredit 611
- ☐ debet 611 kredit 801

151 Tikinti-quraşdırma işləri təhvil verilməsindən alınan mənfəət hansı köçürmə ilə rəsmiləşdirilir?

- ☒ debet 601 kredit 801
- ☐ debet 611 kredit 801.
- ☐ debet 611 kredit 801
- ☐ debet 801 kredit 611
- ☐ debet 801 kredit 601

152 Tikinti-quraşdırma işləri təhvil verildikdə əlavə dəyər vergisinin hesablanması üçün hansı köçürmədən istifadə olunur?

- ☐ debet 601 kredit 241
- ☐ debet 611 kredit 521.
- ☐ debet 601 kredit 522
- ☒ debet 601 kredit 521
- ☐ debet 601 kredit 113

153 Tikinti-quraşdırma işlərinin (inşaat obyektinin) faktiki maya dəyərinin satış hesabına silinməsi hansı muhasibat köçürməsi ilə rəsmiləşdirilir?

- ☐ debet 601 kredit 721
- ☐ debet 611 kredit 202.
- ☒ debet 601 kredit 202
- ☐ debet 601 kredit 113
- ☐ debet 601 kredit 721

154 Tikinti-quraşdırma işlərinin təhvil verilməsi və tikinti təşkilatının istehsalat fəaliyyətinin maliyyə nəticələrinin müəyyənləşdirilməsi aşağıdakı hesablardan birindən istifadə etməklə həyata keçirilir:

- ☐ 801
- ☐ 611
- ☐ 642
- ☐ 202
- ☒ 601

155 Tikinti-quraşdırma işləri təhvil verilməsindən alınan gəlirlərin müəyyənləşdirilməsinin neçə metodu var?

- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 4

156 Yerinə yetirilən və sifarişçiyə təhvil verilən tikinti-quraşdırma işlərinin dəyərinin əks etdirilməsi (satışdan vəsaitin daxil olması tanınan zaman) üçün hansı köçürmədən istifadə olunur?

- ☐ debet 601 kredit 223
- ☐ debet 801 kredit 601
- ☒ debet 223 kredit 601
- ☐ debet 211 kredit 601
- ☐ debet 223 kredit 611

157 Yerinə yetirilən və sifarişçiyə təhvil verilən tikinti-quraşdırma işlərinin maliyyə nəticəsinin müəyyənləşdirilməsi üçün hansı köçürmədən istifadə olunur?

- ☐ debet 801 kredit 601;
- ☐ debet 223 kredit 601;
- ☐ debet 601 kredit 211;
- ☐ debet 64 kredit 611.
- ☒ debet 611 kredit 601;

158 Kənd təsərrüfatında material ehtiyatlarını uçota almaq üçün hansı hesablardan istifadə edilir .

- ☐ materialların tədarükü və əldə edilməsi
- ☐ az qiymətli tez xarab olan əşyalar hesabından
- ☐ bunlardan heç biri
- ☒ materiallar
- ☐ toxum və əkmə materiallar ,yem

159 Qeyri – maddi aktivlərə amortizasiya hansı qayda ilə hesablanır

- ☐ ancaq istehsalın həcminə mütənasib olaraq
- ☒ xətti qalığın azaldılması və istehsalın həcminə mütənasib olaraq
- ☐ xətti qayda ilə
- ☐ qeyri xətti qayda ilə
- ☐ ancaq xətti və qeyri xətti qayda ilə

160 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi necə həyata keçirilir.

- ☐ idarə heyəti ilə razılaşdırıldıqda
- ☐ müəssisə rəhbəri lazım bildikdə
- ☐ hər il
- ☐ həyata keçirilmir
- ☒ ancaq dövlətin qərarı olduqda

161 Uçot siyasətinin tətbiqi şəraitində əsas vəsaitlərə amortizasiya necə hesablanır.

- ☒ xətti qalıq ,normativ və istehsalın həcminə görə
- ☐ xətti üsulla
- ☐ qalığın azaldılması qaydasında
- ☐ istifadə ili nəzərə alınmaqla norma daxilində
- ☐ istehsalın həcminə mütənasib olaraq

162 Müəssisədə uçot siyasəti dedikdə nə başa düşülür.

- ☐ uçot prosesini avtomatlaşdırmaq
- ☐ müəssisədə mühasibat uçotunun aparılmasının təşkili
- ☐ baş verən hadisələri sənədləşdirmək
- ☐ məlumatların ümumiləşdirilməsi
- ☒ təsərrüfat fəaliyyətinin nəticəsini qruplaşdırmaq, yekunlaşdırmaq ,və cari uçotda əks etdirmək

163 Kənd təsərrüfatında mühasibat uçotu hansı ölçü vahidləri istifadə edir.

- ☒ ton , sentner ,
- ☐ santimetr , mm , kloqram

- ☐ manat , ton , metr
- ☐ ancaq tonla
- ☐ baş sayı,hektar ,sentner

164 Kənd təsərrüfatında təbii-iqlim şəraiti nəyə təsir edir.

- ☐ məhsulun saxlanması və satılmasına
- ☐ məhsulun qurudulması və təmizlənməsinə
- ☐ əkin dövryyəsinin təşkilinə
- ☒ məhsul yığımına
- ☐ növbəli əkin sisteminin təşkilinə

165 Azərbaycanda kənd təsərrüfatı bə digər təşkilatlarda MUBS- nı nə vaxtdan tətbiq etmək üçün sərəncam verilib.

- ☐ 2010
- ☐ 2001
- ☐ 2007
- ☐ 2003
- ☒ 2009

166 Hansı qanunverici orqan normativ sənədləri təsdiq edir.

- ☐ göstərilənlərdən heç biri
- ☐ ancaq maliyyə nazirliyinin uçot siyasəti şöbəsi
- ☐ ölkə prezidentinin fərmanı
- ☐ nazirlər kabinetinin qərarı
- ☒ nazirlər kabinetində mühasibat uçotu və auditlə məşğul olan şöbə

167 Azərbaycan respublikasında mühasibat uçotu normativ tənzimlənməsi plan vəziyyətdə necə həyata keçirilir.

- ☒ yuxarıda göstərilənlərlə
- ☐ qanunla tənzimlənilir
- ☐ normativ sənədlərlə
- ☐ metodoloji sənədlərlə
- ☐ lokal qaydada(təsərrüfat subyektləri ilə)

168 Təsərrüfat uçotunun ayrı-ayrı münasibətdə digər uçot növləri arasında əlaqələr necə qurulur.

- ☐ təsərrüfat uçotu, mühasibat, operativ- texniki və idarəetmə uçotu
- ☒ mühasibat uçotu, vergi və idarəetmə uçotu
- ☐ operativ texniki , idarəetmə və maliyyə uçotu
- ☐ maliyyə , vergi və sintetik uçot
- ☐ mühasibat uçotu, operativ texniki uçot, idarəetmə və sintetik uçot

169 Kənd təsərrüfatında mühasibat uçotu mövsümü işlə əlaqədar hansı hazırlıq işləri görür.

- ☐ hazırlanacaq məhsulun növünü müəyyən edir
- ☐ mövsümü məhsulların maya dəyərini hesablayır
- ☒ mühasibatlıq şöbəsi öz işini tərtib etdiyi plana uyğun qurur
- ☐ məhsul çıxımı üçün sənədləri hazırlayır
- ☐ satışa göndərilən məhsulların həcmi hesablayır

170 Kənd təsərrüfatında mühasibat uçotunun düzgün və dəqiq aparılmasına kim cavabdehlik daşıyır .

- ☐ menecmen və baş mühasib
- ☒ ancaq baş mühasib
- ☐ hər sahənin öz mühasibi

- ☐ müəssisə rəhbəri
- ☐ ancaq material və pul vəsaitinin uçotunu aparan mühasib

171 Kənd təsərrüfatında mühasibat uçotu istehsalın idarə edilməsində hansı rol oynayır.

- ☐ yuxarı orqanlara hesabatlar hazırlayır
- ☒ idarə rəhbərini lazımı informasiya ilə təmin edir
- ☐ mühasibat uçotu istehsalın təşkilini həyata keçirir
- ☐ ancaq sənədləşmə işini düzgün həyata keçirir
- ☐ müəssisənin balansını tərtib edir

172 Kənd təsərrüfatında maliyyə uçotunun əsas vəzifəsi nədir.

- ☐ müəssisənin mövcud ehtiyatlarından səmərəli istifadənin uçotunu təşkil
- ☐ təsərrüfat prosesinə nəzarəti təşkil etmək
- ☒ təsərrüfat subyektlərini lazımı sənədlərlə təmin etmək
- ☐ ölkə qanunvericiliyinə əsasən müəssisə əmlakının hərəkəti üzərində nə-
- ☐ müəssisənin fəaliyyəti üçün dəqiq və əsaslandırılmış informasiyanı

173 Kənd təsərrüfatında mühasibat uçotu necə təşkil edilir .

- ☐ qeyri mərkəzləşdirilmiş şəkildə
- ☐ hər bir məhsulı növü üçün ayrıca
- ☐ ancaq əsas məhsul üçün
- ☐ satışa göndərilən məhsullara görə
- ☒ müəssisə üçün vahid halda

174 Kənd təsərrüfatında istehsalın xüsusiyyəti digər sahələrdən nə ilə fərqlənir.

- ☐ bitməmiş istehsalın qiymətləndirilməsi ilə
- ☐ məhsul istehsalının hazırlanması texnologiyası ilə
- ☐ məhsula sərf edilən xərclərin səviyyəsi ilə
- ☒ məhsul istehsalının mövsümliliyi ilə
- ☐ buraxılan məhsulun qiymətləndirilməsi ilə

175 Qeyri maddi aktivlərə amortizasiya hesablanması hansı hesabda uçota alınır.

- ☒ 102
- ☐ 101/8
- ☐ 101/4
- ☐ 111
- ☐ 101

176 Müəssisədə təsərrüfat daxili nəzarətin təşkili necə tənzimlənir.

- ☒ bütün yuxarıda göstərilənlərin hamısının tətbiqi
- ☐ briqada, ferma və sexlərin yoxlanılması
- ☐ bütün təsərrüfat bölmələrinin əhatə etdiyi sahələr yoxlanılır
- ☐ ancaq şübhəli hesab edilən sahə nəzarətə alınır
- ☐ obyektləri nəzarətə almaqla təsərrüfat daxili yoxlama

177 Kənd təsərrüfatında uçot siyasətini kim həyata keçirir.

- ☐ müəssisənin idarə heyəti
- ☐ müəssisə rəhbəri
- ☐ yuxarıda göstərilənlərdən heç biri
- ☐ müəssisənin meneceri
- ☒ ancaq baş mühasib

178 Mühasibatlıqda istifadə edilən metadologiyarı kim hazırlayır və təsdiq edir.

- ☐ mühasibat uçotu və audit üzrə özünü tənzimləyən orqanlar
- ☐ mərkəzi bank
- ☐ maliyyə nazirliyi
- ☐ digər qanunverici orqanlar
- ☒ yuxarıda göstərilənlərin hamısı

179 Kənd təsərrüfatında mühasibat uçotunu qanunla tənzimləyən orqan hansılardır.

- ☐ milli məclis və maliyyə nazirliyi
- ☒ ölkə prezidenti və hökumət
- ☐ ancaq nazirlər kabineti
- ☐ maliyyə nazirliyi və mərkəzi bank
- ☐ maliyyə və iqtisadi inkişaf nazirliyi

180 Kənd təsərrüfatında mühasibat uçotunun aparılmasının məqsədi nədir.

- ☒ bütün yuxarıda göstərilənlərin hamısını həyata keçirmək
- ☐ daxili və xarici təcrübəni öyrənilib tətbiq etmək
- ☐ müəssisənin əmlakı haqqında dəqiq informasiya əldə etmək
- ☐ qanun dairəsində əsas və dövrüyyə vəsaitlərinin üzərində uçot nəzarətini
- ☐ daxili ehtiyatların aşkara çıxarılıb istifadəyə vermək

181 Kənd təsərrüfatında mühasibat uçotunun hansı forması daha çox istifadə edilir.

- ☐ hesab- perfokart
- ☐ jurnal –order
- ☒ uçotun proqram təminatı
- ☐ ancaq avtomatlaşdırılmış forması
- ☐ memoral- order forması

182 İstehsal prosesi zamanı məsrəflərin uçotunun hansı metodu daha mütərəqqi hesab edilir.

- ☐ məhsul buraxılışının qiymətləndirilməsi metodu
- ☒ məsrəflərin uçotunun normativ metodu.
- ☐ mərhələ və sifariş metodu
- ☐ mərhələ-keçid –metodu
- ☐ xərcləri ardıcıl qeydiyyat alma metodu

183 İqtisadi məzmununa görə istehsal və xidmət sferasında xərclər neçə yerə bölünür

- ☐ 6
- ☐ 3
- ☐ 5
- ☐ 4
- ☒ 2

184 Mədəni məişət təyinatlı vəsaitlərə nələr aid edilir.

- ☐ yuxarıda göstərilənlərin heç biri
- ☐ müəssisə daxilində istifadə olunan məhsullara məsrəflər
- ☐ bu xüsusi xərclər qrupudur
- ☐ müəssisənin əhatə dairəsindən kənar olsada yenə onların bir hissəsi
- ☒ mədəniyyət , kitabxana , yşaq bağçalarının saxlanması məsrəfləri

185 Kapital qoyuluşları məsrəflərinə nə aid edilir.

- ☒ göstərilənlərdən hamısı

- ☐ istehsala yeni avadanlıqların alınması
- ☐ əsas vəsaitlərin təşkili
- ☐ əsas vəsaitin alınması
- ☐ yeni növ materialın alınması

186 Sair istehsala xidmət məsrəflərinə nə aid edilir.

- ☒ ictimai iaşə , uşaq bağçası , hamam və digər xidmət sahəsi
- ☐ müəssisənin ictimai iaşə xidməti
- ☐ göstərilənlərdən heç biri
- ☐ xəstəxana , uşaq bağçası , mədəniyyət evinə xidmət
- ☐ ancaq sosial sfera xidmətləri

187 Köməkçi istehsala məsrəflərə nə aid edilir.

- ☐ əsas vəsaitlərin təşkilinə xidmət məsrəfləri
- ☐ istehsala xidmət məsrəfləri
- ☒ təmir , nəqliyyat , işıq , su , qaz , təchizatına məsrəflər
- ☐ yük avto- nəqliyyatına məsrəflər
- ☐ təmir emalatxanasına məsrəflər

188 Dövriyyədə olan vəsaitlərə nə aid edilir.

- ☐ pul və material
- ☒ pul , əmək , material məsrəfləri
- ☐ bunlardan heç biri
- ☐ pul və əmək
- ☐ əmək və material

189 Baş vermə yerinə görə məsrəflər necə bölünür.

- ☐ heyvandarlıqda istehsal məsrəfləri
- ☐ əsas istehsal məsrəfləri
- ☐ köməkçi istehsal məsrəfləri
- ☒ əsas , köməkçi və xidmətedici istehsalat məsrəfləri
- ☐ bitməmiş istehsal məsrəfləri

190 Müəssisələrdə xərclər hansı əlamətlərinə görə təsnifləşir.

- ☐ idarəetmə və xidmət sferası
- ☐ istehsal sferası
- ☐ tədavül sferası
- ☐ kapital qoyuluşu sferası
- ☒ istehsal , tədavül , kapital qoyuluşu , idarəetmə , istehlak və xidmət sferası

191 əmək predmeti harada istifadə olunur.

- ☐ əmək prosesində
- ☐ satış prosesində
- ☐ ancaq xidmət prosesində
- ☒ hər bir istehsal prosesində
- ☐ təchizat prosesində

192 İstehsal prosesini ardıcıl davam etdirmək üçün nə lazımdır.

- ☐ əsas vəsaitlər
- ☐ material və əsas vəsaitlər
- ☐ ancaq pul vəsaiti
- ☒ canlı əmək

- ☐ canlı və əşyalaşmış əmək vəsaiti , əmək predmeti

193 İstehsal prosesində vəsaitləri nə birləşdirir.

- ☐ hazır məhsula sərf edilən məsrəflər
☐ istehsal vəsaitləri
☐ canlı əmək
☐ canlı və əşyalaşmış əmək
☒ canlı əmək və istehsal vəsaitləri

194 MUMHBS-ı komitəsi nə vaxt yaranıb və hansı şəhərdə yerləşir.

- ☐ 1992 – Moskva
☒ 1973 – London
☐ 1968 – ABŞ
☐ 1970 – Paris bə ya London
☐ 1958 – Almaniya

195 Ölkədə həyata keçirilən yeni islahatlar hansı ardıcılıqla həyata keçirilir.

- ☐ azərbaycan respublikası uçot haqqında qanun qəbul edir
☒ mühasibat uçotu haqqında uçot siyasəti, yeni hesab planı və MUBS-I qa-
☐ MUMHBS- i haqqında sərəncam qəbul edib
☐ yeni hesab planı qəbul edib
☐ uçot siyasəti haqqında qanun qəbul edir

196 Kənd təsərrüfatında maliyyə-idarəetmə uçotu qarşılıqlı şəkildə necə istifadə edilir.

- ☐ vergi uçotu hər iki uçotu tamamlayır
☐ ancaq idarəetmə və vergi uçotundan istifadə edir
☐ maliyyə uçotu müəssisənin bütün sahələrinin əhatə edir
☒ müəssisələrdə maliyyə və idarəetmə uçotunu qarşılıqlı istifadə edilir
☐ bu uçotlar arasında heç bir əlaqə yoxdur

197 Maliyyə - uçotu zamanı istifadə edilən əsas informasiyalar hansılardır .

- ☐ operativ-texniki uçotun informasiyası
☐ idarəetmə təhlilinin informasiyası
☐ statistika idarəsinin informasiyası
☒ maliyyə uçotunun informasiyası
☐ müəssisənin dispetçer xidmətinin informasiyası

198 Maliyyə uçotunda xüsusi kapital və onun hərəkəti necə qeydə alınır.

- ☐ kapitalın dövriyyəsinin nəticəsi haqqında vaxtaşırı hesabat tərtib edildikdə
☐ vergiyə cəlb edilməyə görə faiz hesablandıqda
☐ təsərrüfat prosesi baş verdikdə
☐ kapitalın hərəkətinə görə mənfəət əldə etdikdə
☒ kapitalın hər dövriyyəsi üçün maliyyə uçotu təşkil edildikdə

199 Aqrar sənaye komplekslərində istehsal prosesi nə vaxt dayanmadan inkişaf etmiş hesab edilir .

- ☐ heç bir kənar təşkilata borcu olmadıqda
☐ əsas məhsul istehsal edib onu satdıqda
☐ gələcək dövr üçün biznes plan tərtib edib təsdiq etdikdə
☐ öz fəaliyyətini qismən dayandırdıqda
☒ müəssisə özünün əsas və dövriyyə vəsaitlərindən istifadə edərək, məhsul

200 Normativ – çek və nəzəri metodu digərlərindən nə ilə fərqlənir.

- ☐ operativ nəzəri məsrəflər haqqında ən əlverişli metoddur
- ☐ çek sistemi tətbiqi xərclər üzərində nəzarəti gücləndirir
- ☐ hər bir müəssisənin özünün işləməsi metodu olmasıdır
- ☐ nəzarət və planlaşdırma digər metodlardan daha əlverişlidir
- ☒ çek nəzarəti məsrəflər üzərində ən əlverişli metod hesab edilir

201 İdarəetmə sferasında baş verən xərclər nədir.

- ☒ müəssisənin idarə edilməsinə sərf edilən əmək, pul , material və digər
- ☐ idarə etməyə aid olan inzibati idarə heyyyətinin əmək haqqı
- ☐ müəssisə daxili islahatları aparmaq üçün sərf edilən məsrəflər
- ☐ bank kreditlərinə görə faizlər, cərimə və digər məsrəflər
- ☐ ümumistehsal heyyyətinin saxlanması xərcləri

202 Dövriyyədə olan vəsaitlərə nə aid edilir.

- ☒ əmək-pul , əmək məsrəfi , təchizat
- ☐ təchizat , istehsal xərcləri , materialların tədarükü
- ☐ təchizat , xidmət və satış
- ☐ material və pul vəsaitləri
- ☐ p-ə ,ə-p

203 İstehsal prosesində xərclərin baş verməsi nədən asılıdır .

- ☐ əmələ gəlmə mənbəyindən
- ☐ baş vermə yerindən
- ☐ göstərilən xidmətlərdən
- ☐ sair istehsal və xidmətlərdən
- ☒ əmələ gəlmə mənbəyi və baş vermə yerindən

204 İstehsal sferasında olan vəsaitlərə nə aid edilir.

- ☐ əmək məsrəfləri
- ☐ bütün istehsal sahələrindəki məsrəflər
- ☐ heyvandarlıqda əmək məsrəfləri
- ☒ əmək vəsaiti , əmək predmeti , əmək əşyaları
- ☐ bitkiçilikdə əmək məsrəfləri

205 Məsrəflər neçə yerə bölünür.

- ☐ canlı və əşyalaşmış əmək məsrəfləri
- ☐ göstərilənlərdən heç biri
- ☐ əmək vəsaiti və əmək əşyaları
- ☒ əmək vəsaiti , canlı əmək və əmək predmeti məsrəfləri
- ☐ ancaq canlı əmək məsrəfləri

206 İstehsal prosesində vəsaitlər necə dövr edirlər.

- ☒ istehsal , təchizat , satış
- ☐ ancaq istehsal sferasında
- ☐ satış sferasında
- ☐ təchizat sferasında
- ☐ təchizat , satış sferasında

207 İstehsal prosesində vəsaitlər necə dövr edirlər.

- ☐ ancaq istehsal sferasında
- ☒ istehsal , təchizat , satış
- ☐ satış sferasında

- ☐ təchizat , satış sferasında
- ☐ təchizat sferasında

208 Bazar iqtisadiyyatı şəraitində maliyyə uçotunun əhəmiyyəti və təyinatı nə ilə izah edilir.

- ☐ onun mövcudluğu ilə
- ☐ onun mövcudluğu ilə və istehsala məsrəfləri hesablamaqda
- ☐ istehsala məsrəfləri hesablamaqda
- ☐ vəsaitlərin hərəkətini uçota almaqda
- ☒ bazarın tələblərinə uyğun öz fəaliyyətini qurduqda

209 DT-231 , KT-223 yazılışı nəyi izah edir.

- ☐ satış məqsədi üçün səhm alınıb
- ☐ səhmlərə görə faiz köçrülüb
- ☐ digər müəssisədən ssuda daxil olub
- ☐ alınmış səhmin dəyəri ödənilib
- ☒ bank krediti geri qaytarılıb

210 ASK-də pul sənədləri kassa hesabında hansı qiymətlə əks etdirilir.

- ☐ qiymətli kağızı satanla alan arasındakı razılaşma qiyməti üzrə
- ☐ bazar qiyməti üzrə
- ☒ əldə olunma qiyməti üzrə
- ☐ nominal dəyəri üzrə
- ☐ müqavilə qiyməti üzrə

211 Kənd təsərrüfatında avans şəklində mal alanlardan pul vəsaiti daxil olduqda necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-211 KT-223
- ☐ DT-211 KT-411
- ☐ DT-211 KT-245
- ☐ DT-211 KT-222
- ☒ DT-211 KT-216

212 İstifadə edilən qaz hesabat dövrünün sonunda hara silinir.

- ☐ ümumtəsərrüfat və satış prosesinə
- ☒ bütün istehsal və xidmət sahələrinə
- ☐ ümumistehsala
- ☐ köməkçi istehsala
- ☐ əsas istehsala

213 Qazın m³-nün dəyəri necə müəyyən edilir.

- ☐ ancaq müəssisə üzrə istifadə əsas götürülür
- ☐ xərclər 100m³ bölünür
- ☐ bütün xərclər 10m³ istifadəyə bölünür
- ☐ xərclər sexlər üzrə istifadəyə bölünür
- ☒ xərclər istifadə edilən bütün qaza bölünərək 1m³ maya dəyəri müəyyən

214 İstifadə olunan qazlar hansı ölçü vahidi ilə uçotda əks etdirilir.

- ☐ 100-m³
- ☒ 1-m³
- ☐ kq-la
- ☐ tonla
- ☐ 10-m³

215 Elektrik enerjisi və təsərrüfat məsrəfləri hansı hesabda uçota alınır.

- ☐ 202/5
- ☐ 202/6
- ☐ 202/4
- ☒ 202/2
- ☐ 202/7

216 Hər kvrt-ın maya dəyəri necə müəyyən edilir.

- ☐ bütün xərcləri 20-kvt bölməklə
- ☐ bütün xərcləri 15-kvt bölməklə
- ☐ bütün xərcləri 5-kvt bölməklə
- ☐ bütün xərcləri istifadə edilən 1-kvt bölməklə
- ☒ bütün xərcləri 10-kvt bölməklə

217 Sair köməkçi istehsal sahələrinin uçotu hansı hesablarda uçota alınır.

- ☐ 202/2, 202/4, 202/5
- ☐ 202/1, 202/8, 202/1
- ☒ 202/6, 202/9, 202/8
- ☐ 202/6 , 202/1, 202/2,
- ☐ 202/2, 202/6, 202/8

218 Sair köməkçi istehsal sahələrinə nə aid edilir.

- ☐ içtimai iaşə , yemək zalı, kitabxana və s.
- ☐ buxar istehsalı
- ☐ su təsərrüfatı
- ☒ enerji istehsalı , su , buxar
- ☐ binanın təmizlənməsi

219 Canlı dartıcı quvvədə bir yem- günləri necə müəyyən edilir.

- ☐ yuxarıda göstərilənlərdən heç biri
- ☐ xərcləri ancaq xidmət göstərən iş heyvanlarının sayına bölməklə
- ☐ xərcləri təsərrüfatda olan iş heyvanlarının sayına bölməklə
- ☒ bütün xərclərdən əlavə mihşulu (yun , peyin, dəri) çıxdıqdan sonra ,
- ☐ xərcləri məhsul və xidmət prosesindəki iş heyvanlarının sayına bölməklə

220 Bir iş gününün dəyəri necə və nə vaxt müəyyən edilir.

- ☐ xərclərdən sair məhsullar çıxılır,qalan məsrəf iş günlərinin sayına bölünür
- ☐ bütün xərclərdən əldə edilən əlavə məhsul çıxılır
- ☐ günün axırında xərclər canlı dartıcı quvvənin saxlanması bölünür
- ☐ ayın axırında ,xərcləri ay ərzində günlərə bölməklə
- ☒ hesabat dövründə əldə edilən bala və digər məhsullar çıxdıqdan sonra

221 Canlı qaldırıcı quvvəyə sərf edilən məsrəflər göstərilən xidmətin maya dəyəri, digər sahələrdən nə ilə fərqlənir.

- ☐ yuxarıda göstərilənlərdən heç biri
- ☐ xidmətin maya dəyərini müəyyən etməklə
- ☐ kalkulyasiya obyektinə
- ☒ yerinə yetirdiyi işin xüsusiyyətinə
- ☐ bütün yuxarıda göstərilənlərlə

222 Nəqliyyatla məşğul olan traktorçulara əmək haqqı hesablandıqda neçə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-202/6 KT- 533/8
- ☐ DT-240/2 KT- 531
- ☐ DT-202//2 KT-533
- ☐ DT-202/1 KT- 533
- ☒ DT-202/3 KT- 533

223 Traktor nəqliyyatına neft məhsulları sərf edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-202/8 KT-422
- ☐ DT-202/4 KT- 208
- ☐ DT-202/6 KT- 201
- ☒ DT-202/3 KT- 201/1
- ☐ DT-231/3 KT- 202/4

224 Maşın ,traktor parkındakı əsas vəsaitlərə amortizasiya hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☒ DT- 202/3 KT- 112/4
- ☐ DT- 208 KT- 202/5
- ☐ DT- 132 KT-202/2
- ☐ DT- 112/4 KT- 202/3
- ☐ DT-202/7 KT- 112/4

225 Traktor parkları üzrə maşın və avadanlıqların istismarı və saxlanması xərcləri hansı hesabda uçota alınır.

- ☐ 202/7
- ☐ 202/8
- ☐ 202/4
- ☐ 202/3
- ☒ 202/6

226 Bina və qurğuların əsaslı təmir xərcləri üçün mənbə hansı hesabda toplanılır.

- ☐ 601
- ☒ 412
- ☐ 711
- ☐ 202/2
- ☐ 721

227 Kənd təsərrüfatında bina və qurğuların əsaslı təmirini ilin hansı rübündə aparmaq daha sərfəlidir.

- ☐ ilin bütün aylarında
- ☐ III- rüb
- ☐ II- rüb
- ☒ I- rüb
- ☐ IV- rüb

228 Bina və qurğuların cari təmirinə məsrəflər hansı hesabda uçota alınır.

- ☐ DT-202/3 KT-721
- ☐ 312
- ☐ 721/4
- ☒ 202/2
- ☐ 412

229 DT- 412 KT- 631 yazılışı nəyi izah edir ?

- ☐ heç biri
- ☒ təmir üçün əlavə dəyər hesablanmışdır

- ☐ əsaslı təmir mənbəyi öz mənbəyindən silinmişdir
- ☐ təmir işləri başa çatmış lakin dəyəri ödənilməmişdir
- ☐ əsaslı təmiri podratçı təşkilat həyata keçirmişdir

230 Obyektin əsaslı təmir işləri podratçılar tərəfindən yerinə yetrildikdə hansı sənəd tərtib edilir .

- ☐ yerinə yetirilən əsaslı təmir məbləğinin dəyəri köçürülür
- ☐ əməyin ödənilməsi üçün təmir fəhlələrinə aid olan məbləğ köçürülür
- ☐ yerinə yetirilən iş üçün qəbul təhvil aktı tərtib edilir
- ☐ tapşırıq –sifariş
- ☒ podrat təşkilat ilə sifarişçi təşkilat arasında müqavilə bağlanılır

231 Bina və qurğuların təmirə başlanması planını kim təsdiq edir .

- ☒ müəssisənin rəhbəri
- ☐ kollektiv iclasının qərarı
- ☐ bölmə müdürü
- ☐ sex rəisi
- ☐ plan şöbəsi baş mühasib

232 Bina və qurğuların əsaslı təmiri üçün əsas sənəd nə hesab edilir.

- ☐ bina və qurğuların ömür müddətinə görə
- ☒ əsas vəsait növü üzrə planda göstərilənə uyğun olaraq
- ☐ istehlakçının tələbi
- ☐ müdürün göstərişi
- ☐ əsas vəsaitin iş yerindəki yararlıq səviyyəsinə görə

233 Müəssisə daxili bina və qurğuların təmiri öz işçi qüvvəsi ilə həyata keçrildikdə necə adlanır.

- ☐ sifariş , təsərrüfat üsulu
- ☐ podrat üsulu
- ☐ sifariş üsulu
- ☐ podrat təsərrüfat üsulu
- ☒ təsərrüfat üsulu

234 Təmir işçilərinə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-202,123/2 KT-701
- ☒ DT-202 KT-533
- ☐ DT-202/7 KT-511
- ☐ DT-202 ,231 KT-530,301
- ☐ DT-202/8 KT-902

235 Təmir işləri başa çatdıqdan sonra ,onların nəticəsi uçotda necə əks etdirilir.

- ☐ alınmış hər bir sifariş uçota alınır
- ☐ analitik hesablar üzrə alınmış məhsullar DT- “İstehsal ehtiyatları” KT-“
- ☒ əsas onun maliyyələşməsi hesabında
- ☐ alınmış məhsulun həqiqi maya dəyəri hesablanılır
- ☐ son nəticədə təmir xidməti köməkçi sahələri arasında bölüşdürülür

236 əsaslı təmir xərcləri uzun müddət davam edirsə əmək haqqı norması necə müəyyən edilir .

- ☐ bütünlükdə təmir sexi, xidmət sexi üzrə
- ☐ ümumtəsərrüfat xərcləri hesabında uçota alınır
- ☒ bütün yuxarıda göstərilənlərə əsasən
- ☐ sexdə hər bir sifariş üzrə
- ☐ ilin əvvəlinə təsdiq edilmiş norma üzrə

237 əsaslı təmir işləri hansı mənbədən maliyyələşir.

- ☐ ancaq icarədarlardan daxil olmalar hesabına
- ☐ istehsal məsrəfləri hesabına
- ☒ qarşıdakı xərcləri ödəmək üçün olan ehtiyatlar hesabına
- ☐ müəssisənin mənfəəti hesabına
- ☐ bank krediti hesabına

238 ASK-də təmirin növləri hansılardır.

- ☒ cari, əsaslı, orta təmir
- ☐ cari və orta təmir
- ☐ cari təmir
- ☐ əsaslı təmir
- ☐ orta təmir

239 ASK-də cari təmir hansı mənbə hesabına aparılır.

- ☐ icarədən daxil olan vəsait hesabına
- ☐ kapital qoyuluşu hesabına
- ☐ istehsal məsrəfləri hesabına
- ☒ qarşıdakı ehtiyatlar hesabına
- ☐ bank krediti hesabına

240 Kənd təsərrüfatı müəssisələrində təmir işlərinin öz işçilərinin köməyi ilə aparılan təmir necə adlanır.

- ☐ podrat və müqavilə üsulu
- ☐ podrat üsulu
- ☐ müqavilə qaydası
- ☒ təsərrüfat üsulu
- ☐ müqavilə və təsərrüfat üsulu

241 Təmir işlərində əsas xərclərə nə aid edilir.

- ☐ əmək haqqı və əsas vəsaitlərin amortizasiyası
- ☐ materiallar və ehtiyat hissələri
- ☐ əmək haqqı
- ☒ əsas vəsaitlərin amortizasiyası
- ☐ xidmət və idarəetmə xərcləri

242 Təmir emalatxanasına məsrəflər mühasibatlıqda hansı hesabda uçota alınır.

- ☐ ümum sex xərclərinin tərkibində
- ☐ maşın və avadanlıqların istismarı və saxlanması
- ☐ kommersiya xərcləri hesabında
- ☐ əsas istehsal hesabında
- ☒ köməkçi istehsal hesabının 1-ci sub hesabında

243 Köməkçi istehsalın plan maya dəyəri ilə həqiqi maya dəyəri arasındakı fərqə kənarlaşma nə vaxt həyata keçirilir.

- ☐ ilin 6 ayı tamam olanda
- ☐ iş prosesi başa çatan kimi
- ☐ ancaq ilin axırında
- ☒ rüb başa çatdıqda
- ☐ yerinə yetirilmiş xidmət təhvil verildikdə

244 Köməkçi istehsal xərcləri ay ərzində hansı qiymətlə silinir.

- ☐ müqavilədə göstərilən qiymətlə
- ☐ bazar qiyməti ilə
- ☒ plan maya dəyəri ilə
- ☐ hesabat maya dəyəri ilə
- ☐ normativ maya dəyəri ilə

245 Köməkçi istehsal xərcləri hansı hesabda aparılır.

- ☐ 711
- ☐ 202 “Əsas istehsal”
- ☐ 721
- ☒ 202 “Köməkçi istehsal”
- ☐ 28 “İstehsalatda zay”

246 Kənd təsərrüfatında köməkçi istehsala nə aid edilir.

- ☐ qeyri kommersiya təşkilatının, canlı dartıcı quvvəsi
- ☐ binaların, qurğuların təmiri emalatxanası
- ☐ maşın, traktor avtomobil nəqliyyatı
- ☐ elektrik enerjisi, su təchizatı
- ☒ yuxarıda göstərilənlərin hamısı

247 İstifadə edilən enerji hesabat tərtib edildikdən sonra hara silinir.

- ☒ yuxarıda göstərilənlərin hamısına
- ☐ ümumi istehsal sahəsinə
- ☐ köməkçi istehsalatın bütün növlərinə
- ☐ ancaq əsas istehsalata
- ☐ ümumtəsərrüfat sahəsinə

248 İstifadə edilmiş suyun ölçü vahidi nə qəbul edilir

- ☐ 100 kq su
- ☐ 500 kq su
- ☒ 1 m³ su
- ☐ 1 ton su
- ☐ 1 kq su

249 Enerji istehsalı və istehlakı zamanı kalkulyasiya obyektinə hesab edilir.

- ☐ 20 kv
- ☒ 10 kv
- ☐ 5 kv
- ☐ 1 kv
- ☐ 15 kv

250 Hesabat dövrünün axırında canlı dartıcı quvvənin xidməti hara silinir.

- ☒ bütün göstərilən sahələrə
- ☐ xidmət sahələrinə
- ☐ heyvandarlığa
- ☐ bitkiçiliyə
- ☐ köməkçi istehsal sahələrinə

251 Canlı dartıcı quvvəyə sərf edilən xərclər hansı hesabda uçota alınır.

- ☐ 202/1
- ☒ 202/7
- ☐ 202/4

- ☐ 202/2
☐ 202/6

252 Maşın və traktor parkı digər sahələrə xidmət göstərdikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☒ DT-231/7 KT- 202/3
☐ DT-202/3 KT- 203/7
☐ DT-232/2 KT- 202/6
☐ DT-202/3 KT- 412
☐ DT-203/3 KT- 202/3

253 Bina və qurğuların əsaslı təmir üçün ehtiyatlar hansı hesabdən silindikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-711 KT-215
☐ DT-341 KT-202/6
☒ DT-412 KT-202/5
☐ DT-202/1 KT- 202/2 “Köməkçi istehsalat”
☐ DT-601 KT-202/7

254 Bina və qurğuların cari təmir xərcləri hansı mənbə hesabına silinir.

- ☒ əsas istehsal xərcləri hesabına
☐ bank krediti hesabına
☐ qarşıdakı xərcləri ödəmiş hesabına
☐ gələcək dövrün xərcləri hesabına
☐ ümumistehsal xərcləri hesabına

255 DT- 202/2 , 19 KT- 531 nə deməkdir.

- ☐ yuxarıda göstərilənlərin hamısı
☐ təmir podrat üsulu ilə yerinə tetirilib
☐ təmirin dəyəri podratçı tərəfindən köçürülüb
☒ təmir işləri podratçı tərəfindən təhvil verilib
☐ əsaslı təmirə əlavə dəyər vergisi hesablanıb

256 Bina və qurğuların cari təmiri nəyə əsasən həyata keçirilir.

- ☐ istifadəçinin tələbinə görə
☐ mövsümü tələbata görə
☐ təsərrüfat rəhbərinin istəyinə görə
☐ təmir planına görə
☒ mühəndislərin təqdim etdikləri nöqsan aktına görə

257 əsaslı təmir xərcləri öz təyinatına silindikdə necə mühasibat yazılışı verilir .

- ☐ DT- 701 KT 721
☒ DT- 201 KT- 202
☐ DT- 202 KT- 701
☐ DT-701 KT- 202
☐ DT- 202 KT- 207/7

258 DT- əsas istehsal , KT- Təmir emalatxanası xərcləri yazılışı nəyi izah edir .

- ☐ təmirə əsas və üstəlik məsrəf aid edilib
☒ təmir xərcləri əsas istehsala aid edilib
☐ təmirin mənbəyi müəyyən edilib
☐ təmirə xərc sərf edilib
☐ təmir xərcləri kapital qoyuluşuna aid edilib

259 Təmir emalatxanası üzrə xərclər hansı üsulla bölüşdürülüb əsas istehsala aid edilir .

- ☐ ancaq smeta xərclərinə görə
- ☐ normativlərə görə
- ☐ maşın saatlarına görə
- ☐ əsas əmək haqqına görə
- ☒ əmək haqqı maşın və avadanlıqlara sərf edilən məsrəflərə görə

260 Təmir emalatxanası üzrə analitik hesab necə açılmalıdır.

- ☒ hər bir briqada , ferma üçün ayrıca
- ☐ ancaq fərdi yerinə yetirilən təmir işlərinə
- ☐ alınmış hər sifarişlər üzrə
- ☐ təmir emalatxanasında yerinə yetirilən bütün işlər üzrə
- ☐ müəssisə daxili təmir işlərinə

261 Köməkçi istehsala məsrəflərin uçotu hansı jurnal orderdə aparılır.

- ☐ ancaq 303 – APK
- ☒ 10 – APK
- ☐ 3-4 APK
- ☐ 1- APK
- ☐ 7-8 –APK

262 Köməkçi istehsala məsrəflər hansı hesabın debetində cəmləşir.

- ☐ 721/2
- ☐ 711
- ☐ 28 “ İstehsalatda zay”
- ☐ 722/2
- ☒ 202

263 Enerji istehsalında məhsulun maya dəyərinin hansı metodundan istifadə olunur .

- ☐ sadə və mərhələ metod
- ☐ sifariş metod
- ☐ sifariş ,normativ metod
- ☐ mərhələ,sifariş metod
- ☒ sadə ,normativ metod

264 Təmir emalatxanasında maya dəyəri kalkulyasiyasının hansı metodundan istifadə olunur.

- ☐ mərhələ metod
- ☐ sadə metod
- ☐ normativ metod
- ☒ sifariş metod
- ☐ sadə və keçid metod

265 Bitkiçiliyə məsrəflərin uçotunun əsas vəzifəsi nədir.

- ☒ yuxarıda göstərilənlərin hamısı
- ☐ uçot obyektlərini düzgün seçmək
- ☐ istehsal ehtiyatlarını aşkar etmək
- ☐ qənaət rejimi tələblərinə uyğun işləmək
- ☐ hazırlanacaq məhsulun maya dəyərini hesablamaq

266 Kənar təşkilatlar tərəfindən yerinə yetirilən iş və xidmətlərin dəyəri bitkiçiliyə aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☒ DT-202/1 KT-431
- ☐ DT-132/1 KT-431/2
- ☐ DT-202/1 KT-428
- ☐ DT-202/3 KT-431
- ☐ DT-202/3 KT-431

267 Ümumistehsal və ümumtəsərrüfat xərcləri bitkiçiliyə aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-131/2 KT-711
- ☐ DT-132/3 KT-721
- ☐ DT-202/4 KT-711
- ☐ DT-202/2 KT-731/4
- ☒ DT-202/1 KT-721

268 Xidmət və idarəetmə xərcləri əsasən hansı sahələri əhatə edir.

- ☐ ixtisaslaşma səviyyəsinin sahələrini
- ☐ köməkçi istehsal və təmir sahəsini
- ☒ bitkiçilik , heyvandarlıq və sənaye sahəsini
- ☐ sex,şöbə və təmir sahəsini
- ☐ sənaye istehsalı və satışı sahəsini

269 Hansı istehsal sahələrində idarəetmə xərcləri bölüşdürülmür.

- ☐ göstərilənlərdən heç birində
- ☐ yağ istehsalı sahələrində
- ☒ bir növ məhsul istehsalı sahəsində
- ☐ iki və daha çox istehsal sahəsində
- ☐ dən məhsullarının emalında

270 İdarəetmə xərcləri hesab edilən ümumistehsal ,ümumtəsərrüfat xərcləri hesabı nə vaxt bağlanılır.

- ☐ hər rübün sonunda məhsulun maya dəyəri hesablandıqda
- ☐ məhsul növünün istehsalı başa çatdıqda
- ☐ vahid məhsulun maya dəyəri hesablandıqda
- ☒ hesabat ilinin sonunda
- ☐ hazırlanan məhsul satıldıqdan sonra

271 Sənaye müəssisələrində idarəetmə xərcləri necə bölüşdürülüb məhsulun maya dəyərinə daxil edilir.

- ☒ əmək haqqı və maşın avadanlıqların istismarı və saxlanması xərclərinə
- ☐ əmək haqqına görə böldükdə
- ☐ maşın və avadanlıqlara bölməklə
- ☐ əsas xərclərə bölməklə
- ☐ məhsul satışının həcminə görə

272 Müəssisədə xidmət və idarəetmə xərcləri dedikdə nə başa düşülür.

- ☐ digər səmərəli xidmət xərcləri
- ☒ Ümumistehsal və ümumtəsərrüfat xərcləri
- ☐ avadanlıqlara və təsərrüfata xidmət xərcləri
- ☐ hər bir istehsal sahəsinə ayrıca xidmət xərcləri
- ☐ mühəndis və inzibati xərclər

273 Ümumistehsal xərcləri özündə nəyi birləşdirib uçota alır.

- ☒ istehsal sahələrinin idarə edilməsi və digər ümumistehsal xərclərini
- ☐ heyvandarlığın idarə edilməsi xərclərini
- ☐ bitkiçiliyin idarə edilməsi xərclərini

- ☐ sənaye istehsalının idarə edilməsi xərclərini
- ☐ ayrı-ayrı bitki növlərinin idarə edilməsi xərclərini

274 Kənd təsərrüfatında baş verən hadisələri sənədləşdirib uçota almaq üçün nə etmək lazımdır.

- ☐ köməkçi istehsal sahələrinə sərf edilən xərcləri düzgün hesablamaq
- ☒ təsərrüfatda bütün sahələrdə baş verən hadisələri düzgün və vaxtında
- ☐ bitkiçiliyə sərf edilən xərcləri hesablamaq
- ☐ heyvandarlığa sərf edilən xərcləri hesablamaq
- ☐ sənaye istehsalına sərf edilən xərcləri hesablamaq

275 Bitkiçilik məhsulları istehsalının digər sahələrdən fərqi nədən ibarətdir.

- ☐ bir məhsuldan bir neçə növ məhsul hazırlanması ilə
- ☐ hər hektardan alınmış məhsulun həcmi ilə
- ☐ məhsulun satış qiymətinin mövsümlüyü ilə
- ☐ təkrar istehsal prosesində ondan istifadəsi ilə
- ☒ məhsulun hazırlanmasının mövsümlüyü ilə

276 Azərbaycanın 1N-li Milli Mühəsibat Uçotu Standartı kim tərəfindən təsdiq edilmişdir?

- ☐ Ölkə Prezidenti tərəfindən
- ☐ Mühəsiblər Palatası tərəfindən
- ☐ Nazirlər Kabineti tərəfindən
- ☒ Maliyyə Nazirliyi tərəfindən
- ☐ Milli Məclis tərəfindən

277 Azərbaycanın 1N-li Milli Mühəsibat Uçotu Standartı nə vaxt təsdiq edilmişdir?

- ☐ 26 iyun 2008-ci ildə
- ☐ 26 iyun 2007-ci ildə
- ☐ 18 aprel 2005-ci ildə
- ☐ 22 may 2004-cü ildə
- ☒ 18 aprel 2006-cı ildə

278 MUBS komitəsi nə vaxt yaradılmışdır.

- ☐ 2008-ci ildə
- ☐ 1985-ci ildə
- ☐ 1993-cü ildə
- ☐ 1998-ci ildə
- ☒ 1973-cü ildə

279 MUMH-nın tərkib və quruluşu necədir.

- ☐ standartlar üzrə komitə
- ☐ satış üzrə komitə
- ☒ göstərilənlərin hamısı
- ☐ göstərilənlərin heç biri
- ☐ dərc edilmə üzrə

280 MUBS komitəsi nə vaxt yenidən təşkil edilməyə başlamışdır.

- ☐ 2008
- ☐ 1985
- ☐ 1993
- ☐ 1998
- ☒ 2000

281 Milli standartlara Beynəlxalq standartların nə fərqi var.

- ☒ hər bir ölkədə aktiv fəaliyyət göstərir ki,öz işini MUBS səviyyəsində
- ☐ milli standartlar ancaq öz ölkəsinə xidmət edir
- ☐ milli standartlar beynəlxalq standartlara əsasın tərtib edilir
- ☐ beynəlxalq uçot və hesabatlar digər ölkələrin standaartları üçün proqram
- ☐ milli və beynəlxalq standartların tətbiqi ancaq uçot işini asanlaşdırır

282 Pambıqçılıqda məsrəflərin uçotu hansı hesabda aparılır.

- ☐ 208
- ☐ 136
- ☐ 204
- ☐ 203
- ☒ 202

283 Pambıqçılıqda nə kalkulyasiya edilir.

- ☐ 1-ton pambıq
- ☐ 1-kq pambıq
- ☐ 1-ton mahuc
- ☒ 1-sntr pambıq
- ☐ 10-ton pambıq

284 Bitkiçilik məhsulları üzrə maya dəyərindən olan kənarlaşmalar nə vaxt hesablanır.

- ☒ illik hesabat tərtib olunan zaman
- ☐ satılmış məhsulun nəticəsi müəyyən edilən zaman
- ☐ 6-aylıq hesabat tərtib edilən vaxt
- ☐ məhsul istehsalı başa çatan kimi
- ☐ rübün sonunda

285 Tərəvəz məhsullarına kalkulyasiya zamanı nə kalkulyasiya edilir.

- ☐ 10-sentner məhsul
- ☐ 10-ton məhsul
- ☐ 1-kq məhsul
- ☐ 1-ton məhsul
- ☒ 1-sentner məhsul

286 Açıq torpaqda yetişdirilən tərəvəzin kalkulyasiya obyektı nədir.

- ☒ müəssisədə istehsal olunan hər bir tərəvəz məhsulu
- ☐ bütöv tərəvəz məhsulları
- ☐ emal üçün nəzərdə tutulan məhsullar
- ☐ yuxarıda göstərilənlərin heç biri
- ☐ kənaradan alınmış tərəvəz məhsulları

287 Ancaq torpaqda yetişdirilən tərəvəz məhsullarının uçotu hansı qayda ilə aparılır.

- ☒ hər məhsul üzrə ayrıca
- ☐ ancaq satış üzrə nəzərdə tutulan tərəvəzlər üzrə
- ☐ emala göndərilən məhsullar üzrə
- ☐ daxili istehlak üçün nəzərdə tutulanlar üzrə
- ☐ qrup tərəvəz məhsulları üzrə

288 Texniki bitkilərdə kalkulyasiya obyektı nə hesab edilir.

- ☒ toxum və saman , pambıq ,qarğıdalı, və digər məhsullar

- ☐ toxum və basdırma materialları
- ☐ ancaq dən üçün qarğıdalı
- ☐ qarğıdalı və çuğundur
- ☐ toxum , saman , xam pambıq

289 Bitkiçilikdə məhsulun həqiqi maya dəyəri necə hesablanır.

- ☒ məhsulun tərkibindən tullantı emal xərcləri və samanın dəyərini
- ☐ ümumi xərcdən bitməmiş istehsal xərcini çıxdıqdan sonra
- ☐ xərclərin tərkibindən , tullantının dəyərini çıxdıqdan sonra
- ☐ bitkiçiliyə sərf edilən bütün xərcləri toplamaq qaydasında
- ☐ bütün xərclərdən satılmış məhsulun dəyərini çıxdıqdan sonra

290 Dənli bitkilərin kalkulyasiya obyektinə nələr aid edilir.

- ☐ göstərilənlərdən heç biri
- ☒ hazırlanan bütün dənli bitkilər
- ☐ buğda , arpa , qarğıdalı
- ☐ çovdar , arpa , qarğıdalı
- ☐ qarğıdalı, arpa , buğda və vələmir

291 Müxtəlif bitkiçilik sahələrinə xidmət edən maşın və traktorun xidməti hansı hesabda uçota alınır.

- ☐ idarəetmə xərclərinin tərkibində
- ☐ əsas istehsal xərclərinin tərkibində
- ☐ köməkçi istehsal xərclərinin tərkibində
- ☒ ayrıca analitik hesab olan bölüşdürülməyən məsrəflərdə
- ☐ boş sintetik hesabda

292 Növbəti ildə istehsal ediləcək məhsullr mühasibatlıqda necə uçota alınır.

- ☐ göstərilənlərin heç birində
- ☒ ayrılıqda analitik hesabda
- ☐ ümumi bitkiçiliyə məsrəflər qaydasında
- ☐ ancaq hər bir məhsul üzrə ayrıca hesabda
- ☐ bitməmiş istehsal xərclərinin tərkibində

293 Bitkiçilikdə xərclər neçə yerə bölünür.

- ☐ keçmiş ilin lakin cari ildə uçota alınan xərclər
- ☐ cari ildə baş verən xərclər
- ☐ bitməmiş istehsal xərcləri
- ☐ gələcək dövrün xərcləri
- ☒ keçmiş , cari və gələcək dövrün xərcləri

294 Bitkiçilikdə məsrəflərin uçotunu aparmaq üçün hansı hesab nəzərdə tutulub.

- ☐ 132/1
- ☐ 202/2
- ☐ 202/3
- ☐ 201/1
- ☒ 201/4

295 Bitkiçilik məhsulları istehsaldan buraxıldıqda necə yazılış tərtib edilir.

- ☐ DT-204 KT-202/1
- ☐ DT-201/3 KT-202/2
- ☐ DT-202/2 KT-202/3
- ☐ DT-201/4 KT-202/6

☒ DT-201/1 KT-202/1

296 Bitkiçilikdə məhsulun maya dəyərinin kalkulyasiyası zamanı hansı metoddan daha çox istifadə edilir.

- ☒ yuxarıda göstərilənlərin hamısı
☐ mərhələ , proseslər , yarımfabrikat
☐ əlavə məhsulun çıxılması metodu
☐ əmsal , normativ, kombinəlanmış metod
☐ sadə , sifariş

297 Bitkiçilikdə uçot obyektləri hansılardır.

- ☒ bığda , arpa, qarğıdalı, tərəvəz, çuğundur, və digər bütün bitkiçilik
☐ kənd təsərrüfatı xarakterli ictimai iaşə obyektləri
☐ ancaq bitkiçilik
☐ heyvandarlıq
☐ sənaye xarakterli kənd təsərrüfatı obyektləri

298 Bitkiçilikdə bitməniş istehsalın uçotu necə aparılır.

- ☐ sənaye müəssisəsi qaydası əsas götürülür
☐ digər istehsal sahələrində olduğu kimi
☐ ilin sonunda aparılan hesablamaya görə
☒ həqiqi sərf edilmiş məsrəflər üzrə
☐ təsdiq olunmuş normativə əsasən

299 Bitkiçilikdə məsrəflərin uçotu və onun bölüşdürülməsi, yerlərdə necə həyata keçirilir.

- ☐ MUBS-na əsasən
☐ təsərrüfatın rəhbərinin sərəncamına əsasən
☐ hər növ məhsul üçün ayrıca bölüşdürmə bazası müəyyən edilir
☒ dövlətin təsdiq etdiyi normativ sənədlərə əsasən
☐ kənd təsərrüfatı nazirliyinin təlimatına əsasən

300 Bitkiçilik məhsulları anbara təhvil verildikdə necə mühasibat yazılışı tətbiq edilir.

- ☒ DT-201/1 KT-202/1
☐ DT-201/1 KT-202/6
☐ DT-201/3 KT-202
☐ DT-202 KT-201
☐ DT-201 KT-202/7

301 Bitkiçilikdən istehsal olunan məhsullar mədaxil edildikdə necə qiymətləndirilir.

- ☐ fifo metodu ilə
☒ plan maya dəyəri ilə
☐ smeta maya dəyəri ilə
☐ normativ maya dəyəri ilə
☐ həqiqi maya dəyəri ilə

302 Bitkiçilikdə gələcək dövr üçün ehtiyat yaradılıb.

- ☐ DT-133/2 KT-416
☐ DT-202 KT-414
☐ DT-202/3 KT-441
☐ DT-201/1 KT-412
☒ DT-202 KT-412

303 Bitkiçilikdə qeyri-maddi aktivlərə amortizasiya hesablanıb.

- ☐ DT-202/2 KT-102/6
- ☒ DT-202/1 KT-102/8
- ☐ DT-202/2 KT-102/8
- ☐ DT-202/3 KT-102/8
- ☐ DT-202/1 KT-102/6

304 Bitkiçilikdə uçot obyektı nə hesab edilir.

- ☐ səpin üçün istifadə edilən toxum növləri
- ☐ satılmış məhsul növləri
- ☐ sair kənd təsərrüfatı obyektləri
- ☐ qrup məhsulun hazırlanma texnologiyası
- ☒ kənd təsərrüfatı bitki növləri, bitməmiş istehsal

305 Hazırlanacaq kənd təsərrüfatı məhsul növlərini kim müəyyən edir.

- ☐ su ilə təmin olunma səviyyəsinə görə müəyyən edilir
- ☒ müəssisə və təşkilat, torpaq , iqlim şəraitini onun ixtisas səviyyəsini əsas
- ☐ alınacaq məhsulların sifarişə nəzərə alınır
- ☐ məhsulun yetişdirilməsi səviyyəsi
- ☐ onun ixtisaslaşma səviyyəsi nəzərə alınır

306 Bitkiçiliyə toxum və basdırma materialları sərf edildikdə necə mühasibat yazılışı verilir.

- ☐ DT-202/4 KT-201/6
- ☐ DT-202/3 KT-201/4
- ☒ DT-131/1 KT-201/1
- ☐ DT-202/6 KT-201/2
- ☐ DT-131/2 KT-201/3

307 Kənd təsərrüfatında işləyən fəhlələrə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-143 KT-533
- ☐ DT-122 KT-533
- ☐ DT-303 KT-533
- ☐ DT-202/1 KT-533
- ☒ DT-131 KT-533

308 Bitkiçilikdə işləyən əsas vəsaitlərə amortizasiya hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☒ DT-202/1 KT-112/3
- ☐ DT-202/1 KT-112/4
- ☐ DT-202/4 KT 122/2
- ☐ DT-202/1 KT-132/2
- ☐ DT-202/1 KT-121/5

309 Bitkiçilik məhsullarının becərilməsində hansı xərc maddəsi daha çox xüsusi çəkiyə malikdir.

- ☐ idarəetmə xərcləri
- ☐ material xərcləri
- ☐ əsas vəsaitlərin amortizasiyası və təmip xərcləri
- ☐ toxum və basdırma materialları
- ☒ əmək haqqına ödənilən xərclər

310 Jurnal order formasını tətbiq etdikdə kənd təsərrüfatı müəssisələrində məsrəflər hansı jurnal orderdə həyata keçirilir.

- ☒ 10-ASK
- ☐ 11-ASK

- ☐ 8-AKS
- ☐ 6-ASK
- ☐ 13-ASK

311 Gələcək dövrün xərcləri bitkiçiliyə aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-202/2 KT-245
- ☐ DT-202/1 KT-244
- ☐ DT-132/3 KT-244/3
- ☒ DT-202/1 KT-242
- ☐ DT-202/1 KT-243

312 Köməkçi istehsalın təmir xidməti bitkiçiliyə silinmişdir.

- ☐ DT-131/1 KT-202/2
- ☒ DT-202/1 KT-202/1
- ☐ DT-132 KT-202/4
- ☐ DT-131 KT-202/6
- ☐ DT-133/6 KT-202/3

313 Kənd təsərrüfatı müəssisəsinin anbarından müqavilə üzrə alıcı müəssisənin ünvanına göndərilməklə satılmış məhsulun satışı zərərlə başa çatarsa, onda zərərin məbləği uçotda necə əks etdirilir?

- ☒ Dt 801 Kt 601
- ☐ Dt 721 Kt 801
- ☐ Dt 601 Kt 801
- ☐ Dt 801 Kt 731
- ☐ Dt 731 Kt 801

314 Kənd təsərrüfatı müəssisəsinin anbarından hazır məhsulun müqavilə üzrə alıcı müəssisənin ünvanına göndərilməsi hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ Dt 601 Kt 204/1
- ☐ Dt 201 Kt 204/1
- ☐ Dt 211 Kt 204/1
- ☒ Dt 204/5 Kt 204/1
- ☐ Dt 204/5 Kt 711

315 Kənd təsərrüfatı müəssisəsinin anbarından hazır məhsulun müqavilə üzrə alıcı müəssisənin ünvanına göndərilməsi əməliyyatı hansı sənəddə əks etdirilir?

- ☐ Hər iki müəssisənin birgə imzaladığı müqavilədə
- ☒ Kənd təsərrüfatı müəssisəsinin tərtib etdiyi hesab-fakturada
- ☐ Alıcı müəssisənin tərtib etdiyi hesab-fakturada
- ☐ Kənd təsərrüfatı müəssisəsinin tərtib etdiyi qaimədə
- ☐ Alıcı müəssisənin tərtib etdiyi qaimədə

316 Kənd təsərrüfatı müəssisəsinin anbarından hazır məhsulun əlverişli satış mövsümünədək saxlanması xərcləri silinir:

- ☐ Dt 611 Kt 711
- ☐ Dt 801 Kt 711
- ☐ Dt 343 Kt 711
- ☒ Dt 601 Kt 711
- ☐ Dt 204 Kt 711

317 Kənd təsərrüfatı müəssisəsində bitkiçilik təsərrüfatından pul vəsaitinin müəssisənin bankdakı hesablaşma hesabına göndərilməsi üçün yerli poçt şöbəsinə verilməsi hesablarda necə əks etdirilir?

- ☐ DT-223 KT-801
- ☒ DT-222 KT-601
- ☐ DT-221 KT-601
- ☐ DT-223 KT-211
- ☐ DT-223 KT-601

318 Kənd təsərrüfatı müəssisəsində bitkiçilik təsərrüfatından pul vəsaitinin banka daxil olması hesablarda necə əks etdirilir?

- ☐ DT-223 KT-801
- ☐ DT-223 KT-601
- ☒ DT-221 KT-601
- ☐ DT-223 KT-211
- ☐ DT-223 KT-244

319 Kənd təsərrüfatı müəssisəsində bitkiçilik təsərrüfatından pul vəsaitinin kassaya daxil olması hesablarda necə əks etdirilir?

- ☐ DT-221 KT-801
- ☐ DT-221 KT-211
- ☐ DT-223 KT-601
- ☒ DT-221 KT-601
- ☐ DT-221KT-223

320 Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən fermer təsərrüfatının təsisçisi tərəfindən həmin müəssisənin nizamnamə kapitalına qoyuluş olaraq banka 10000 manat nağd pulun verilməsi hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ Dt224 Kt302
- ☐ Dt222 Kt301
- ☐ Dt223 Kt302
- ☒ Dt 223 Kt301
- ☐ Dt223 Kt303

321 Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən fermer təsərrüfatının təsisçisi tərəfindən həmin müəssisənin nizamnamə kapitalına qoyuluş olaraq banka 10000 manat nağd pul vermək üçün hansı sənəd tərtib edilməlidir?

- ☐ Məktub-ərizə
- ☐ Ödəniş tələbnaməsi
- ☐ Ödəniş tapşırığı
- ☐ Bankın mədaxil orderi
- ☒ Elan-qəbz-order

322 Bitkiçilikdə plan maya dəyəri ilə həqiqi maya dəyəri arasındakı kənarlaşmalar necə müəyyən edilir .

- ☐ ancaq illik hesabat tərtib edən zaman hesablama aparılır
- ☐ həmin məhsulun satış qiyməti müəyyən edilir
- ☐ həqiqi maya dəyəri hesablanır
- ☐ əvvəlcə plan maya dəyəri hesablanır
- ☒ plan maya dəyəri ilə həqiqi maya dəyəri arasındakı kənarlaşma

323 Bitkiçilik üzrə kənd təsərrüfatında hansı sahələr var.

- ☐ ictimai iaşə , məhsulun ilkin emalı
- ☐ yem məhsulları
- ☒ dənli bitkilər , texniki ,bağ , bostan
- ☐ sənaye
- ☐ xidmət sahələri

324 Bitkiçilikdə bitməmiş istehsal necə qiymətləndirilir.

- ☐ sərf edilən məsrəflərin səviyyəsinə görə
- ☐ plan maya dəyəri ilə həqiqi maya dəyəri arasındakı fərqlə
- ☒ həqiqi maya dəyəri ilə
- ☐ plan maya dəyəri ilə
- ☐ smeta maya dəyəri ilə

325 Pambıq məhsulunun maya dəyərinin kalkulyasiya obyektı nədir.

- ☐ pambıq məhsulları
- ☐ göstərilənlərin hamısı
- ☒ xam pambıq
- ☐ təmiz pambıq
- ☐ pambıq toxumu

326 Texniki bitkilərin maya dəyərinin kalkulyasiyası hansı metodla həyata keçirilir.

- ☐ sadə ,sifariş
- ☐ sadə
- ☒ normativ
- ☐ sifariş
- ☐ mərhələ

327 Texniki bitkilər qrupuna hansı bitkiçilik məhsulları aid edilir.

- ☒ göstərilənlərin hamısı
- ☐ lifli məhsullar
- ☐ dən üçün qarğıdalı
- ☐ yağ üçün qarğıdalı
- ☐ qənd çuğunduru

328 İstehsaldan buraxılan kənd təsərrüfatı məhsulları il ərzində necə qiymətləndirilir.

- ☐ həqiqi maya dəyəri ilə
- ☐ fifo metodu ilə
- ☒ plan maya dəyəri ilə
- ☐ lifo metodu ilə
- ☐ müqavilə qiyməti ilə

329 Kənd təsərrüfatı müəssisəsinin anbarından müqavilə üzrə alıcı müəssisənin ünvanına göndərilmiş hazır məhsulun satış məbləğinin kənd təsərrüfatı müəssisəsinin bankdakı hesablaşma hesabına daxil olması hansı mühasibat yazılışlarında əks etdirilir?

- ☐ Dt 223 Kt 222
- ☐ Dt 223 Kt 204
- ☐ Dt 224 Kt 211
- ☒ Dt 223 Kt 211
- ☐ Dt 221 Kt 204

330 Kənd təsərrüfatı müəssisəsinin anbarından müqavilə üzrə alıcı müəssisənin ünvanına göndərilmiş hazır məhsulun alıcı müəssisə tərəfindən qəbul edilməsi hansı mühasibat yazılışlarında əks etdirilir?

- ☒ Dt 601 Kt 204/5; Dt 211 Kt 601
- ☐ Dt 204/5 Kt 204/1; Dt 211 Kt 204/5
- ☐ Dt 601 Kt 204/5; Dt 538 Kt 204/1
- ☐ Dt 204 Kt 711; Dt 211 Kt 204/5
- ☐ Dt 223 Kt 204/5; Dt 211 Kt 601

331 Kənd təsərrüfatı müəssisəsinin anbarından müqavilə üzrə alıcı müəssisənin ünvanına göndərilməklə satılmış məhsulun satışından əldə edilmiş mənfəətin məbləği uçotda necə əks etdirilir?

- ☒ Dt 601 Kt 801
- ☐ Dt 801 Kt 731
- ☐ Dt 801 Kt 601
- ☐ Dt 731 Kt 801
- ☐ Dt 721 Kt 801

332 Kənd təsərrüfatı istehsalı ilə məşqul olan müəssisənin baş mühasibinə ezamiyyətə göndərilərkən kassadan verilmiş 200 manat məbləğin norma üzrə hesablanmış ezamiyyət xərclərindən artıq qalan 18 manatı baş mühasibin əmək haqqından tutulmuşdur. Bu əməliyyat uçotda necə əks etdirilir?

- ☐ Dt 244 Kt 533
- ☐ Dt 711 Kt 244
- ☒ Dt 533 Kt 244
- ☐ Dt 533 Kt 202
- ☐ Dt 202 Kt 244

333 Kənd təsərrüfatı istehsalı ilə məşqul olan müəssisənin baş mühasibi Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda iştirak etmək üçün Bakı şəhərinə ezam edilmiş, ona ezamiyyət xərcləri üçün avans olaraq kassadan 200 manat pul verilmişdir. Bu əməliyyat uçotda necə əks etdirilir?

- ☐ Dt 244 Kt 223
- ☐ Dt 711 Kt 221
- ☐ Dt 221 Kt 244
- ☒ Dt 244 Kt 221
- ☐ Dt 202 Kt 221

334 Kənd təsərrüfatı istehsalı ilə məşqul olan müəssisənin baş mühasibi Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda iştirak etdikdən sonra ezamiyyətdən qayıdaraq, avans hesabatı təqdim etmiş və həmin hesabat üzrə ona mövcud normalara uyğun 182 manat ezamiyyət xərcləri hesablanmışdır. Bu əməliyyat uçotda necə əks etdirilir?

- ☒ Dt 721 Kt 244
- ☐ Dt 711 Kt 244
- ☐ Dt 244 Kt 538
- ☐ Dt 202 Kt 244
- ☐ Dt 601 Kt 244

335 Heyvandarlıq məhsullarının həqiqi maya dəyərini hesablayan onun tərkibindən nə çıxmalıdır.

- ☐ sair xərclər
- ☒ yun ., tük , peyin və dəri
- ☐ verilmiş bank krediti faizləri
- ☐ dəyişən xərclər
- ☐ idarəetmə xərcləri

336 Südçülük istiqaməti üzrə ixtisaslaşmış kənd təsərrüfatı sahələrində hər gün məhsul arasında xərclər hansı faizlə bölüşdürülür.

- ☐ süd - 50% , bala – 50%
- ☐ süd- 70% , bala – 30%
- ☐ bala- 40% , süd – 60%
- ☒ süd - 90% , bala – 10%
- ☐ süd - 80% , bala – 20%

337 Heyvandarlıqda kalkulyasiya obyektini nə hesab edilir.

- ☐ heyvanların çəki artımı
- ☐ cavan və kökəlməkdə olan heyvanlar
- ☐ südçülük üzrə heyvandarlıq sahəsi
- ☐ ətçilik üzrə heyvandarlıq sahəsi
- ☒ süd və bala

338 Heyvandarlıqda məsrəflərin uçotu və məhsul çıxımı hansı əlamət və qruplar üzrə uçota alınır.

- ☒ yuxanda göstərilənlərin hamısı üzrə
- ☐ ət istiqaməti üzrə
- ☐ süd istiqaməti üzrə
- ☐ ətçilik və südçülük
- ☐ kökəlməkdə olan heyvanlar üzrə

339 İstehsal və təsərrüfata xidmət sahəsində olan yeyinti tullantılarından heyvandarlığa sərf edildikdə.

- ☒ DT- 202/2 KT- 201/1
- ☐ DT- 202/4 KT- 201/1
- ☐) DT- 202/3 KT- 201/6
- ☐ DT- 202/2 KT- 201/1
- ☐ DT- 202/3 KT- 201/8

340 Heyvandarlıqda norma daxilində təbii itki olmuşdur.

- ☐ DT- 84/1 KT- 71
- ☐ DT- 84/2 KT- 73
- ☐ DT- 84/3 KT- 10
- ☐ DT- 84 KT- 12
- ☒ DT- 84 KT- 11

341 Heyvandarlıqda gələcək dövr üçün ehtiyat yaradılmışdır.

- ☐ DT- 202/2 KT- 412/5
- ☐ DT- 202/2 KT- 203
- ☐ DT- 202/1 KT- 412/2
- ☒ DT- 202/2 KT- 412
- ☐ DT- 202/6 KT- 412

342 Heyvanlara yem və digər material məsrəfləri sərf edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☒ DT- 202/2 KT- 201/1
- ☐ DT- 202/2 KT- 202/5
- ☐ DT- 202/1 KT- 201/2
- ☐ DT- 202/3 KT- 201/3
- ☐ DT- 202/1 KT- 202/6

343 Heyvandarlıqda qeyri-maddi aktivlərə amortizasiya hesablanmışdır.

- ☐ DT- 202/4 KT- 112/6
- ☒ DT- 202/2 KT- 102/8
- ☐ DT- 202/1 KT- 102/4
- ☐ DT- 202/3 KT- 102
- ☐ DT- 202/1 KT- 114

344 Heyvandarlıqda işləyən fəhlələrə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT- 202/7 KT- 533
- ☐ DT- 202/4 KT- 535
- ☒ DT- 202/3 KT- 533

- ☐ DT- 202/1 KT- 532
- ☐) DT- 202/2 KT-513

345 Heyvandarlıqda əsasən hansı sənədlərdən istifadə edilir.

- ☐ ancaq ASK- 83
- ☐ ASK- 301
- ☐ ASK- 175
- ☒ ASK –də 137 , 301 , 303
- ☐ ASK- 303

346 Heyvandarlıqda idarəetmə xərclərinə nə aid edilir.

- ☐ sair xidmət və idarəetmə xərcləri
- ☒ ümumistehsal və ümumtəsərrüfat xərcləri
- ☐ sosial sığorta ayırmaları, məzuniyyət üçün ehtiyatlar
- ☐ əmək haqqı, material, yanacaq
- ☐ köməkçi istehsal xərcləri

347 ASK-də kassa əməliyyatının uçotu hansı jurnal orderdə aparılır.

- ☐ 2-2a
- ☒ 1-1a
- ☐ 8,0
- ☐ 10/1
- ☐ 2/1

348 Heyvandarlıqda daimi xərclərə nə aid edilir.

- ☒ yem ,əmək haqqı, material xərcləri
- ☐ yem, amortizasiya, saman, sığortaya ayırmalar
- ☐ əmək haqqı ,idarəetmə xərcləri
- ☐ ümumistehsal və ümumtəsərrüfat xərcləri
- ☐ köməkçi istehsalın xidməti xərcləri

349 Heyvandarlıq məhsullarının xərcləri neçə yerə bölünür .

- ☐ müvəqqəti sərf edilən xərclər
- ☐ qeyri müstəqim xərclər
- ☒ daimi və dəyişən xərclər
- ☐ dəyişən xərclər
- ☐ daimi xərclər

350 Heyvandarlıq məhsulları üçün analitik hesab hansı əlamətlər üzrə açılır.

- ☐ məhsul növləri üzrə
- ☐ təsdiq olunmuş normativ sənədə əsasən
- ☐ bütün heyvandarlıq məhsulları üzrə bütövlükdə
- ☐ ayrı-ayrı heyvandarlıq məhsulları üzrə bütövlükdə
- ☒ kalkulyasiya olunan obyekt üzrə

351 Heyvandarlıq sahəsində uçot obyektinə nə hesab edilir.

- ☒ yuxarıda göstərilənlərin hamısı
- ☐ hər bir heyvan qrupu
- ☐ ətçilik
- ☐ südçülük
- ☐ arıçılıq, quşçuluq, balıqçılıq

352 Hesabat ilində sərf edilən xərclər əsasən hara aid edilir.

- ☒ bütün növ heyvandarlıq məhsullarının maya dəyərinə
- ☐ hər bir qrup heyvandarlıq məhsullarına
- ☐ ancaq cari ildə əldə olunan məhsula
- ☐ iri buynuzlu heyvandarlıq məhsullarına
- ☐ südçülük istiqamətli heyvandarlıq məhsullarına

353 Heyvandarlıq sahəsində bitməmiş işistehsal qalıqları əsasən hansı sahədə daha çox olur .

- ☐ cavan və kökəlməkdə olan heyvanlarda
- ☐ iri buynuzlu mal qarada
- ☐ südçülük istiqamətli heyvanlarda
- ☒ balıqçılıq ,arıçılıq, quşçuluq və kökəlməkdə olan heyvanlarda
- ☐ ətçilik istiqamətindəki heyvanlarda

354 Heyvandarlığın digər sahələrdən fərqli xüsusiyyəti nədən ibarətdir.

- ☐ hər növ məhsula ayrıca uçot tətbiq edilir
- ☐ məhsul istehsalı davamlıdır
- ☒ ilin bütün fəsilərində məhsul istehsal etmək mümkündür
- ☐ becərmə şəraiti fərqlidir
- ☐ məhsulun növü çox sahəlidir

355 Süd və balanın maya dəyərini müəyyən etmək üçün hansı metoddan istifadə olunur .

- ☐ normativ metod
- ☐ sadə metod
- ☐ göstərilənlərin hamısı
- ☐ sifariş və kombinəlanmış metod
- ☒ kombinəlanmış metod

356 Norma daxilində olan itkilər heyvandarlıq sahəsinə aid edilmişdir.

- ☐ DT- 202/1 KT- 84
- ☐ DT- 202/3 KT- 84/2
- ☒ DT- 203/2 KT- 84/1
- ☐ DT- 202/5 KT- 84
- ☐ DT- 202/4 KT- 84/1

357 Köməkçi istehsalın xidməti heyvandarlığa aid edildikdə necə yazılış tərtib edilir.

- ☐ DT- 202/3 KT- 202/1
- ☐ DT- 202 KT- 131/1
- ☒ DT- 202/2 KT- 201/2,3
- ☐ DT- 202/4 KT- 202/4,5
- ☐ DT- 202/5 KT- 202/6

358 Heyvandarlıqda əsas vəsaitlərə amortizasiya hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT- 202/2 KT- 112/2
- ☐ DT- 202/1 KT- 112
- ☐ DT- 202/2 KT- 113/5
- ☒ DT- 202/2 KT- 112/3
- ☐ DT- 202/3 KT- 112/4

359 Heyvandarlığa məsrəflərin uçotu hansı hesabda uçota alınır.

- ☐ 131/3

- ☐ 202/3
- ☐ 202/1
- ☐ 131/4
- ☒ 131/2

360 Heyvandarlıqda hansı əlavə və ya kafi məhsul alınır.

- ☐ peyin
- ☐ bala
- ☐ ət və sud
- ☒ peyin, tük, dəri
- ☐ tük və peyin

361 Heyvandarlıqda əsas xərc nə hesab edilir.

- ☐ material, dərman və az qiymətli xərclər
- ☒ heyvanlara verilən yem xərci
- ☐ əmək haqqı
- ☐ əsas vəsaitlərin amortizasiyası
- ☐ ümumistehsal və idarəetmə xərcləri

362 Heyvandarlıqda bitməmiş istehsalın nəticəsi nə zaman hesablanır.

- ☐ həmin sahədə məhsul əldə edəndə
- ☐ hər ay
- ☐ hər rüb
- ☐ 6-aydan bir
- ☒ ilin axırında

363 Heyvandarlıqda uçotun əsas vəzifəsi nədən ibarətdir.

- ☐ məsrəfləri iqtisadi cəhətdən əsaslandırmaq
- ☐ məsrəflərin uçotunu aparmaq
- ☒ müəssisədə heyvan qrupları üzrə, vaxtında və iqtisadi cəhətdən əsaslandırılmış uçot aparmaq
- ☐ xərclərin elementlər üzrə təsnifatını həyata keçirmək
- ☐ heyvandarlıq məhsullarını qruplara ayırıb uçotunu aparmaq

364 Qoyunçuluqda məsrəflərin uçot obyektı nə hesab edilir.

- ☐ ancaq yunçuluq qrupu
- ☒ ixtisaslaşma səviyyəsi (ətçilik, südçülük, yun)
- ☐ cavan balaların çəki artımı
- ☐ karagülçülük
- ☐ ət, yun

365 Qoyunçuluqda kalkulyasiya obyektı nə hesab edilir.

- ☐ 1 – ton ət
- ☐ 1 - sentner ət
- ☐ hər bir qoyuluşdan alınan yun
- ☒ bala, yun, çəki artımı
- ☐ 1 – sentner yun

366 Müxtəlif səbəblər üzündən və şəraitindən asılı olmayaraq hesabat ilində daxil olan və xaric olan heyvanlar uçotda necə qiymətləndirilir.

- ☐ bala – plan maya dəyəri ilə
- ☐ alınmış heyvanlar- əldə edilmə qiymətilə
- ☐ kökəlməkdə olan heyvanlar – balans və ya keçən ilin həqiqi qiyməti ilə

- ☐ balans və ya alış maya dəyəri ilə birlikdə
☒ yuxarıda göstərilənlərin bütün qiymətlərilə

367 Cavan heyvanların hərəkətində olan dəyişikliklər hansı sənəddə öz əksini tapır.

- ☐ FN- 213, 211,236
☐ FN- 220-ASK
☐ FN- 182-ASK
☒ FN- 211,220,187,214
☐ FN- 211- ASK

368 Cavan və yaşlı heyvanların bəslənməsinin iqtisadi əhəmiyyəti nə ilə izah edilir.

- ☐ cavan heyvanlardan alınan əlavə və əsas məhsulu qiymətləndirmək olur
☐ cavan və kökəlməkdə olan yaşlı heyvanlara sərf edilən məsrəflərin ümumi
☒ sərf edilən xərclərə görə daha çox mənfəət əldə edilir
☐ yaşlı heyvanlara sərf edilən xərclərə görə daha çox çəki artımı əldə edilir
☐ cavan heyvanların hərəkəti haqqında daha dəqiq informasiya toplamaq

369 Cavan heyvanların böyüdülməsi xərcləri öz təyinatın asılındıkdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-131/2 KT-131
☐ DT-203/3 KT-131
☐ DT-29 KT-202/2
☐ DT-131 KT-701
☒ DT- 202/229 KT-201,202,522

370 əgər əskik gəlmə və onun maddi-məsul şəxsin təqsiri üzündən baş veribsə bu zaman hansı mühasibat yazılışı tərtib edilir.

- ☒ DT-84 KT-131
☐ DT-84 KT-131/2
☐ DT-701 KT-533
☐ DT-84 KT-801
☐ DT-84 KT-801

371 Cavan heyvanların hərəkəti haqqında inventarizasiya aparıldıqda nə tərtib edilir.

- ☐ artıq gəlmə və çatışmamazlıq haqqında akt
☒ inventarizasiya aktı
☐ təhvil təslim aktı
☐ heyvanların mövcudluğu haqqında akt
☐ çatışmazlıq haqqında akt

372 Cavan və kökəlməkdə olan heyvanların hərəkətinin inventarizasiyası nə vaxt başa çatmalıdır .

- ☐ 1/VII
☒ 1/IV
☐ ancaq illik hesabat tərtib ediləndə
☐ 31/XII
☐ 1/XI

373 Ölən heyvanlar sürü sıralarından çıxarılmışdır.

- ☒ DT- 46,202/2 KT-11,84
☐ DT-11 KT-84,11
☐ DT-201 KT - 123
☐ DT- 202/2,84 KT-132/2
☐ DT-11,46 KT-84,46

374 Təftiş zamanı normadan kənar əskik gəlmə aşkar edilib, hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınar.

- ☐ DT-131 KT-217
- ☐ DT-13/2 KT-131
- ☐ DT-84 KT-217
- ☐ DT-131 KT-84
- ☒ DT-84 KT-131

375 Cavan heyvanlar satılıb.

- ☐ DT- 701 KT-131/4
- ☐ DT-701 KT-131/2
- ☐ DT-721 KT-131/3
- ☒ DT-171,701 KT-701
- ☐ DT-701 KT-202/2

376 Cavan heyvanlar əsas sürüyə keçrildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-111 KT-131/2
- ☐ DT-113 KT-131
- ☒ DT-111,113 KT-113,131/2
- ☐ DT-131/2 KT-113
- ☐ DT-111 KT-113

377 əhalidən cavan heyvan alındıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☒ DT-131/3 KT-221
- ☐ DT-131/4 KT-431
- ☐ DT- 131/3 KT-202/2
- ☐ DT-76/2 KT-431
- ☐ DT-131 KT-217

378 Heyvanlardan bala mədaxil edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-131/2 KT-131/7
- ☐ DT-131/1 KT-202
- ☐ DT-131/2 KT-202/3
- ☒ DT-131 KT-131/2
- ☐ DT-131/1 KT-131/3

379 Cavan və kökəlməkdə olan yaşlı heyvanların saxlanılmasına məsrəflər hansı hesabda uçota alınır.

- ☐ 132/2
- ☐ 131/4
- ☒ 131/2
- ☐ 132/1
- ☐ 133/6

380 Cavan və kökəlməkdə olan heyvanların uçotu hansı hesabda aparılır

- ☐ 131/3
- ☐ 131/2
- ☐ 132/1
- ☒ 131/5
- ☐ 131/4

381 İri buynuzlu mal-qarada bir sentner canlı çəkinin maya dəyərini hesablamaq üçün nə etmək lazımdır.

- ☐ ilin əvvəlinə olan qalığın üzərinə il ərzində xərci əlavə etmək lazımdır

- ☐ il ərzində doğulmuş heyvanların çəkisini ümumi saya vurmaq lazımdır
- ☐ il ərzində sıradan çıxan heyvanların çəki artımını müəyyən etmək lazımdır
- ☒ daxil olan çəki artımı məbləğini ,həmin dövrdə əldə edilən çəki artımına
- ☐ il ərzində verilən yemin dəyərini hesablamaq lazımdır

382 Quşçuluqda kalkulyasiya obyektinə nə hesab edilir.

- ☐ cavan quşlarda 1-sentner çəki artımı
- ☐ yaşlı toyuqlarda 1 – sentner çəki artımı
- ☒ yuxarıda göstərilənlərin hamısı
- ☐ inkubasiyadakı – 1000 ədəd yumurta
- ☐ yaşlı toyuqda – 1000 yumurta

383 Cavan heyvanlar satışa göndərildikdə hansı sənəd tərtib edilir.

- ☐ əmtəə -yol qaiməsi
- ☐ FN 220 –ASK
- ☐ həkimin arayışı
- ☐ hər iki tərəfin razılığını təsdiq edən müqavilə
- ☒ hesab-faktura və doğrulması haqqında sənəd (şahadətnamə)

384 İnkubasiya yolu ilə əldə edilən cavan quşlar üçün hansı sənəd tərtib edilir.

- ☐ FN 191 – ASK
- ☒ FN 187 – ASK
- ☐ FN 213 – ASK
- ☐ FN 220 – ASK
- ☐ FN 214 – ASK

385 əhalidən alınan cavan və kökəlməkdə olan heyvanlar üçün hansı sənəd tərtib edilir.

- ☐ FN 213 – ASK
- ☒ müqavilə və FN 213 – ASK
- ☐ bazar qiymətini təsdiq edən sənəd
- ☐ göstərilənlərdən heç biri
- ☐ müqavilə

386 Cavan heyvanların tərkibində dəyişikliklər nə zaman baş verə bilər.

- ☐ kənardan yeni bala alındıqda
- ☐ ancaq kənara satıldıqda , kəsildikdə
- ☐ təsərrüfatda yeni balalar doğulduqda
- ☒ kənardan alındıqda, satıldıqda, kəsildikdə,yenisini doğulduqda
- ☐ cavan heyvanlar əsas sürüyə keçəndə

387 Öz təsərrüfatından alınan balalar necə qiymətləndirilir.

- ☐ ətçilik istiqaməti, bazar qiyməti ilə
- ☐ sair qiymətlərlə
- ☒ südçülük və ətçilikdə plan maya dəyəri ilə
- ☐ südçülük istiqamətindəki həqiqi maya dəyəri ilə
- ☐ müqavilə qiyməti ilə

388 Cavan və kökəlməkdə olan heyvanların tərkibində dəyişikliklər nə zaman baş verir.

- ☐ yuxarıda göstərilənlərin hamısı baş verdikdə
- ☐ kəsildikdə
- ☐ çəki artımı hesablandıqda
- ☐ satıldıqda

- ☒ bir qrupdan başqasına keçrildikdə

389 Cavan və kökəlməkdə olan heyvanlar hansı vəsait qrupuna aid edilirlər.

- ☐ müvəqqəti istifadəyə yararlı vəsaitlər qrupuna
☐ uzun müddətli istifadəyə yararlı vəsaitlər qrupuna
☐ əsas vəsaitlər qrupuna
☒ dövrüvü vəsaitləri qrupuna
☐ əsas və dövrüvü vəsaitləri qrupuna

390 Quşçuluqda məhsulun maya dəyərini hesablanması əsasən nədən asılıdır.

- ☐ təsərrüfatda quşçuluq məhsullarının hesablanması metodikasından
☐ təsərrüfatdakı quşların sayından
☐ quşların növü və məhsuldarlığından (ət,yumurta)
☐ quşlara verilən yemin həcmindən
☒ kənd təsərrüfatı müəssisəsinin ixtisaslaşma səviyyəsindən

391 131/2-nömrə cavan və kökəlməkdə olan heyvanların sub hesabı hesab planında hansı bölmədə göstərilir

- ☒ II- bölmə
☐ I-bölmə
☐ I, II- bölmə
☐ III –bölmə
☐ V,VI- bölmə

392 Cavan və kökəlməkdə olan heyvanların uçotu qarşısında hansı vəzifələr durur.

- ☒ yuxarıda göstərilənləri tam yerinə yetirmək
☐ cavan və kökəlməkdə olan heyvanların hərəkətinin uçotunu aparmaq
☐ heyvanların qrupdan-qrupa keçməsinin uçotunu aparmaq
☐ kənardan alınan heyvanların qiymətini dəqiqləşdirmək və uçotda əks etdirmək
☐ satılan ,ölən ,oğurlanan heyvanların sənədləşməsi və səbəblərini

393 İnventarizasiya zamanı artıq çıxan cavan heyvanlar hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır.

- ☒ DT-131/2 KT-611
☐ DT-131/2 KT-131
☐ DT-131 KT-131/2
☐ DT-131 KT-701
☐ DT-131 KT-132/1

394 Təbii fəlakət nəticəsində ölən cavan heyvanlar silinmişdir.

- ☐ DT-801 KT-132
☐ DT-131 KT-111
☐ DT-801 KT-84
☐ DT-801 KT-701
☒ DT-801 KT-131

395 Cavan heyvanlar kəsilmişdir.Hansı mühasibat yazılışı tərtib edilməlidir.

- ☐ DT-202 KT-131/2
☐ DT-202/3 KT-131
☒ DT-202/3 KT-131
☐ DT-131/2 KT-131
☐ DT-202/2 KT-131
☐ DT-202/6 KT-131

396 Cavan heyvanlar bir qrupdan digərinə keçrildikdə hansı mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-131/4 KT-432
- ☐ DT-131/5 KT-217
- ☒ DT-131/1 KT-131
- ☐ DT-131/2 KT-131/3
- ☐ DT-131/3 KT-131

397 Mal satanlardan cavan heyvan aldıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-131/8 KT-202/2
- ☐ DT-431 KT-131/2
- ☐ DT-131/4 KT-131/2
- ☐ DT-131/6 KT-76
- ☒ DT-131/2 KT-471

398 Cavan heyvanları kökəlməyə göndərdikdə hansı mühasibat sənədləri tərtib edilir.

- ☐ hesab faktura
- ☐ təsərrüfatın veterinarının arayışı
- ☐ FN 187- ASK
- ☐ FN 220- ASK
- ☒ əmtəə-nəqliyyat qaiməsi və FN 191- ASK

399 Cavan heyvanların hərəkətini tənzimləyən sənədlərə nə daxil edilir.

- ☒ yuxarıda göstərilən sənədlər
- ☐ cavan heyvanların doğulması haqqında akt
- ☐ FN 211- ASK
- ☐ hesab faktura
- ☐ əhali ilə bağlanmış müqavilə

400 Hansı qrup heyvanlar cavan və kökəlməkdə olan heyvanlar adlanır.

- ☐ kökəlməyə göndərilən yaşlı heyvanlar
- ☒ əsas sürüyə keçirilən və əsas sürüdən çıxarılan heyvanlar
- ☐ 8-aydan yuxarı olan heyvanlar
- ☐ kökəlməyə göndərilən 8-aya qədər balalar
- ☐ kökəlməyə göndərilən iş heyvanları

401 Qarğıdalı istehsalında məsrəflərin uçot obyektini hansı analitik hesablarda uçota alınır.

- ☐ ancaq dən qarğıdalısı üzrə
- ☐ bütün qarğıdalı məhsulu üzrə
- ☒ dən üçün , silos üçün , yem üçün qarğıdalı
- ☐ qarğıdalı və ondan alınan əlavə məhsul üzrə
- ☐ quru qarğıdalı dənə üzrə

402 Sənaye əsasında bəslənilən 1000 ədəd yumurtanın maya dəyərini hesablamaq üçün nə etmək lazımdır.

- ☒ ümumi xərcdən istifadə qiyməti üzrə əlavə məhsulu çıxmaq lazımdır
- ☐ bütün xərcləri yumurtaların cəminə bölmək lazımdır
- ☐ göstərilənlərdən heç biri düzgün deyil
- ☐ 1000 ədəd inkubasiya qaydası ilə alınan cücələyə məsrəfləri hesablamaq
- ☐ bütün xərcləri yumurtlayan toyuğun cəminə bölmək lazımdır

403 Qoyunçuluqdan alınan əsas məhsulun maya dəyəri necə müəyyən edilir.

- ☒ bütün xərclərdən əlavə və balansın dəyərini çıxıldıqdan sonra qalan xərci

- ☐ bütün xərcləri əldə edilən məhsulun cəminə bölməklə
- ☐ hər bir sürü növləri üzrə xərcləri toplayıb əldə olunan (ət,yun ,dəri)
- ☐ ümumi xərclərin tərkibindən əlavə məhsul və yeni doğulan balaların
- ☐ məsrəflərin tərkibindən yunun dəyərini çıxmaqla

404 Cavan və kökəlməkdə olan heyvanlarda nə kalkulyasiya edilir.

- ☐ yaşlı heyvanların çəki artımı
- ☐ hər bir baş heyvan
- ☒ 1-sentner çəki artımı
- ☐ hər bir heyvan qrupu qzrə əldə edilən ət məhsulu
- ☐ cari ildə daxil olan heyvanlardan alınmış çəki artımı

405 Cavan və kökəlməkdə olan heyvanların kalkulyasiya obyektı nələr hesab edilir.

- ☐ 8-aya qədər olan cavan heyvanlar
- ☐ yeni doğulmuş balalar
- ☒ cavan və kökəlməkdə olan heyvanlardan alınan çəki artımı
- ☐ kökəlməyə və bəslənməyə göndərilən cavan heyvanlar
- ☐ məhsuldarlığını itirən yaşlı heyvanlar

406 Konserv sənayesində idarəetmə xərcləri necə bölüşdürülür.

- ☐ təsdiq olunmuş əmsala görə
- ☐ normativ üzrə
- ☐ bölüşdürmə qaydası ilə
- ☒ bir başa
- ☐ bölüşdürmə aparılmır

407 Hesabat ilində istehsalıdan buraxılan konserv məhsulları hansı maya dəyəri ilə mədaxil edilir.

- ☐ həqiqi və normativ maya dəyəri ilə
- ☐ smeta maya dəyəri ilə
- ☐ normativ maya dəyəri ilə
- ☐ həqiqi maya dəyəri ilə
- ☒ plan maya dəyəri ilə

408 əgər eyni növ xammaldan müxtəlif ölçülü məhsul hazırlanarsa ,hansı əmsaldan istifadə olunur .(şərti bankaya çevirməklə)

- ☒ 1000 litr 283,0 banka
- ☐ 2 litr 5,66 banka
- ☐ 3 litr 8,40 banka
- ☐ 10 litr 28,3 banka
- ☐ 1,5 litr 4,24 banka

409 Konserv istehsalında nə kalkulyasiya edilir və onun obyektı nədir.

- ☐ həcmindən asılıdır
- ☐ 353,4 şərti banka
- ☐ 440 şərti banka
- ☒ 1000 ədəd şərti banka
- ☐ 100 şərti banka

410 Konserv istehsalında kalkulyasiya obyektı nə hesab edilir.

- ☐ göstərilənlərdən heç biri
- ☐ kənardan alınan məhsul növləri
- ☐ öz təsərrüfatında hazırlanan məhsul növləri

- ☒ qablaşdırma və emal edilən bütün növ məhsullar
- ☐ ancaq emal üçün qəbul edilən məhsullar

411 Kənd təsərrüfatı sənaye istehsalında hazırlanan məhsulun maya dəyəri nədən asılıdır.

- ☐ digər amillərdən
- ☐ sərf edilən xərclərin səviyyəsindən
- ☒ məhsulun hazırlanma texnologiyasından
- ☐ təbii iqlim şəraitindən
- ☐ məhsula olan tələbatdan

412 əsaslı sənaye sahələrində məhsulun həqiqi maya dəyəri necə hesablanır.

- ☒ göstərilən daimi və dəyişən xərclərdən əlavə , yanacaq məhsulun dəyəri çıxılır, yerdə qalan xərc alınmış sənaye məhsulunun cəminə bölünür
- ☐ köməkçi istehsal, əsas vəsaitin amortizasiyası xərclərini müəyyən edir
- ☐ əməyin ödənilməsi xərcləri müəyyən edilir
- ☐ əvvəlcə sərf edilən material xərcləri müəyyən edilir
- ☐ ümumi istehsal xərcləri bölüşdürülür

413 Sənaye istehsalı planı necə bağlanılır .

- ☐ ilin axırında hesab bağlanılır.
- ☒ idarəetmə xərcləri bölüşdürülür ,bitməmiş və heyvandarlıq məhsullarının emalı üzrə açılan analitik hesablar bağlanır (köməkçi istehsal xərcləri
- ☐ əvvəlcə bitməmiş,sonra heyvandarlıq hesabı bağlanılır
- ☐ istehsala sərf edilən xərclər hesabındakı məbləğ öz təyinatına silinir
- ☐ köməkçi istehsal məsrəfləri əsas xərclərdən çıxılır

414 əgər quş və heyvanlar eyni sexdə kəsilirsə,onlar üçün ayrıca analitik hesab açıb maya dəyərini hesablamaq mümkündürmü .

- ☐ alınmış əlavə məhsulu qiymətləndirmək və əsas xərcləri çıxmaq lazımdır
- ☐ xərcləri hər bir məhsul növünə bölmək lazımdır
- ☐ hər bir heyvan növünün əsas və əlavə məhsulu üçün ayrıca analitik hesab
- ☐ mümkün deyil
- ☒ kəsilmə sexində baş verən xərcləri kəsilməkdən alınan məhsulun cəminə

415 Kəsmə sexində məhsulun maya dəyəri metodunun hesablanması necə həyata keçirilir.

- ☐ bütün xərclər ayrı-ayrı heyvanlardan alınmış məhsullar arasında
- ☐ hər bir kəsilmiş iri heyvan növü üzrə ayrıca kalkulyasiya həyata keçirilir
- ☐ xərclər məhsulların cəminə bölünür
- ☒ bütün xərclərdən əlavə məhsul çıxılır ,qalan alınmış məhsula bölünür
- ☐ əvvəlcə iri buynuzlu mal qara, sonra isə quşların maya dəyəri hesablanır

416 Heyvan və quşların kəsilməsi zamanı kalkulyasiya obyektinə nə hesab edilir .

- ☐ digər növ məhsulların (sentner, kq ,metr) satış qiyməti
- ☐ kəsilmiş heyvan və quşların baş sayı
- ☐ peyin, dəri, ayaqlar
- ☐ dəri, tük, yun
- ☒ 1 sentner kəsilmiş ət

417 Ayrı-ayrı növ məhsulun maya dəyərini hesablayarkən hansı üsullardan istifadə edilir.

- ☐ istehsala sərf edilən əsas xərclərin hesablanması üsulundan
- ☒ xərclərin ümumiləşdirilməsi,normativ , birbaşa , bərabər bölüşdürmə
- ☐ keçid-mərhələ üsulundan
- ☐ normativ üsuldən

- ☐ əlavə məhsulu qiymətləndirmək üsulundan

418 Müəssisədə hansı kalkulyasiya üsulundan istifadə edilir.

- ☐ hesabat,sadə və sifariş
☐ plan “ Standart-kostinq” , “ Direkt-kostinq”
☐ hesabat, smeta , mərhələ
☒ plan, hesabat, normativ
☐ “ Standart-kostinq” , “ Direkt-kostinq”

419 Ümumilikdə sənaye müəssisələrində kalkulyasiya obyektı nədir.

- ☐ ancaq vahid məhsul növü
☐ iş və xidmətlər
☐ yarım fabrikatlar
☐ bitməmiş istehsal
☒ məhsul qrupu, yarımfabrikat,bitməmiş istehsal

420 Dənli bitkilərin emalında kalkulyasiya obyektı nə hesab edilir.

- ☐ qarışıq yem,buğda, qarğıdalı
☒ un, doğranılmış yem
☐ çovdar, buğda, arpa
☐ buğda, arpa, qarğıdalı
☐ makaron , darı, buğda

421 Hansı istehsal sahələrində sadə və normativ kalkulyasiya metodu tətbiq edilir.

- ☐ ağır maşınqayırma sənayesində
☐ emal sənaye sahələrində
☒ hasilat sənayesində
☐ maşınqayırma sənayesində
☐ yüngül sənaye sahələrində

422 Məhsulun maya dəyərinin kalkulyasiya edilməsinin neçə növü var .

- ☒ 4
☐ 2
☐ 3
☐ 5
☐ 6

423 İl ərzində alınmış hazır məhsul hansı qiymətlə mədaxil edilir.

- ☐ bazar
☐ normativ
☒ plan
☐ həqiqi
☐ müqavilə

424 Kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı zamanı hazır məhsul alındıqda hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır.

- ☐ DT-204 KT-207
☐ DT- 204/2 KT-202/1
☐ DT-205 KT-202/1
☒ DT-204 KT-202
☐ DT-204 KT-206

425 Sənaye istehsalına müqavilə qiyməti ilə əsas material buraxılmışdır .

- ☐ DT-131/2 KT-202
- ☐ DT-201/3 KT-201
- ☐ DT-202/3 KT-201/2
- ☐ DT-202 KT-201/3
- ☒ DT-202 KT-201

426 Sənaye istehsalına xidmət edən əsas vəsaitlərə amortizasiya hesablanmışdır .

- ☐ DT-201/5 KT-112/3
- ☒ DT-202 KT-112
- ☐ DT-202 KT-102/8
- ☐ DT-202 KT-102/3
- ☐ DT-202/3 KT-111/6

427 Sənaye istehsalında işləyən fəhlələrə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-202/4 KT-533
- ☐ DT-533 KT-522
- ☐ DT-23/1 KT-533
- ☒ DT-202 KT-533
- ☐ DT-521 KT-533

428 Kənd təsərrüfatı təyinatlı sənaye istehsalında istifadə edilən material qiymətliləri hansılardır .

- ☐ əsas material qrupuna daxil olmayan –neft,benzin ,tarif, enerji
- ☐ kərpic üçün qum, palçıq ,şərab üçün üzüm ,çuğundur,kök
- ☒ süd, ət, pambıq, dənli və texniki bitkilər,tərəvəz, meşə materialları
- ☐ polad,dəmir, filiz,şərab,ət
- ☐ subtropik məhsullar ,emal üçün ət,dəri ,peyin,tük ,yun, yağ

429 Kənd təsərrüfatı müəsisəsində sənaye istehsalının həqiqi maya dəyəri nə vaxt müəyyən edilir .

- ☒ ilin axırında balans tərtib edilənə qədər
- ☐ 6-ay başa çatan kimi
- ☐ rüb başa çatan kimi
- ☐ məhsul istehsalı başa çatan kimi
- ☐ satılmış məhsulun dəyəri daxil olan kimi

430 Kənd təsərrüfatı öz istehsalının xammalını emala buraxdıqda hansı maya dəyəri əsas götürülür .

- ☐ hesabat ilindəki mövcud olan bazar qiyməti ilə
- ☐ hesabat ili ərzindəki smeta maya dəyəri ilə
- ☐ həqiqi maya dəyəri ilə
- ☒ il ərzində plan maya dəyəri ilə
- ☐ hesabat ili ərzindəki normativ maya dəyəri ilə

431 Kənd təsərrüfatında sənaye xarakterli iş və xidmətlərə nə aid edilir.

- ☐ heyvanların sənaye texnologiyası üzrə saxlanması
- ☒ süd, tərəvəz,üzüm və digər məhsulların emalı
- ☐ müəssisə daxili göstərilən xidmətlər: tibbi,yeməxana və.s.
- ☐ emal olunmuş yağ, şərab, tomat və sairənin satışı
- ☐ kənd təsərrüfatı məhsullarının əhalidən qəbulu

432 Sənaye müəssisələrində hazırlanan məhsulun maya dəyərinin əsasını hansı xərc maddəsi təşkil edir.

- ☐ ümumistehsal və ümumtəsərrüfat xərcləri

- ☐ köməkçi istehsalın bütün xidmətləri xərcləri
- ☐ əsas vəsaitlərin amortizasiyası və təmir xərcləri
- ☐ əməyin ödənilməsi
- ☒ material məsrəfləri

433 ASK-də daxili istifadəyə sərf edilən məhsullar üzrə hesabat ilinin sonunda qiymətlər necə tənzimlənir.

- ☒ plan maya dəyəri ilə həqiqi maya dəyəri arasındakı fərqlərin
- ☐ müqavilə qiyməti müəyyən edilir
- ☐ ilin axırında həqiqi qiyməti müəyyən edilir
- ☐ əvvəlcə sərf edilən məhsulun plan qiyməti müəyyən edilir
- ☐ bazar qiyməti müəyyən edilir.

434 ASK-də məhsulu emala buraxdıqda , hansı qiymət əsas götürülür .

- ☒ plan maya dəyəri ilə
- ☐ müqavilə qiyməti ilə
- ☐ fifo maya dəyəri ilə
- ☐ həqiqi maya dəyəri ilə
- ☐ lifo maya dəyəri ilə

435 Sənaye istehsalı üzrə məsrəflərin uçotu hansı hesabda aparılır.

- ☐ 202/7
- ☐ 204/4
- ☒ 202/4
- ☐ 131/1
- ☐ 203/4

436 Sənaye müəssisələrində xərclərin uçotu nədən asılıdır.

- ☐ istehsal olunan məhsulun vaxtından
- ☐ istehsalın texnologiyası və mərhələsindən
- ☐ istehsalın ölçüsündən
- ☐ istehsalın nəticəsindən
- ☒ həcmi, ölçüsü, texnologiyası və mərhələsindən

437 ASK-də hansı analitik uçot açmaq lazımdır ki, sənayenin tələbatına cavab verə bilsin .

- ☐ bunların heç biri
- ☐ çörək və kanditer sexlərinə
- ☐ ancaq bir növ məhsula analitik hesab açmaq lazımdır
- ☒ kəsmə sexi heyvandarlıq məhsullarının emalı, kalbasa, yarım fabrikat, ət
- ☐ meşə materiallarının emalına

438 Kənd təsərrüfatı müəssisələrində sənaye xarakterli hansı işlər yerinə yetirilir.

- ☐ ancaq heyvanlar kəsilir
- ☐ tikinti və yeyinti məhsulları hazırlanır
- ☒ südün, tərəvəzin, meyvənin ilkin emalı həyata keçirilir
- ☐ müəssisə lazım olan sənaye məhsulları istehsal edir
- ☐ heyvanlar sənaye texnikası üzrə saxlanılır

439 ASK-nın emal müəssisələrində tətbiq edilən normativ üsulunun digərlərindən fərqi nədən ibarətdir?

- ☐ əlavə məhsulun maya dəyərinin daha tez hesablanması
- ☐ xərclər məhsul növləri üzrə uçota alınır
- ☒ cari uçotda məhsul növləri üzrə normativin əvvəlcədən müəyyən edilməsi və kənarlaşmaların hesablanması qaydasına görə

- ☐ istehsal prosesindəki kənarlaşmaların hesablanması asanlaşdırılması
- ☐ sərf edilən xərclərin normativinin əvvəlcədən müəyyən edilməsindən

440 ASK-nın emal müəssisələrində hazırlanmış şərti konservi bankalarının həqiqi maya dəyəri necə hesablanır?

- ☐ ümumi məhsuldan , tullantı və əlavə məhsul çıxılır
- ☐ bütün xərclər hazır məhsula bölünməklə
- ☐ ilin axırına olan qalıq çıxılır, qalan məbləğ 1-əddəd fiziki bankaya bölünür
- ☐ şərti banka hesablandıqdan sonra xərclər onların cəminə bölünür
- ☒ bitməmiş istehsalın üzərinə hesabat ilindəki xərclər əlavə edilib, növbəti ilə aid xərclər çıxılır

441 Kiçik həcmli kənd təsərrüfatı müəssisələrində istehsalın həcmindən asılı olaraq xərclər necə uçota alınır?

- ☐ məhsul bir və iki növ olduqda məhsul növləri üzrə bölüşdürülür
- ☐ amortizasiya ,təmir, enerji birlikdə uçota alınaraq məhsul növləri üzrə bölüşdürülür
- ☐ xərclər məhsul növləri üzrə deyil ,xərc qrupları üzrə əks etdirilir
- ☒ bütün məsrəflər birgə uçota alınaraq, məhsul növləri üzrə bölüşdürülür
- ☐ bütün təsərrüfat üzrə uçota alınaraq, məhsul növləri üzrə bölüşdürülür

442 ASK-nın emal müəssisələrində ilin axırında emaldan alınmış hazır məhsul necə qiymətləndirilir?

- ☐ hesabat ili ərzində müqavilə qiyməti ilə
- ☐ hesabat ili ərzində həqiqi maya dəyəri ilə
- ☐ hesabat ili ərzində normativ və ya bazar qiyməti ilə
- ☐ fifo və lifo qiyməti ilə
- ☒ hesabat ili ərzində plan maya dəyəri ilə

443 ASK-nın emal müəssisələrində hansı kalkulyasiya metodundan istifadə edilir?

- ☐ sifariş və keçid metodlarından
- ☒ normativ və sifariş metodlarından
- ☐ normativ və mərhələ metodlarından
- ☐ mərhələ və sadə metodlarından
- ☐ sadə və sifariş metodlarından

444 ASK-nın emal müəssisələrində əsas istehsalda işləyən fəhlələrin əmək haqqına görə sosial sığortaya ayırmaların hesablanması hansı mühasibat yazılışında əks etdirilir?

- ☒ DT-202 KT-522
- ☐ DT-533 KT-522
- ☐ DT-202/2 KT-522
- ☐ DT-202/6 KT-522
- ☐ DT-202/3 KT-521

445 ASK-nın sənaye istehsalı müəssisələrində məsrəflərin analitik uçotu hesabları hansı əlamətlərə görə açılır?

- ☐ analitik uçot istehsal edilən hər bir sənaye obyektinə üzrə açılır
- ☒ istehsal kombinaları ,un istehsalı, yunun ilkin emalı, tərəvəzin emalı üzrə
- ☐ bütün emal müəssisələri və satışı üzrə
- ☐ heyvandarlıq məhsullarının emalı və satışı üzrə
- ☐ material məsrəfləri, əmək və digər məsrəflərin hər biri üzrə analitik hesablar açılır

446 ASK-nın emal müəssisələrində köməkçi istehsalın təmir xidmətinin sənayenin əsas istehsal prosesinə aid edilməsi hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT-202/1 KT-202
- ☐ DT-204/2 KT-202/1

- ☐ DT-204 KT-206
☒ DT- 204 KT-207
☐ DT-205 KT-202/1

447 ASK-nın emal müəssisələrində istehsalda hazırlanan məhsulun həqiqi maya dəyəri nə vaxt müəyyən edilir?

- ☐ məhsul istehsaldan buraxılan kimi
☐ hər rübün sonunda
☐ hər rübün sonunda hazır məhsul anbara tam mədaxil edildikdən sonra
☒ hesabat ilinin sonunda
☐ malalanlar tərəfindən dəyəri ödənilən kimi

448 ASK-nın emal müəssisələrində hazırlanacaq məhsul və göstəriləcək xidmət üçün kalkulyasiya obyektinə necə seçilir?

- ☐ bütün məhsul iş və xidmətlər üçün vahid qaydada seçilir
☒ [cinsi-vahid metodu, şərti-vahid metodu, əmsalın köməyi ilə və digər metodlarla seçilir
☐ əmək ölçüsünə görə seçilir
☐ hər bir məhsul üçün analitik hesab açmaqla seçilir
☐ əmsalla şərti qaydada seçilir

449 ASK-nın emal müəssisələrində məhsulun maya dəyərinin kalkulyasiyası sahələr arasında necə bölüşdürülür?

- ☐ mərhələli , normativ metodları üzrə
☐ sadə , normativ metodları üzrə
☐ normativ , sifariş metodları üzrə
☐ mərhələ , keçid metodları üzrə
☒ sadə, sifariş, mərhələ, əmsallı , kombinəlanmış metodları üzrə

450 ASK-nın emal müəssisələrində tullantısı olmayan konserv sexində hansı kalkulyasiya metodu tətbiq edilir?

- ☐ göstərilənlərin hamısı
☒ sadə və normativ metodları
☐ sadə , normativ və sifariş metodları
☐ sifariş və mərhələ metodları
☐ mərhələ və sifariş metodları

451 ASK-nın konserv istehsalı müəssisələrində konserv məhsullarının kalkulyasiya obyektinə necə hesab edilir?

- ☐ göstərilənlərdən heç biri
☒ qablaşdırılan və emal edilən bütün növ məhsullar
☐ öz təsərrüfatında hazırlanan məhsul növləri
☐ kənardan alınan məhsul növləri
☐ ancaq emal üçün qəbul edilən məhsullar

452 ASK-nın konserv istehsalı müəssisələrində konserv məhsullarının kalkulyasiyası zamanı hansı ölçü vahidindən istifadə edilir?

- ☐ 440 şərti banka
☒ 1000 şərti banka
☐ 353,4 şərti banka
☐ 100 şərti banka
☐ 1 şərti banka

453 Muhasibat uçotunun jurnal-order formasının tətbiq edildiyikənd təsərrüfatı müəssisəsində istehsal məsrəfləri hansı sənədlərdə qeyd edilir?

- ☐ icmal və yığma sənədlərdə
- ☒ FN-83- ASK, N10-ASK
- ☐ istehsal hesabında və satışda
- ☐ 1-e formasında
- ☐ ancaq FN-10 ASK-da

454 Müasir dövrdə hancı tipli kənd təsərrüfatı müəssisəsində istehsala və təsərrüfata xidmət işlərinin uçotu ayrıca aparılır?

- ☒ iri emal müəssisələrində və ASK-də istifadə olunur
- ☐ kiçik emal müəssisələrində
- ☐ ayrı-ayrı fermer təsərrüfatlarında
- ☐ bütün istehsal sahələrində
- ☐ heç bir təsərrüfatda istifadə olunmur

455 Kənd təsərrüfatı müəssisəsində hesabat ili başa çatdıqda istehsala və təsərrüfata xidmət xərcləri necə silinir?

- ☐ istehsal və təsərrüfat sahələrinə ayrı-ayrılıqda silinir
- ☐ xidmət və satış prosesinə silinir
- ☐ köməkçi istehsal və xidmət xərclərinə silinir
- ☐ xidmət və idarəetmə xərclərinə silinir
- ☒ təsərrüfat ilində əldə olunan gəlirə silinir

456 Hazırlanmış şərti konservi bankalarının həqiqi maya dəyəri necə hesablanılır.

- ☐ ilin axırına olan qalıq çıxılır, qalan məbləğ 1-ədəd fiziki bankaya bölünür
- ☐ ümumi məhsuldan , tullantı və əlavə məhsul çıxılır
- ☒ bitməmiş istehsalın üzərinə ,hesabat ilindəki xərclər əlavə edilib, növbəti
- ☐ bütün xərclər hazır məhsula bölünməklə
- ☐ şərti banka hesablandıqdan sonra xərclər onların cəminə bölünür

457 Tullantısı olmayan konservi sənayesində hansı kalkulyasiya metodu tətbiq edilir.

- ☐ göstərilənlərin hamısı
- ☒ sadə, normativ
- ☐ sadə , normativ, sifariş
- ☐ sifariş , mərhələ
- ☐ mərhələ , sifariş

458 Sənaye istehsalında məhsulun maya dəyəri kalkulyasiyası sahələr arasına necə bölüşdürülür .

- ☒ sadə, sifariş, mərhələ, əmsallı , kombinəlanmış
- ☐ mərhələ , keçid
- ☐ normativ , sifariş
- ☐ sadə , normativ
- ☐ mərhələli , normativ

459 Normativ üsulunun digərlərindən fərqi nədən ibarətdir .

- ☐ əlavə məhsulun maya dəyərinin daha tez hesablanmasından
- ☐ sərf edilən xərclərin normativinin əvvəlcədən müəyyən edilməsindən
- ☒ cari uçotda məhsul növləri ,normativin əvvəlcədən müəyyən edilməsi,kənarlaşmaların hesablanması qaydasına görə
- ☐ xərclər məhsul növləri üzrə uçota alınır
- ☐ istehsal prosesindəki kənarlaşmaların hesablanmasının asanlaşdırılma-

460 Hazırlanacaq məhsul və göstəriləcək xidmət üçün kalkulyasiya obyektini necə seçilir .

- ☒ cinsi-vahid , şərti-vahid, əmsalın köməyi, və digər metodlar
- ☐ hər bir məhsul üçün analitik hesab açmaqla
- ☐ əmsalla şərti qaydada
- ☐ bütün məhsul iş və xidmətlər üçün vahid qaydada
- ☐ əmək ölçüsünə

461 ən mütərəqqi kalkulyasiya metodu hansılardır.

- ☐ mərhələ və sadə
- ☒ normativ və sifariş
- ☐ sifariş və keçid
- ☐ sadə və sifariş
- ☐ normativ və mərhələ

462 Sənaye istehsalında hazırlanan məhsulun həqiqi maya dəyəri nə vaxt müəyyən edilir.

- ☐ hər rübün sonunda hazır məhsul tam anbara mədaxil edildikdən sonra
- ☒ hesab ilinin sonunda
- ☐ mal alanlar tərəfindən dəyəri ödənilən kimi
- ☐ məhsul istehsaldan buraxılan kimi
- ☐ hər rübün sonunda

463 Köməkçi istehsalın təmir xidməti sənayenin əsas istehsal prosesinə aid edilmişdir.

- ☒ DT-204 KT-207
- ☐ DT- 204/2 KT-202/1
- ☐ DT-205 KT-202/1
- ☐ DT-202/1 KT-202
- ☐ DT-204 KT-206

464 əsas istehsalda işləyən fəhlələrin əmək haqqına görə sosial sığortaya ayırmalar edildikdə, hansı mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-202/2 KT-522
- ☐ DT-202/3 KT-521
- ☒ DT-202 KT-522
- ☐ DT-533 KT-522
- ☐ DT-202/6 KT-522

465 İlin axırında emaldan alınmış hazır məhsul necə qiymətləndirilir.

- ☒ hesabat ili ərzində plan maya dəyəri ilə
- ☐ hesabat ili ərzində normativ və ya bazar qiyməti ilə
- ☐ hesabat ili ərzində müqavilə qiyməti ilə
- ☐ hesabat ili ərzində həqiqi maya dəyəri ilə
- ☐ fifo və lifo qiyməti ilə

466 Sənaye istehsalına məsrəflərin analitik uçotu hansı əlamətinə görə açılır.

- ☐ bütün emal müəssisələri və satışı üzrə
- ☒ istehsal kombinaları ,un istehsalı, yunun ilkin emalı, tərəvəzin emalı
- ☐ material məsrəfləri, əmək və digər məsrəflər üzrə
- ☐ analitik uçot istehsal edilən hər bir sənaye obyektinə üzrə açılır
- ☐ heyvandarlıq məhsullarının emalı və satışı üzrə

467 İstehsalın həcmindən asılı olaraq xərclər necə uçota alınır (kiçik həcmli müəssisələrdə)

- ☒ bütün məsrəflər birgə uçota alınır,lakin məhsul növü üzrə bölüşdürülür
- ☐ amortizasiya ,təmir, enerji birlikdə

- ☐ məhsul bir və iki növ olduqda
- ☐ bütün təsərrüfat üzrə
- ☐ xərclər məhsul növü üzrə deyil ,xərc qrupu üzrə

468 ASK-nın konserv istehsalı müəssisələrində hazırlanan məhsulun maya dəyərində hansı xərc maddəsinin xüsusi çəkisi daha böyükdür?

- ☐ ümumistehsal və ümumtəsərrüfat xərcləri
- ☒ material məsrəfləri
- ☐ əsas vəsaitlərin amortizasiyası və təmiri xərcləri
- ☐ əməyin ödənilməsi məsrəfləri
- ☐ köməkçi istehsalın bütün xidmətləri xərcləri

469 ASK-nın konserv istehsalı müəssisələrində kənd təsərrüfatı məhsulu emala buraxdıqda hansı qiymət əsas götürülür?

- ☐ lifo maya dəyəri üzrə qiyməti ilə
- ☐ fifo maya dəyəri üzrə qiyməti ilə
- ☐ həqiqi maya dəyəri üzrə qiyməti ilə
- ☒ plan maya dəyəri üzrə qiyməti ilə
- ☐ müqavilə qiyməti ilə

470 ASK-nın konserv istehsalı müəssisələrində məsrəflərin uçotu hansı hesabda aparılır?

- ☐ 202/7
- ☐ 204/4
- ☐ 203/4
- ☐ 131/1
- ☒ 202/4

471 ASK-nın konserv istehsalı müəssisələrində istehsaldan buraxılan konserv məhsulları hansı maya dəyəri ilə mədaxil edilir?

- ☐ həqiqi və normativ maya dəyəri ilə
- ☐ smeta maya dəyəri ilə
- ☒ plan maya dəyəri ilə
- ☐ həqiqi maya dəyəri ilə
- ☐ normativ maya dəyəri ilə

472 ASK-nın konserv istehsalı müəssisələrində istehsal edilmiş konserv məhsullarının həcmi şərti banka ifadəsi ilə necə hesablanır?

- ☐ 1,5 litr 4,24 şərti bankaya bərabər olmaqla
- ☐ 2 litr 5,66 şərti bankaya bərabər olmaqla
- ☐ 3 litr 8,40 şərti bankaya bərabər olmaqla
- ☐ 10 litr 28,3 şərti bankaya bərabər olmaqla
- ☒ 1000 litr 283,0 şərti bankaya bərabər olmaqla

473 Jurnal –order formasını tətbiq edən müəssisələrdə məsrəflər hansı sənədlərdə qeyd ediliir .

- ☐ 1-e formasında
- ☐ istehsal hesabında və satışda
- ☒ FN-83, ASK, N10-ASK
- ☐ ancaq FN-10 ASK-da
- ☐ icmal və yığma sənədlərdə

474 Müasir dövüdə istehsala və təsərrüfata xidmət işləri yerinə yetirilmişdir.

- ☒ iri emal və ASK-də istifadə olunur

- ☐ heç bir təsərrüfatda iastifadə olunmur
- ☐ bütün istehsal sahələrində
- ☐ ayrı-ayrı fermer təsərrüfatlarında
- ☐ kiçik emal müəssisələrində

475 Hesabat ili başa çatdıqda istehsal və təsərrüfata xidmət xərcləri hara silinir.

- ☒ təsərrüfat ilində əldə olunan gəlirə
- ☐ xidmət və idarəetmə xərclərinə
- ☐ köməkçi istehsal və xidmət xərclərinə
- ☐ xidmət və satış prosesinə
- ☐ istehsal və təsərrüfat sahələrinə ayrı-ayrılıqda

476 İstehsal və təsərrüfatdan daxil olmalar hesablarda necə əks etdirilir

- ☒ DT-50,51 KT-46
- ☐ DT-50 KT-51
- ☐ DT-50,51 KT-80/3
- ☐ DT-50,51 KT-62.46
- ☐ DT-51,55 KT-47,46

477 İstehsal və xidmət sahələrində hansı xərc maddələri var .

- ☐ əmək haqqı , kreditə görə faizlər
- ☐ sosial ehtiyaclara ayırmalar, vergi, yığım və sair məsrəflər
- ☒ yuxarıda göstərilənlərin hamısı
- ☐ əsas vəsaitlərin saxlanması, material .iş və xidmətlər
- ☐ material ,əmək haqqı , cərimə və kredit faizləri

478 İstehsal və təsərrüfatdan olan zərərərər hara silinir.

- ☒ müəssisənin mənfəətinin azalmasına
- ☐ sosial sfera fonduna
- ☐ əsas istehsalata
- ☐ satış prosesindən olan gəlirinə
- ☐ köməkçi istehsala

479 İstehsala və təsərrüfata xidmətin statistik içotu hansı hesabda uçota alınır.

- ☐ köməkçi istehsala xidmət hesabında
- ☐ sair istehsal və təsərrüfat hesabında
- ☐ idarəetmə və xidmət hesabında
- ☐ əsas istehsal hesabında
- ☒ istehsal və təsərrüfata xidmət hesabında

480 İstehsala xidmətin uçotunun digər sahələrdən fərqləndirici xüsusiyyəti nədən ibarətdir.

- ☐ o, kənd təsərrüfatı işçilərinə xidmət edir
- ☐ kənd təsərrüfatı işçilərinin şəraitinin yaxşılaşdırılmasına xidmət edir
- ☒ kənd təsərrüfatı işçilərinin , məişət, idman, xəstəxana, uşaq bağçası və digər sahələrinə xidməti uçota alır
- ☐ kənd təsərrüfatı işçiləri və onların avadanlıqlarına xidmət edir
- ☐ ancaq məişət xidməti sahələrini uçota alır

481 Fərdi sifarişlər üzrə yerinə yetirilən təmir və digər xidmət xərcləri nə zaman öz təyinatına silinir .

- ☒ hər rübün sonunda
- ☐ hər ayın sonunda
- ☐ 6-aydan bir
- ☐ ilin axırında

- ☐ sifariş tam başa çatan kimi

482 İstehsal və təsərrüfata xidmət hesabının neçə sub hesabı var .

- ☐ 3
☐ 4
☐ 5
☒ 6
☐ 7

483 İstehsala və təsərrüfata xidmətin uçotu dedikdə nə başa düşülür.

- ☐ məhsul və xidmətin maya dəyərini uçota almaq
☒ mənzil –komunal ,ictimai iaşə ,uşaq bağçaları məktəbə qədər,məktəblər
☐ bitkiçilik və heyvanndarlığa xidməti uçota almaq
☐ bütün sahələrdə baş verən təsərrüfat hadisələrini uçota almaq
☐ istehsalın son nəticəsi olan satış və mənfəəti uçota almaq

484 Azərbaycan respublikası MUBS-nı nə vaxt tətbiq etməyə başlamışdır.

- ☐ 2003
☒ 2008
☐ 1998
☐ 2010
☐ 2009

485 Kənd təsərrüfatında mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas məqsəd nədən ibarətdir.

- ☒ kənd təsərrüfatı uçotuvə hesabatını beynəlxalq səviyyədə qurmaq
☐ kənd təsərrüfatı məhsullarının satışının təşkilini etmək
☐ dünya bazarına kənd təsərrüfatı məhsullarını çıxarmaq
☐ hesabat göstəricilərindən istifadə etmək
☐ bunlardan heç biri

486 MUBS-ı nə vaxt təşkil edilib.

- ☐ 1967
☐ 1971
☒ 1973
☐ 1948
☐ 1958

487 Dünya ölkələrinin MUMH-nın təşkilində əsas məqsəd nədir.

- ☐ hər bir ölkənin daxili marağı
☒ bütün dünyada vahid formada hesabatın tətbiqi
☐ bütün ölkələr üçün vahid formanın tətbiqi
☐ ölkələr arasında hesablaşmaların aparılması
☐ mal dövriyyəsinin sürətləndirilməsi

488 MUMH-nin ilk yarandığı illərdə onun fəaliyyətini nə tənzimləyir.

- ☐ bu hesablara olan ictimaiyyətin marağı
☐ hər bir ölkənin milli standartları
☐ MUMH-nın bazası əsasında hazırlanan standartlar
☐ ayrı-ayrı ölkələrin uçotu və hesabatın yaxşılaşdırılması üçün verdiyi tövsiyələr
☒ MUMH-nın komitə tərəfindən hazırlanan nizamnaməsi

489 MUBS komitəsi hansı şəhərdə yerləşir.

- ☐ Vaşinqtonda
- ☐ Moskvada
- ☒ Londonda
- ☐ Parisdə
- ☐ Berlində

490 Rüblük mühasibat hesabatları hansı vaxtda təqdim olunmalıdır.

- ☐ növbəti ayın 15-nə kimi
- ☐ rüb qurtardıqdan 60 gün ərzində
- ☐ rüb qurtardıqdan 15 gün ərzində
- ☐ rüb qurtardıqdan 10 gün ərzində
- ☒ rüb qurtardıqdan 30 gün ərzində

491 Məcburi qaydada hesabatlar hara təqdim olunmalıdır.

- ☐ maliyyə nazirliyi, iqtisadi inkişaf nazirliyi və mərkəzi banka
- ☐ müəssisə sahibinə və ya iştirakına
- ☐ ərazi üzrə dövlət statistika orqanına
- ☐ bank və maliyyə orqanına
- ☒ təsisçilərə, dövlət idarəsinə, banka vergi üzrə qanunda nəzərdə tutulan

492 Mühasibat hesabatının qarşısına hansı məqsədlər qoyulur.

- ☐ mühasibat hesablari analitik və sintetik uçot məlumatlarına əsaslandırılmalıdır
- ☐ müəssisənin maliyyə vəziyyəti və əmlak vəziyyətinin dəqiq əks
- ☐ hesabat elə tərtib edilməlidir ki, onu hamı başa düşsün
- ☒ hesabat dəqiq olmalı, müəssisənin fəaliyyəti tam əks olunması mərkəzləşdirilmiş formada olan uçot sənədlərinə əsaslanmalıdır
- ☐ hesabatın azərbaycan dilində tərtib edilməsi və müəssisə rəhbəri tərəfindən imzalanmasıdır

493 Mühasibat hesabatı dedikdə nə başa düşülür.

- ☐ təsdiq olunmuş formada mühasibat uçotu məlumatlarına əsasən müəssisənin təsərrüfat fəaliyyətinin xarakterizə edilməsi haqqında göstərişlər formalaşdırılır
- ☐ mənfəət və zərər haqqında hesabatın tərtib edilməsi
- ☐ ancaq mənfəət haqqında dəqiq informasiya əldə etmək
- ☒ müəssisənin əmlak vəziyyətini təhlil etmək üçün məlumatları ümumiləşdirir
- ☐ mühasibat uçotunun məlumatlarına əsasən müəssisənin maliyyə nəticələri, və maliyyə vəziyyətinin dəyişməsi haqqında məlumat başa düşülür

494 İllik mühasibat hesabatları hansı vaxta təqdim olunmalıdır.

- ☐ il qurtardıqdan 30 gün ərzində
- ☐ il qurtardıqdan 60 gün ərzində
- ☐ il qurtardıqdan 45 gün sonra
- ☐ il qurtardıqdan 120 gün ərzində
- ☒ il qurtardıqdan 90 gün ərzində

495 Hal-hazırda hansı mühasibat hesabatları fəaliyyət göstərir.

- ☐ mənfəət və zərər haqqında hesabat və kapitalın hərəkəti
- ☐ mühasibat balans, pul vəsaitləri haqqında hesabat
- ☐ əsas vəsait və materiallar haqqında olan hesabat
- ☒ mühasibat balans, mənfəət və zərər haqqında hesabat, FN-2,5 izahat qeydləri
- ☐ mühasibat balans və mühasibat balansına əlavə

496 Tikinti işlərinə hesablanmış əmək haqqının necə mühasibat yazılışı verilir?

- ☐ Dt 522 Kt 53
- ☐ Dt 533 Kt 522
- ☒ Dt 113 Kt 533
- ☐ Dt 533 Kt 113
- ☐ Dt 533 Kt 113

497 121 sayılı sintetik hesabın adı necə adlanır?

- ☐ ümumtəsərrüfat xərcləri
- ☐ ümumistehsalat xərcləri
- ☐ torpaq, tikili avadanlıqlar-dəyər
- ☒ daşınmaz əmlaka investisiyalar-dəyər
- ☐ inzibati xərclər

498 Tikinti smeta 113 sayılı hesabın Dt-qalığı nəyi göstərir?

- ☐ tikinti-montaj işlərinin başa çatdığına
- ☒ tikinti-montaj işlərinin başa çatmadığını
- ☐ zaydan itkilər
- ☐ balansda bitməmiş istehsal qalığı
- ☐ qurtarmış kapital qoyuluşu işləri

499 Tikinti-montaj işlərinin başa çatmaması hansı hesabın Dt-dəm göstərilir?

- ☐ 112
- ☐ 122
- ☐ 721
- ☐ 531
- ☒ 113

500 341 sayılı sintetik hesabın adı necə adlanır?

- ☐ gələcək dövrü gəliri
- ☒ hesabat dövrünün xalis mənfəəti
- ☐ maliyyə nəticələri
- ☐ zərərli hesablaşmalar
- ☐ mənfəətlə hesablaşmalar

501 İşçilərə əmək haqqı vermək üçün bankdan alınmış pul vəsaiti hesablandıqda necə mühasibat yazılışı verilir?

- ☐ Dt 223 Kt 221
- ☒ Dt 221 Kt 223
- ☐ Dt 533 Kt 221
- ☐ Dt 533 Kt 521
- ☐ Dt 521 Kt 533

502 əhalinin sosial müdafiəsi fonduna aparılmış ayırmalarına necə mühasibat yazılışı verilir?

- ☒ Dt 113 Kt 522
- ☐ Dt 522 Kt 533
- ☐ Dt 522 Kt 533
- ☐ Dt 533 Kt 522
- ☐ Dt 113 Kt 533

503 Tikinti-montaj işləri təsərrüfat üsulu ilə aparıldıqda hansı maya dəyəri ilə uçotda əks etdirilir?

- ☐ tam maya dəyəri
- ☐ simeta maya dəyəri

- ☐ plan maya dəyəri
- ☒ həqiqi maya dəyəri
- ☐ faktiki maya dəyəri

504 Dt 121 Kt 113 mühasibat yazılışı necə ifadə edilir?

- ☐ materialların dəyəri silinmişdir
- ☒ tikintidə smeta xərcləri daşınmaz əmlaka investisiya dəyər hesabına silinmişdir
- ☐ təşkilata kapital qoyuluşu qoyulmuşdur
- ☐ quraşdırılma işləri hesablanmışdır
- ☐ materiallar anbara mədaxil edilmişdir

505 Tikinti sektorunda inventar dəyəri qiymətinə nə daxil edilir?

- ☐ digər xərclər
- ☐ əsas vəsaitlərə amortizasiya xərcləri
- ☐ quraşdırılma xərcləri
- ☐ material alınması xərcləri
- ☒ əsas vəsaitlərə kapital qoyuluşu

506 Hesabat dövrünün xalis mənfəəti hansı sintetik hesabda aparılır?

- ☐ 101
- ☒ 341
- ☐ 244
- ☐ 721
- ☐ 113

507 Quraşdırılmaya verilmiş avadanlıqların dəyəri hesablandıqda necə mühasibat yazılışı verilir?

- ☐ Dt 102 Kt 113
- ☒ Dt 113 Kt 113/1 "Quraşdırılma avadanlıqları"
- ☐ Dt 113 Kt 112
- ☐ Dt 113/1 Kt 113
- ☐ Dt 101 Kt 113

508 Alınmış material və avadanlıqlara görə malsatanlara köçürülmüş məbləğ uçotda necə əks etdirilir?

- ☐ Dt 223 Kt 531
- ☒ Dt 531 Kt 223
- ☐ Dt 531 Kt 221
- ☐ Dt 223 Kt 221
- ☐ Dt 221 Kt 223

509 Tikinti-montaj rekonstruksiya işləri podrat üsulu ilə aparılırsa tikinti-montaj işlərin inventar dəyəri hansı maya dəyəri ilə uçota alınır?

- ☐ plan maya dəyəri
- ☒ smeta maya dəyəri
- ☐ həqiqi maya dəyəri
- ☐ tam maya dəyəri
- ☐ faktiki maya dəyəri

510 Obyekt tam tikildikdən sonra akt tərtib edildikdən sonra, həmin obyektə sərf edilən məsrəflər yekunlaşdırıldıqda necə mühasibat yazılışı verilir?

- ☐ Dt 121 Kt 431
- ☒ Dt 121 Kt 113
- ☐ Dt 113 Kt 121

- ☐ Dt 531 Kt 121
- ☐ Dt 121 Kt 531

511 Daşınmaz-əmlaka investisiyalar-Dəyər hesabı hansı kodla əks etdirilir

- ☐ 125
- ☒ 121
- ☐ 112
- ☐ 113
- ☐ 131

512 Tikintidə smeta xərcləri daşınmaz əmlaka investisiya-dəyər hesabına silindikdə necə mühasibat yazılışı verilir?

- ☐ Dt 113 Kt 121
- ☐ Dt 113 Kt 112
- ☐ Dt 112 Kt 113
- ☒ Dt 121 Kt 113
- ☐ Dt 101 Kt 113

513 Tikintidə layihə-smeta işlərinə sərf edilən xərclər hansı hesabın debetinə silinir?

- ☒ 113
- ☐ 112
- ☐ 112
- ☐ 111
- ☐ 101

514 Tikilməkdə olan obyektlərə aid edilən zərərlərin uçotu qarşısında hansı vəzifələr qoyulmuşdur?

- ☐ materialların ilkin dəyərini hesablamaq
- ☒ tikinti işlərinin inventar dəyərinin müəyyən edilməsi, istismara verilən obyektlərə sərf edilən xərclərin hesablanması, obyektin dəyərinin müəssisənin balansına silinməsinə təşkil etməkdən ibarətdir
- ☐ obyektin inventar dəyərinin subhesaba silinməsi
- ☐ tikinti sahəsinə sərf edilən xərclərin hesablanması
- ☐ obyektin inventar dəyərini hesablamaq

515 İstehsalatda işləyən işçilərin kassadan əmək haqqı verildikdə necə mühasibat yazılışı verilir?

- ☐ Dt 223 Kt 533
- ☒ Dt 523 Kt 221
- ☐ Dt 221 Kt 523
- ☐ Dt 513 Kt 522
- ☐ Dt 533 Kt 223

516 Dt 113 Kt 113/1 mühasibat yazılışı necə əks etdirilir?

- ☐ istehsalda materiallar istifadə edilmişdir
- ☐ müəssisədə əsas vəsaitlər kapital qoyuluşu şəklində daxil olduqda
- ☐ ümumistehsalat xərcləri hər ay hesablandıqda
- ☐ zaydan itkilər hesablandıqda
- ☒ quraşdırılmaya verilmiş avadanlıqların dəyəri hesablanmışdır

517 Dt 113 Kt 201 mühasibat yazılışı necə adlanır?

- ☐ materialların anbardan məxaric olunması
- ☐ istehsalata materialların buraxılması
- ☐ zaydan itkilər hesablanması
- ☒ tikinti prosesində istifadə olunmuş materiallar

- ☐ materialların ilk dəyəri hesablandıqda

518 Tikintinin aparılması prosesində istifadə olunmuş materiallar üçün necə mühasibat yazılışı verilir?

- ☐ Dt 201 Kt 113
☒ Dt 113 Kt 201
☐ Dt 202 Kt 113
☐ Dt 113 Kt 211
☐ Dt 211 Kt 113

519 Dt 531 Kt 223 mühasibat yazılışı necə adlanır?

- ☐ materiallar müəssisədən daşınmışdır
☒ malsatanların hesabına materialların dəyəri köçürülmüşdür
☐ malsatanlardan material alınmışdır
☐ materiallardan zərər əldə edilmişdir
☐ materiallar istehsaldan silinmişdir

520 Tikinti maşın mexanizmlərinin istismarı üzrə Ümumistehsalat xərcləri hesabında toplanan məbləğ hər ay hansı mühasibat yazılışı ilə silinir?

- ☐ Dt 721 Kt 112
☒ Dt 113 Kt 721
☐ Dt 721 Kt 113
☐ Dt 112 Kt 721
☐ Dt 112 Kt 113

521 Ümumistehsalat xərcləri adlı hesab hansı koda daxildir?

- ☐ 431
☐ 220
☐ 193
☐ 191
☒ 721

522 Malstan və podratçılarla qısamüddətli kredit borclar:

- ☐ 431
☐ 445
☐ 444
☒ 531
☐ 434

523 Alınmış material və avadanlıqlara görə malsatanlara köçürülmüş məbləğ hesabda necə əks etdirilir?

- ☐ Dt 223 Kt 531
☐ Dt 221 Kt 223
☐ Dt 223 Kt 221
☒ Dt 531 Kt 223
☐ Dt 221 Kt 531

524 Dt 431,531 Kt 223 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ müəssisəyə material şəklində kapital qoyuluşu qoyulmuşdur
☒ alınmış material və avadanlıqlara görə malsatanlara köçürülmüş məbləğ
☐ daxil olmuş avadanlıqların dəyəri
☐ kassaya pulun daxil edilməsi
☐ ümumistehsalat xərclərinin silinməsi

525 Malstan və podratçılar uzunmüddətli kreditor borcları:

- ☐ 601
- ☒ 431
- ☐ 531
- ☐ 404
- ☐ 523

526 536 sayılı hesabın adı necə adlanır?

- ☐ materiallar
- ☐ malsatan və podratçılarla hesablaşmalar
- ☐ uzunmüddətli kreditor borcları
- ☐ büdcə ilə hesablaşmalar
- ☒ qısamüddətli kreditor borcları

527 437 sayılı hesabın adı necə adlanır?

- ☐ borc vəsaitləri
- ☒ uzunmüddətli kreditor borcları
- ☐ uzunmüddətli bank kreditləri
- ☐ qısamüddətli kredit borcları
- ☐ qısamüddətli bank kreditləri

528 Dt 201 Kt 433 yazılışı necə ifadə olunur?

- ☐ alınmış material və avadanlıqlara görə malsatanlara köçürülmüş məbləğ
- ☐ xaric olmuş avadanlıqların dəyəri
- ☒ malsatanlardan alınmış tikinti materaillərinin dəyəri hesablandıqda
- ☐ müəssisənin xaric olunmuş tullantıların dəyəri
- ☐ materiallar anbara mədaxil edilmişdir

529 Dt 113 Kt 721 mühasibat yazılışı necə ifadə olunur?

- ☒ tikinti maşın istismarı üzrə "Ümumistehsalat xərcləri" hesabında toplanan məbləğ silindikdə
- ☐ quraşdırılmaya verilmiş avadanlıqların dəyəri
- ☐ daxil olmuş avadanlıqların dəyəri
- ☐ materialların anbara daxil olması
- ☐ alıcı və sifarişçilərlə hesablaşmalar avans olaraq aparıldıqda

530 Kənd təsərrüfatı sahəsində heyvandarlıq məhsullarının xərclərinə nələr daxildir?

- ☐ müstəqim xərclər
- ☐ dəyişən xərclər
- ☒ daimi və dəyişən xərclər
- ☐ sabit və dəyişən xərclər
- ☐ yem xərcləri

531 131/2 subhesabın adı nədir

- ☒ heyvandarlıq məsrəflərinin uçotu
- ☐ satış məsrəflərinin uçotu
- ☐ bitkiçilik məsrəflərinin uçotu
- ☐ istehsal məsrəflərinin uçotu
- ☐ xidməti xərcləri

532 Yem, əmək haqqı, material xərcləri heyvandarlığın hansı sahəsinin xərclərinə daxildir?

- ☐ xidməti xərclərə

- ☐ dəyişən xərclər
- ☐ müstəqim xərclər
- ☒ daimi xərclərə
- ☐ sabit xərclərə

533 Uçot obyektı heyvandarlıqda nəyi təşkil edir?

- ☐ balıqçılıq
- ☐ heç biri
- ☐ quşçuluq
- ☒ ətçilik, südçülük, balıqçılıq, quşçuluq, arıçılıq
- ☐ ətçilik, quşçuluq

534 İlin bütün fəsilərində məhsul istehsal etmək hansı sahədə mümkündür?

- ☐ bitkiçilik sahəsində
- ☐ istehsalın fasiləsizliyi
- ☐ heç bir
- ☐ məhsul becərmək sahəsi
- ☒ heyvandarlıq sahəsi

535 Dt 202/2 Kt 112/3 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ amortizasiya xərclərin ayırmalar
- ☐ bütün yuxarıda sadalananlar
- ☒ heyvandarlıqda əsas vəsaitlərə amortizasiya hesablanmışdır
- ☐ əsas vəsaitlərə köhnəlmə hesablanmışdır
- ☐ əsas vəsaitlərin təsərrüfata gətirilməsi xərclərini

536 Dt 203/3 Kt 533 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ əmək haqqı vaxtında alınmamışdır
- ☐ istehsalatda işləyən işçilərin əmək haqqısından gəlir vergisi tutulmuşdur
- ☒ heyvandarlıq sahəsində işləyən fəhlələri əmək haqqı hesablanmışdır
- ☐ heyvanların saxlanma xərcləri hesablanmışdır
- ☐ istehsalata material daxil edilmişdir

537 Dt 202/2 Kt 201/1 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ heyvandarlıqda gələcək dövr üçün ehtiyat yaradılmışdır
- ☐ qeyri-maddi aktivlərə amortizasiya hesablanmışdır
- ☒ heyvandarlığa material sərfi edildikdə
- ☐ itkilər hesablanmışdır
- ☐ istehsalata sərf edilmiş xərclər hesablanmışdır

538 Kənd təsərrüfatının mühasibat uçotunda əsas vəsaitlərin adı hansı hesabda qeyd olunur?

- ☐ 104
- ☒ 111
- ☐ 112
- ☐ 113
- ☐ 101

539 Amortizasiyanın tətbiqi qeyri-maddi aktivlərdə necə aparılır?

- ☐ Proqram sistemi ilə
- ☐ sistemli forma ilə
- ☒ istehsalın həcminə mütənasib olaraq xətt qalığının azaldılması
- ☐ xətsiz forma ilə

- ☐ satışın həcminə uyğun olaraq

540 Torpaq, tikili, avadanlıqlara qiymətləndirmə necə həyata keçirilir?

- ☐ işçilərilə razılaşdırıldıqda
☐ bütün dövrlər üzrə
☐ 6 ay üzrə
☐ 1 ay keçirilir
☒ dövlətin qərarı ilə

541 Mühasibat uçotu kənd təsərrüfatı sektorunda necə təşkil edilir?

- ☐ müxtəlif formalarda
☒ müəssisə üçün vahid halda
☐ yüklərin daşınması xərclərinə görə
☐ məhsul istehsalı üçün
☐ mərkəzləşdirilmiş formada

542 Mühasibat uçotunda material ehtiyatları hansı hesabda aparılır?

- ☐ ümumi istehsalat xərcləri
☒ materiallar 201
☐ əsas vəsaitlər 111
☐ istehsal ehtiyatları
☐ ümumi təsərrüfat xərcləri

543 Torpaq, tikili, avadanlıqlar üzrə amortizasiya hansı hesabda aparılır?

- ☐ 113
☒ 112
☐ 103
☐ 104
☐ 101

544 MUBS-ni nə vaxtdan Azərbaycanda tətbiq edilir?

- ☐ 2013
☐ 1999
☐ 2000
☒ 2009
☐ 2010

545 Məhsul istehsalı ilə mövsimliliyi ilə əlaqədar kənd təsərrüfatı sahələri nə ilə fərqlənir?

- ☐ istehsalın mərhələləri ilə
☐ qiymətləndirmə metodu ilə
☐ xərclərin maksimum sərfi ilə
☒ istehsalın xüsusiyyəti ilə
☐ texnologiyanın inkişafı ilə

546 Məhsul yığımına kənd təsərrüfatında nələr təsir edir?

- ☐ suvarma sistemləri
☐ məhsulun satılması
☐ torpağın münbitliyi
☐ məhsulun daşınması
☒ təbii-iqlim qurşaqları

547 Torpaq, tikili, avadanlıqlara amortizasiya necə hesablanır?

- ☐ normativlər hesabına
- ☐ qalığın çoxaldılması hesabına
- ☐ plan daxilində
- ☒ istehsalın həcminə görə, xətti qalıq
- ☐ düz xətt üsulu ilə

548 Maliyyə uçotunun vəzifələrinə nələr aiddir?

- ☐ müəssisə fəaliyyətinin sənədləşdirilməsi
- ☐ ehtiyatların mövcudluğu üzərində nəzarətin təşkili
- ☒ sənədləşdirmə sisteminin təmin edilməsi
- ☐ nəzarətin təşkili
- ☐ mərkəzləşdirilmiş informasiyanın qurulması

549 Qeyri-maddi aktivlərdə köhnəlmə hansı hesabda aparılır?

- ☐ 114
- ☒ 102
- ☐ 113
- ☐ 111
- ☐ 119

550 Kənd təsərrüfatı sistemində uçotun hansı ölçü vahidinə daha çox üstünlük verilir?

- ☐ kilometr
- ☒ ton, sentner, kiloqram
- ☐ manat
- ☐ xarici valyuta
- ☐ metr

551 Uçot siyasəti dedikdə nəyi başa düşürsünüz?

- ☐ sənədləşdirmənin tətbiqi
- ☐ məlumatları sistemləşdirmək
- ☐ balans tərtib etmək
- ☒ ümumilikdə müəssisədə təsərrüfat uçotunun təşkili, uçotda əks etdirmək
- ☐ kassaya nəzarət

552 Aşağıdakılardan hansı mühasibat uçotu tənzimləyən orqanıdır?

- ☐ Hesablama Palatası
- ☐ Auditorlar Palatası
- ☐ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☒ Prezident və Hökumət

553 Uçotun təşkilinin məqsədi nədir?

- ☐ informasiyanın təşkili
- ☐ ehtiyatların qorunması
- ☐ nəzarətin təşkili
- ☒ ehtiyatların ortaya çıxarılması
- ☐ hər biri daxildir

554 Ümumiyyətlə amortizasiya necə aparılır?

- ☐ cədvəl göstəriciləri əsasında
- ☒ normativin həcminə görə, istehsalın həcminə görə
- ☐ qrafik üsulla

- ☐ dinamik üsulla
- ☐ düzz xətt sistemi ilə

555 Daxili nəzarət necə həyata keçirilir?

- ☐ işçilərə nəzarət
- ☐ hamısı daxildir
- ☐ yoxlama sisteminin möhkəmləndirməklə
- ☒ sahələrin nəzarətə götürülməsi
- ☐ şöbələrin yoxlanması

556 Kim tərəfindən uçot siyasəti aparılır?

- ☐ İnzibati idarə heyəti
- ☐ Şöbə müdiri
- ☐ Prezident
- ☒ Baş mühasib
- ☐ Kardrlar şöbəsi

557 Kənd təsərrüfatında daxili ehtiyatların aşkara çıxarılması və istifadəyə verilməsi mühasibat uçotunun aparılmasına daxildir?

- ☐ ehtimal var
- ☐ qismən
- ☐ xeyr
- ☒ bəli
- ☐ əlaqəsi yoxdur

558 Qeyri-maddi aktivlərə qudvil?

- ☐ 50% daxil deyil
- ☐ əlaqəsi var
- ☐ xeyir
- ☒ bəli
- ☐ 50% daxildir

559 Qeyri-maddi aktivlərin uçotu kənd təsərrüfatında hansı hesabdadır?

- ☐ 103
- ☐ 116
- ☐ 104
- ☒ 101
- ☐ 102

560 Dt 202/1 Kt 112/3 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ əsas vəsaitlər kapital qoyuluşu kimi müəssisəyə daxil edilmişdir
- ☐ əsas vəsaitlər təmir xərcləri hesablanmışdır
- ☒ bitkiçilikdə işləyən əsas vəsaitlərə amortizasiya hesablanmışdır
- ☐ əsas vəsaitlər əvəzsiz olaraq müəssisəyə dövlət orqanları tərəfindən verilmişdir
- ☐ əsas vəsaitlər istehsalatdan silinmişdir

561 əmək haqqına ödənilən xərclər kənd təsərrüfatının hansı sahəsində xüsusi çəkiyə malikdir?

- ☒ bitkiçilik məhsullarının becərilməsində
- ☐ ümumtəsərrüfat xərcləri
- ☐ inzibati xərcləri
- ☐ ümumistehsal xərcləri
- ☐ təmir xərcləri

562 Kənd təsərrüfatı bitki növləri, bitməmiş istehsal hansı uçot obyektinə aiddir?

- ☐ taxıl məhsullarının hazırlanması
- ☐ heç biri aid deyil
- ☐ dənli bitkilərin yetişdirilməsi
- ☒ bitkiçilikdə uçot obyektı
- ☐ toxum növlərinin yeni texnologiyası

563 Dt 202/1 Kt 102/8 mühasibat yazılışı nəyi ifadə edir?

- ☐ qeyri-maddi aktivlər istehsalata daxil edilmişdir
- ☐ qeyri-maddi aktivlərə köhnəlmə hesablanmışdır
- ☐ qeyri-maddi aktivlər satılmışdır
- ☐ qeyri-maddi aktivlər müəssisədən silinmişdir
- ☒ bitkiçilikdə qeyri-maddi aktivlərə amortizasiya hesablanmışdır

564 Dt 202/3 Kt 533 mühasibat yazılışı nəyi ifadə edir?

- ☒ istehsalatda işləyən işçilərə əmək haqqı hesablandıqda
- ☐ hazır məhsul anbara mədaxil edilmişdir
- ☐ debitor və kreditorlarda olan hesablaşmalar aparılmışdır
- ☐ material istehsalata daxil edilmişdir
- ☐ istehsalatda işləyən işçilərə əmək haqqısından sosial-sığorta ayırmalar edilmişdir

565 Dt 131/1 Kt 201/1 mühasibat yazılışı nə deməkdir?

- ☐ müəssisəyə kapital qoyuluşu qoyulmuşdur
- ☐ məhsul istehsalından mənfəət əldə edilmişdir
- ☐ malsatanlardan material daxil edilmişdir
- ☐ heyvandarlıq sahəsinə investisiyanın qoyuluşu
- ☒ bitkiçiliyə toxum və basırdırma materiallar edildikdə

566 Hansı hesabat formaları daha geniş əhatəni təşkil edir?

- ☒ balans hesabatı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ kapitalda baş verən dəyişikliklər
- ☐ mənfəət və zərər haqqında hesabat
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ balans əlavə adlı hesabat

567 Müəssisədə əmlak vəziyyətini təhlil etmək üçün məlumatlar harada ümumiləşdirilir?

- ☐ order-jurnal forması
- ☐ kassa mədaxil orderi
- ☒ mühasibat hesabatı
- ☐ balans forması
- ☐ akt formaları

568 Mühasibat hesabatında vacib olan məqsəd hansıdır?

- ☒ hesab dəqiq olmalı, müəssisə fəaliyyətinin fasiləsizliyi
- ☐ mənfəəti və satışı sənədlərdə yoxlamaq
- ☐ zərəri hesablamaq
- ☐ vergi öhdəliklərini tam əks etdirmək
- ☐ maliyyə aktivlərini aşkar etmək

569 Bir il qurtardıqdan 90 gün ərzində hansı hesabat təqdim edilməlidir?

- ☐ aylıq hesabat

- ☒ illik hesabat
- ☐ cari hesabat
- ☐ faktiki hesabat
- ☐ dövrü hesabat

570 30gün ərzində tərtib edilən hesabat nə adlanır?

- ☐ cari hesabat
- ☒ rüblük hesabat
- ☐ aylıq hesabat
- ☐ dövrü hesabat
- ☐ illik hesabat

571 Tikinti podrat müqaviləsi nədir?

- ☒ yəni tikintiyə aid podrat işlərin aparılmasına görə bağlanmış müqavilədə iştirak edən tərəflərin öhdəlik və vəzifələrinə aid bir sənəddir
- ☐ vergilərin hesablanmasına aid bir sənəddir
- ☐ nəzarət işləri haqqında bir sənəddir
- ☐ podrataya aparılan işlərin siyahısı haqqında bir sənəddir
- ☐ sifarişçinin tapşırığına aid bir sənəddir

572 Podratçının xərcləri nədən ibarətdir?

- ☒ tikinti müqaviləsinə əsasən apardığı podrat işlərin yerinə yetirilməsinə çəkilən bütün faktiki xərclər
- ☐ gələcək dövrün xərclərindən
- ☐ kapital qoyuluşundan
- ☐ ümumtəsərrüfat xərclərindən
- ☐ ümumistehsalat xərclərindən

573 Tikinti obyektı dedikdə nəyi başa düşürsünüz?

- ☐ torpaq sahəsi
- ☐ müqavilə əsasında yerinə yetirilmiş işlər
- ☒ tikintisinə ayrıca layihə və smeta tərtib edilməsi tələb olunan ayrıca bina və ya tikili
- ☐ tikintidə baş verən təmir işləri
- ☐ tikinti işlərində baş verən itkilər

574 Sifarişçi dedikdə nə başa düşülür?

- ☐ podrat işlərin yerinə yetirən hüquqi şəxslərdir
- ☐ bütün yuxarıda göstərilənlər düzdür
- ☐ tikintidə işləyən işçilər başa düşülür
- ☒ əsaslı tikintinin tərkibində mütəxəssisləşmiş təşkilat başa düşülür
- ☐ mühasibatlıqda işləyən işçilər başa düşülür

575 Təyin edilmiş qaydada quraşdırmağa verilmiş avadanlıqlar üçün aşağıdakı mühasibat yazılışı verilir:

- ☐ Dt 113 Kt 192
- ☐ Dt 192 Kt 113
- ☐ Dt 502 Kt 113
- ☐ Dt 113 Kt 502
- ☒ Dt 113 Kt 531,431

576 Tikintiyə kapital qoyuluşu qoyulduqda hansı sintetik hesab aparılır?

- ☐ 111
- ☐ 101
- ☐ 102

- ☒ 113
☐ 112

577 Tikinti işləri avadanlıqların montaj edilmə işləri podrat təşkilatlara müqavilə qiymətləri əsasında ödənildikdə:

- ☐ Dt 431 Kt 113
☒ Dt 113 Kt 431,531
☐ Dt 113 Kt 221
☐ Dt 531 Kt 113
☐ Dt 113 Kt 112

578 Obyektlərin tikintisində işlərin tamamlanmasına qədər çəkilən xərclər hansı sintetik hesabda aparılır?

- ☐ 202 “Əsas istehsalat”
☐ 112 “Torpaq, tikili, avadanlıqlar üzrə amortizasiya”
☐ 191 “Gələcək dövrlərin xərcləri”
☐ 201 “Materiallar”
☒ 113 “Kapital qoyuluşu”

579 Podrat müqaviləsində hansı üsullar göstərilir?

- ☐ amortizasiya xərcləri
☐ müəssisənin öhdəliyi
☒ yerinə yetirilən işlərin qiyməti, təyin edilən üsulu
☐ tikintinin qurtarma müddəti
☐ smeta xərcləri

580 Podratçı təşkilat dedikdə nə başa düşülür?

- ☐ mühasibat hesabatlarını hazırlayan hüquqi şəxsdir
☐ bütün yuxarıda göstəricilər başa düşülür
☐ sifarişçi şəxsdir
☐ müəssisənin hüquq şüрасıdır
☒ tikinti müqavilə əsasında “sifarişçi” üçün podrat işləri yerini yetirən hüquqi şəxsdir

581 Malsatanlardan daxil olmuş quraşdırma tələb edən avadanlıqların dəyərinə tikinti aparan təşkilat tərəfindən aşağıdakı mühasibat yazılışı verilir:

- ☐ Dt 531 Kt 113
☐ Dt 112 Kt 531
☒ Dt 113 Kt 531
☐ Dt 113 Kt 112
☐ Dt 531 Kt 112

582 Bankın uzunmüddətli krediti hesabına ödəniş aparıldıqda:

- ☐ Dt 223 Kt 221
☒ Dt 531 Kt 401,501
☐ Dt 531 Kt 223
☐ Dt 221 Kt 223
☐ Dt 223 Kt 531

583 Müəssisənin vəsaiti hesabına ödəniş aparıldıqda:

- ☐ Dt 113 Kt 531
☒ Dt 531 Kt 223
☐ Dt 901 Kt 531
☐ Dt 531 Kt 901

☐ Dt 531 Kt 113

584 Podratçı təşkilat tərəfindən banka ödəniş qəbul edildikdə:

- ☐ Dt 113 Kt 115
☒ Dt 113 Kt 431,531
☐ Dt 113 Kt 221
☐ Dt 221 Kt 113
☐ Dt 531 Kt 113

585 Tikinti təşkilatlarında 2№-li forma necə adlanır?

- ☐ görülən müəyyən işlərin kompleksi
☒ qurtarmış tikinti obyektləri üzrə yerinə yetirilmiş işlərin qəbul aktı
☐ yerinə yetirilmiş tikinti işlərinin dəyəri haqda arayış
☐ razılaşdırılmış dəyər forması
☐ qəbul-təhlil aktı

586 Dt 202 Kt 721/2 mühasibat yazılışı necə ifadə edilir?

- ☐ maşın və avadanlıqların təmirə göndərilməsi
☒ maşın və avadanlıqların istimarına çəkilən xərclərin maya dəyəri silindikdə
☐ Yuxarıda bütün göstəricilər düzgündür
☐ maşın və avadanlıqların amortizasiyası
☐ maşın və avadanlıqların müəssisəyə gətirilməsi

587 Tikinti təşkilatlarında xərclərin uçotu hansı sintetik hesabda aparılır?

- ☐ 111
☐ 131
☐ 112
☒ 202
☐ 220

588 Kapital xarakterli xərclər necə qruplaşdırılır?

- ☐ elektrik enerjisi xərclər
☒ materiallar, əsas əmək haqqı, üstəlik xərcləri
☐ idarəetmə xərclərinin saxlanması xərcləri
☐ məhsul istehsalı ilə əlaqədar olan xərclər
☐ amortizasiya xərcləri

589 İqtisadi məzmununa görə xərclər necə qruplaşdırılır?

- ☐ müstəqim, qeyri-müstəqim xərclər
☐ əsas xərclər, dövrüyyə xərcləri
☐ sabit xərclər, dəyişən xərclər
☐ nəqliyyat xərcləri
☒ material məsrəfləri, sosial sığortaya ayırmalar, əsas fondların amortizasiyası

590 Tikinti işlərinin təşkilində üstəlik xərclərə nə aid edilir?

- ☐ anbar-tədarük xərcləri
☐ nəqliyyat xərcləri
☒ idarəetmə aparının
☐ amortizasiya
☐ əmək haqqı xərcləri

591 Tikinti işlərinin planlaşdırılması və uçotun aparılmasında bütün məsrəflər maya dəyərinə daxil edilməsinə görə neçə cür xərc növləri tanıyırsınız?

- ☐ birbaşa, dolayı xərclər
- ☒ müstəqim və üstəlik xərclər
- ☐ birbaşa, müstəqim xərclər
- ☐ sabit, üstəlik xərclər
- ☐ sabit, dəyişən xərclər

592 Dt 202 Kt 721 mühasibat yazılışı necə ifadə edilir?

- ☐ avadanlıqların malsatanlardan alınması
- ☒ tikinti obyektlərindəki tullantıların anbara mədaxil olması
- ☐ avadanlıqların istismara verilməsi
- ☐ avadanlıqların amortizasiyası
- ☐ avadanlıqların tikinti obyektlərindən silinməsi

593 191 sayılı sintetik hesabın adı nədir?

- ☐ kapital qoyuluşu
- ☒ gələcək dövrlərin xərcləri
- ☐ ümumistehsalat xərcləri
- ☐ amortizasiya
- ☐ ümumtəsərrüfat xərcləri

594 721 sayılı sintetik uçotda nə əks etdirilir?

- ☐ ümumtəsərrüfat xərcləri
- ☒ ümumistehsalat xərcləri
- ☐ əsas istehsalat
- ☐ köməkçi istehsalat
- ☐ zaydan itkilər

595 Tikinti istehsalına həqiqi çəkilmiş məsrəflərin uçotu üçün əsas sənəd hansılar sayılır?

- ☒ əmək haqqının, materialların, maşın və avadanlıqların, üstəlik xərcləri və.s
- ☐ bütün göstəricilər hər biri
- ☐ gələcək dövr üçün xərclər haqda sənəd
- ☐ ümumistehsalat xərcləri haqda sənəd
- ☐ ümumtəsərrüfat xərcləri haqda sənəd

596 Kapital qoyuluşuma məsrəflərin uçotu sahəsində işlərin yerinə yetirilməsində hansı vəzifələr əsasdır?

- ☒ material, pul vəsaitlərin tikinti obyektləri üzrə düzgün əks etdirmək, əmək haqqının üzərində nəzarət etdirməyi əks etdirmək, eləcə də tikinti obyektlərinin həqiqi maya dəyərini əks etdirmək
- ☐ bütün yuxarıda göstərilənlər hamısı daxildir
- ☐ amortizasiyanın hesablanması
- ☐ əmək haqqının işçilərə hesablanması
- ☐ materialların daşınması xərci

597 721 sayılı hesabın adı necə adlanır?

- ☐ idarəetmə xərclər
- ☐ üstəlik xərclər
- ☐ inzibati xərclər
- ☒ ümumistehsalat xərcləri
- ☐ amortizasiya xərcləri

598 191 sayılı hesabın adı necə adlanır?

- ☐ “Hazır məhsul”
- ☒ “Gələcək dövrün xərcləri”
- ☐ “Köməkçi istehsalat”
- ☐ “Qeyri-maddi aktivlər”
- ☐ “Əsas istehsalat”

599 Tikinti quraşdırma işlərin maya dəyəri hansı hesab Dt-ə daxil edilir?

- ☒ 113 “Kapital qoyuluşunun” Db-i üzrə
- ☐ 111 “Torpaq, tikili avadanlıqlar” Dt
- ☐ 102 “Qeyri-maddi aktivlərin amortizasiyası” Dt
- ☐ 101 “Qeyri-maddi aktivlər” Dt
- ☐ 112 “Torpaq, tikili avadanlıqların amortizasiyası” Dt-i

600 Podratçı tərəindən yerinə yetirilən işin dəyəri təşkilatda hansı hesabın Dt-də uçota alınır?

- ☐ 101
- ☐ 112
- ☐ 111
- ☒ 113
- ☐ 102

601 Gələcək dövrün xərcləri adlı hesabın nömrəsi hansıdır?

- ☐ 172
- ☒ 131
- ☐ 112
- ☐ 104
- ☐ 180

602 Tikinti başlandığı dövredək hansı sintetik hesab əsas götürülür?

- ☐ 221
- ☒ 202
- ☐ 201
- ☐ 219
- ☐ 223

603 İstehsal neçə xüsusiyyətə malikdir?

- ☐ 1
- ☐ 3
- ☐ 2
- ☒ 5
- ☐ 4

604 Təsərrüfat üsulu ilə aparılması zamanı istehsalın uçotu əsasən nəyə əsaslanır?

- ☐ köməkçi məsrəflərə
- ☐ sabit və dəyişən xərclərə
- ☐ müstəqim və qeyri-müstəqim xərclərə
- ☐ üstəlik xərclərə
- ☒ sənaye məhsulu istehsalı məsrəflərinə

605 Yeni əsaslı tikintinin həyata keçirilməsinin fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və yenidən qurulması, binaların, tikililərin, avadanlıqların, nəqliyyat vasitələrinin və digər əsas vəsait obyektlərinin satın alınması ilə əlaqədar xərclər adlanır:

- ☐ ümumistehsalat xərcləri;

- ☒ uzunmüddətli investisiyalar;
- ☐ uzunmüddətli passivlər.
- ☐ ümumitəsərrüfat xərcləri;
- ☐ qısamüddətli investisiyalar;

606 əsaslı tikintinin təşkili üzrə müəssisələr, tikilməkdə olan müəssisələrin müdiriyyəti, habelə kapital qoyuluşlarını həyata keçirən fəaliyyətdə olan müəssisələr adlanır:

- ☐ dəqiq cavab yoxdur.
- ☐ podratçılar;
- ☒ sifarişçilər;
- ☐ mülkiyyətçilər;
- ☐ subpodradçılar;

607 Müəyyən olunmuş qaydada ilk lahiyə üzrə təsdiq edilən müəssisə, bina və tikililərin inşasına aiddir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ yeni inşaat;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların genişləndirilməsi;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların yenidən qurulması;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların texniki yenidən qurulması;

608 İnşaat ikinci və sonrakı mərhələlərinə, əlavə istehsalat komplekslərinə, fəaliyyətdə olan müəssisənin ərazisində olan əlavə yeni köməkçi və xidmətedici istehsalatlara, fəaliyyətdə olan köməkçi və xidmətedici istehsalatların buraxılış gücünün artırılmasına aiddir:

- ☒ fəaliyyətdə olan müəssisə və təşkilatların genişləndirilməsi;
- ☐ yeni inşaat;
- ☐ düzgün cavab yoxdur.
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların texniki yenidən qurulması;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların yenidən qurulması;

609 İnşaatda kapital qoyuluşların, daşınmaz obyektlərin genişləndirilməsi və yenidənqurulması prosesinin subyektlərinə aiddir:

- ☐ başa çatmış kapital qoyuluşu obyektlərinin istifadəçiləri;
- ☐ sifarişçilər və podratçılar;
- ☐ investorlar və sifarişçilər;
- ☐ mülkiyyətçilər;
- ☒ bütün cavablar düzgündür.

610 Xüsusi borc və cəlb edilmiş vəsaitlər formasında əsas vəsaitlərin yaradılmasına və təkrar istehsalına investisiya qoyuluşlarını həyata keçirən hüquqi və fiziki şəxslərə aiddir:

- ☒ investorlar;
- ☐ sifarişçilər;
- ☐ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər.
- ☐ podratçılar;
- ☐ kreditorlar

611 Kapital qoyuluşu obyektlərinin satışını həyata keçirən hüquqi və fiziki şəxslərin səlahiyyətli investorlarına aiddir:

- ☐ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər.
- ☒ sifarişçilər;
- ☐ investorlar;
- ☐ kreditorlar
- ☐ podratçılar;

612 Podrat müqaviləsi əsasında inşaat işlərini yerinə yetirən hüquqi və fiziki şəxslərə aiddir:

- ☐ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər.
- ☐ sifarişçilər;
- ☐ investorlar;
- ☐ kreditorlar
- ☒ podratçılar;

613 Mülkiyyət hüququna malik olan başqa sözlə inşaat obyektlərindən istifadə edən hüquqi və fiziki şəxslərə aiddir:

- ☐ investorlar;
- ☐ sifarişçilər;
- ☒ mülkiyyətçilər;
- ☐ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər.
- ☐ kreditorlar

614 Tikilmiş obyektləri müəyyən şərtlərlə istifadəyə verən mülkiyyətçilərin hüquqi və fiziki şəxslərinə aiddir:

- ☐ mülkiyyətçilər;
- ☒ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər.
- ☐ sifarişçilər;
- ☐ investorlar;
- ☐ kreditorlar

615 Texnoloji nöqteyi nəzərdən əsaslı tikinti sayıla bilər:

- ☐ bütün cavablar doğrudur.
- ☒ başa çatmamış və tamamlanmış;
- ☐ müstəqim və dolayı;
- ☐ tam və qismən;
- ☐ planlaşdırılan və planlaşdırılmayan;

616 Yerinə yetirilmiş və sifarişçiyə təhvil verilmiş tikinti-quraşdırma işlərindən əldə edilmiş maliyyə nəticəsi mənfəətdən ibarət olduqda hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ Dt 644 Kt 611
- ☐ Dt 801 Kt 601
- ☐ Dt 611 Kt 601
- ☒ Dt 601 Kt 801
- ☐ Dt 223 Kt 601

617 Tikinti təşkilatında inventarizasiya aparan zaman artıq çıxmış betonqarışdırma qurğunun dəyəri uçotda necə əks etdirilir?

- ☐ doğru cavab yoxdur
- ☐ Dt 801 Kt 112
- ☐ Dt 111 Kt 801
- ☒ Dt 112 Kt 801
- ☐ Dt 801 Kt 111

618 Tikinti təşkilatında inventarizasiya aparan zaman artıq çıxmış betonqarışdırma qurğunun dəyərini uçotda əks etdirmək üçün hansı tədbir görülür?

- ☐ Satışa çıxarılır
- ☐ İstifadəsi dayandırılır
- ☐ doğru cavab yoxdur
- ☐ Mənbəyi müəyyən edilir

☒ Dəyəri qiymətləndirilir

619 Tikinti təşkilatında inventarizasiya aparan zaman artıq çıxmış betonqarışdıran qurğu haqqında hansı tədbir görülür?

- ☐ doğru cavab yoxdur
- ☐ İstifadəsi dayandırılır
- ☐ Satışa çıxarılır
- ☐ Tikinti təşkilatlarına bağlılanır
- ☒ Mənfəət hesabına mədaxıl edilir

620 Müəssisə yeni tikiləcək binada inşaat işlərinin yerinə yetirilməsi üçün daş karxanasından 60 min ədəd mişar daşı almış, lakin pulunu hələ ödəməmişdir. Bu halda daş karxanası həmin müəssisə üçün aşağıdakılardan hansına aid olur?

- ☐ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edən müəssisəyə
- ☐ sifarişçi müəssisəyə
- ☐ investor müəssisəyə
- ☒ kreditor müəssisəyə
- ☐ podratçı müəssisəyə

621 Müəssisə hər hansı bir tikinti təşkilatı ilə müqavilə bağlayaraq, yeni tikiləcək binada inşaat işlərinin yerinə yetirilməsi məsələlərini razılaşdırdığı halda, həmin müəssisə aşağıdakılardan hansına aid olur?

- ☐ investor müəssisəyə
- ☒ sifarişçi müəssisəyə
- ☐ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edən müəssisəyə
- ☐ podratçı müəssisəyə
- ☐ kreditor müəssisəyə

622 Müəssisə hər hansı bir tikinti təşkilatı ilə müqavilə bağlayaraq, yeni tikiləcək binada inşaat işlərinin yerinə yetirilməsi məsələlərini razılaşdırdığı halda, tikinti təşkilatı aşağıdakılardan hansına aid olur?

- ☐ investor təşkilata
- ☐ sifarişçi təşkilata
- ☐ başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edən təşkilata
- ☒ podratçı təşkilata
- ☐ kreditor təşkilata

623 İnşaat fəaliyyətinin növlərinə aiddir:

- ☐ bəzi işlərin görülməsi;
- ☐ bina və tikililərin mühəndis avadanlıqlarının quraşdırılması;
- ☒ bütün cavablar doğrudur.
- ☐ inşaat sahəsinin hazırlanması, bina və tikililərin inşaatı;
- ☐ inşaat, maşın və avadanlıqlarının operatorlarla birlikdə icarəsi;

624 Görülən işlərin həcmindən və əsas vəsaitlərin təzələnmə dərəcəsiindən asılı olaraq müəssəsin yenidənqurulması fərqləndirilir:

- ☐ tam və dolaylı.
- ☐ tam və kiçik;
- ☐ tam və qismən;
- ☐ qismən və kiçik;
- ☒ tam, qismən və kiçik;

625 Müxtəlif istehsalatların və istehsalat bölmələrinin texniki səviyyəsinin yüksəldilməsi üzrə həyata keçirilən tədbirlərə və işlərə aiddir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ fəaliyyətdə olan müəssisə və təşkilatların texniki yenidən qurulması;
- ☐ yeni inşaat;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların genişləndirilməsi;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların yenidən qurulması;

626 Yeni texniki əsasda əsas fondların təzələnməsinə aiddir:

- ☐ düzgün cavab yoxdur.
- ☐ yeni inşaat;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların genişləndirilməsi;
- ☒ fəaliyyətdə olan müəssisə və təşkilatların yenidən qurulması;
- ☐ fəaliyyətdə olan müəssisə və təşkilatların texniki yenidən qurulması;

627 əsas vəsaitlərin təkrar istehsalının başlıca istiqamətlərinə aiddir:

- ☒ bütün cavablar düzgündür.
- ☐ yeni inşaat;
- ☐ fəaliyyətdə olan müəssisələrin və təşkilatların genişləndirilməsi;
- ☐ fəaliyyətdə olan müəssisələrin və təşkilatların yenidən qurulması;
- ☐ fəaliyyətdə olan müəssisələrin və təşkilatların texniki yenidən qurulması;

628 İnşa edilən əsas vəsait obyektinə görə podratçı təşkilata olan borjun nağdsız qaydada ödənilməsi hansı mühasibat göçürməsi ilə rəsmiləşdirilir?

- ☐ debet 202 kredit 223
- ☐ debet 601 kredit 113
- ☒ debet 601 kredit 223
- ☐ debet 113 kredit 601
- ☐ debet 601 kredit 201

629 İnşa edilən əsas vəsait obyektinə görə podratçı təşkilatın hesabnaməsi hansı mühasibat köçürməsi ilə rəsmiyyətə salınır?

- ☐ debet 202 kredit 113
- ☐ debet 601 kredit 113
- ☐ debet 601 kredit 223
- ☒ debet 113 kredit 601
- ☐ debet 601 kredit 201

630 Sifarişçi hansı tikinti podratı müqaviləsi əsasında podratçıya müqavilə üzrə görülən işlərin bütün həjminə görə qeyd alınan məbləği ödəyir

- ☐ qarışıq qiymətli müqaviləyə görə
- ☒ möhkəm qiymətə əsaslanan müqaviləyə görə
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar düzgündür
- ☐ Xərjlər üstəgəl” metodu ilə müəyyənləşdirilən müqaviləyə görə

631 İnşaataın maya dəyərinin müəyyənləşdirilməsində əvvəllər tikilən və yaxud planlaşdırılan analoci bina və tikililərin dəyər göstərijiləri metodundan istifadə nəzərdə tutulur?

- ☐ resurs-indeks metodu
- ☐ resurs metodu
- ☐ düzgün cavab yoxdur
- ☒ yuvarlaqlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında)
- ☐ bazis-indeks metodu

632 Tikintinin maya dəyərini müəyyənləşdirən hansı metod, resurs metodlarının resurslara indekslər sistemi ilə əlaqələndirilməsini nəzərdə tutur?

- ☐ resurs metodu
- ☒ resurs-indeks metodu
- ☐ bazis-indeks metodu
- ☐ yuvarlaqlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında.
- ☐ düzgün cavab yoxdur

633 İnşaatin maya dəyərinin müəyyənləşdirilməsinə də qiymətlərin bazis səviyyəsinə əsaslanan cari və proqnoz indekslər sistemində hansı metoddan istifadə nəzərdə tutulur

- ☐ resurs-indeks metodu
- ☐ resurs metodu
- ☐ düzgün cavab yoxdur
- ☐ yuvarlaqlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında
- ☒ bazis-indeks metodu

634 Smeta (hesablama) tərtib edildikdə, dəyərin müəyyənləşdirilməsinin aşağıdakı metodlar tətbiq edilə bilər:

- ☐ resurs-indeks metodu
- ☐ yuvarlaqlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında
- ☒ bütün cavablar düzgündür
- ☐ resurs metodu
- ☐ bazis-indeks metodu

635 Tikinti təşkilatının balansında olan inşaat maşın və mexanizmlərinin istismarına çəkilən xərjlər tikinti istehsalında hansı hesabın debetində uçota alınır?

- ☐ 202
- ☐ 113
- ☐ 111
- ☒ 721
- ☐ 201

636 əgər, podratı bəzi işləri yerinə yetirmək üçün kənar təşkilat (subpodratçı) jəlb edərsə, onda yerinə yetirilən subpodrat işinin dəyəri podratçıda hansı hesabda aparılmalıdır?

- ☐ 201
- ☐ 113
- ☒ 202
- ☐ 721
- ☐ 801

637 Podratçıda tikinti podratı müqaviləsi əsasında xərclərin uçotu hansı hesabda aparılır?

- ☐ 113
- ☒ 202
- ☐ 721
- ☐ 801
- ☐ 111

638 Tikintidə smetanın əsasında nələr baş verir?

- ☐ maliyyə vəsaiti ayrılır
- ☒ smeta əsasında kapital qoyuluşlarının tənzimləşdirilmə yerinə yetirilmiş əsaslı işlər üzrə hesablaşmalar həyata keçir
- ☐ hesablaşmaların tərkibi araşdırılır

- ☐ nəzarət sistemi qurulur
- ☐ vergilər ödənilir

639 Kapital qoyuluşu uçotunun əsas vəzifələrinə nələr daxildir?

- ☐ qoyulan tapşırıqların, istehsal gücündən istifadə edilmə, üzərində nəzarəti təmin etmək
- ☐ yuxarıda göstərilənlərin hər biri düzgündür
- ☐ maliyyə tapşırıqlarını vaxtında müəyyən etmək
- ☐ istifadəyə verilən obyektlərin inventar dəyərini müəyyən edib uçotda əks etdirmək
- ☒ aparılmış bütün kapital qoyuluşu məsrəflərin növlərinə və uçot işinin obyektlərinə görə dəqiq vaxtında uçotda əks etdirmək

640 Kapital qoyuluşu qeyri-istehsalat obyektlərinə nələr daxildir?

- ☐ fabrik
- ☒ yaşayış evləri, məktəblər, xəstəxana və.s
- ☐ zavod
- ☐ mədən
- ☐ elektrik stansiya

641 Kapital qoyuluşları istehsalat obyektlərinə nələr daxildir?

- ☒ zavod, fabrik, mədən, elektrik stansiyası
- ☐ bütün yuxarıda sadalananlar
- ☐ xəstəxanalar
- ☐ klublar
- ☐ yaşayış evləri

642 Tikinti dedikdə nə başa düşülür?

- ☒ qurulan müəssisə, bina və qurğuların məcmusu, inşaat;
- ☐ qurğuların qurulması
- ☐ istehsal obyektləri
- ☐ müəssisənin əsas vəsaiti
- ☐ kapital qoyuluşu

643 Tikinti təşkilatlarında kapital qoyuluşları necə yerinə yetirilir?

- ☒ podrat üsulu və təsərrüfat üsulu ilə
- ☐ məsrəflərin uçotunun aparılması ilə
- ☐ əsaslı tikinti maliyyəşmə uçotu ilə
- ☐ maşın və mexanizmlərlə təmin olduqda
- ☐ xüsusi tikinti təşkilatı vasitəsi ilə

644 Kapital qoyuluşu özündə nəyi əks etdirir?

- ☐ yuxarıda göstərilənlərin hamısını
- ☒ istehsal məsrəflərini, əsas vəsaitləri
- ☐ mənfəəti, gəliri
- ☐ çəkilən xərcləri
- ☐ avadanlıqların yeniləşdirilməsi, modernləşdirilməsi

645 Nəqliyyatda alınan qiymətlərə əlavə dəyər vergisi hesabladıqda necə yazılış verilir

- ☒ DT-19 KT-431
- ☐ DT-201 KT-701
- ☐ DT-19 KT-545
- ☐ DT-202/2 KT-431
- ☐ DT-201 KT-431

646 Nəqliyyat təşkilatlarında tərtib edilən DT-202 , KT-201 yazılışı nəyi izah edir.

- ☐ nəqliyyat təşkilatında istifadəsi mümkün olmayan materiallar zay
- ☐ əsas istehsalda istifadə olunmayan materiallar anbara qaytarılmışdır
- ☐ istehsaldan hazır məhsul buraxılmışdır
- ☒ nəqliyyat xidmətinə yanacaq sərf edilmişdir
- ☐ geri qaytarılan zay məhsullar satışa göndərilmişdir

647 Nəqliyyat təşkilatının göstərdiyi xidmətinə görə sifarişçidən pul vəsaiti daxil olduqda necə mühasibat yazılışı tərtib edilir .

- ☐ DT-221 KT-211
- ☒ DT-221 KT-177
- ☐ DT-177 KT-211
- ☐ DT-251 KT-701
- ☐ DT-701 KT-211

648 Nəqliyyat təşkilatlarında DT-202 əsas istehsalat ,KT-201 Materiallar mühasibat yazılışı nə zaman tərtib edilir .

- ☒ nəqliyyatdan ehtiyat hissələri və materiallar geri qaytarıldıqda
- ☐ əmək haqqı hesablandıqda
- ☐ enerji xərcləri silindikdə
- ☐ yanacaq sərf edildikdə
- ☐ nəqliyyata amortizasiya hesablandıqda

649 Müəssisələr üçün əş ucuz nəqliyyat növü nə hesab edilir.

- ☐ boru nəqliyyatı
- ☐ dəmir yol nəqliyyatı
- ☐ təyyarə ,avtomobil vaxtında təmin edir
- ☒ gəmi nəqliyyatı
- ☐ avtomobil nəqliyyatı

650 Nəqliyyat təşkilatlarının yerinə yetirdikləri işlərini tənzimləyən sənədə nə daxildir.

- ☐ yol vərəqəsi
- ☐ müqavilə,istismar müqaviləsi, göstərilən xidmət müqaviləsi
- ☒ ekspeditorun yükün daşınmasını təsdiq edən qeydiyyat sənədi
- ☐ müəssisə və təşkilatlarla bağlanmış müqavilə
- ☐ dispeçer xidmətinin təyinatı

651 Nəqliyyat təşkilatlarının digər sahələrdən fərqləndirən xüsusiyyəti nədən ibarətdir .

- ☐ xidmətin dəyəri ilin axırında hesablanılır
- ☐ ancaq digər sahələrə xidmət göstərir
- ☒ müəssisələrə kompleks xidmət göstərir
- ☐ yalnız uzaq məsafələrə yük daşıyır
- ☐ xalq təsərrüfatının bir sahəsi kimi sərbəst fəaliyyət göstərmək hüququna malikdir

652 Avtomobil nəqliyyatından istifadəni təsdiq edən sənədlərə nə daxildir.

- ☐ avtomobilə xidməti təsdiq edən müqavilə
- ☐ ekspeditorun bağladığı müqavilə
- ☐ yükün daşınması üçün qəbz
- ☒ işin yerinə yetirilməsi aktı , yol vərəqəsinin kəsilmiş talonu, əmtəə- nəqliyyat qaiməsinin 3-cü nüsxəsi
- ☐ bağlanmış müqavilənin nüsxəsi

653 Avans şəklində hesablanan əlavə dəyər vergisi alındıqda necə mühasibat yazılışı tərtib edilir .

- ☐ DT-413 “Uzunmüddətli aktivlər” KT-421 “Məmnəfətdən vergi”
- ☐ DT-241 “Əvəzləşdirilən əlavə dəyər vergisi” KT-413 “uzunmüddətli hüquqi öhdəliklər”
- ☐ DT-177 “Digər uzunmüddətli borclar” KT-191 “Gələcək hesabat dövrünün xərcləri”
- ☐ DT-177 “Digər uzunmüddətli debitor borcları” KT-421 “Mənfəətdən vergi üzrə təxirə salınmış vergi öhdəlikləri”
- ☒ DT-445 “Digər uzunmüddətli öhdəliklər” KT-422 “Digər təxirə salınmış vergi öhdəlikləri”

654 Avtomobil nəqliyyatı müəssisələrində istifadədə olan yük avtomobillərinə amortizasiya hansı üsulla hesablanır?

- ☐ Sürətləndirilmiş üsulla
- ☐ Avtomobilin yürüş göstəricisi üsulu ilə
- ☐ İllərin sayı üsulu ilə
- ☐ Bərabər-düzxətli bölüşdürmə üsulu ilə
- ☒ Azalan qalıq üsulu ilə

655 Nəqliyyat müəssisəsində çalışan baş mühəndisin normadan artıq ezamiyyə xərcləri onun növbəti əmək haqqından tutulduqda hansı mühasibat yazılışı tərtib edilir?

- ☐ D-t 213 K-t 244
- ☐ D-t 202 K-t 244
- ☐ D-t 533 K-t 721
- ☒ D-t 533 K-t 244
- ☐ D-t 711 K-t 244

656 Nəqliyyat müəssisəsində çalışan baş mühəndisin normadan artıq ezamiyyə xərcləri aşkar edildikdə hansı mühasibat yazılışı tərtib edilir?

- ☐ D-t 244 K-t 721
- ☐ D-t 202 K-t 244
- ☐ D-t 721 K-t 244
- ☐ D-t 711 K-t 244
- ☒ D-t 213 K-t 244

657 Nəqliyyat müəssisəsində çalışan baş mühəndisin ezamiyyə xərcləri hansı hesablarda əks etdirilir?

- ☐ D-t 202 K-t 244
- ☒ D-t 721 K-t 244
- ☐ D-t 711 K-t 244
- ☐ D-t 244 K-t 202
- ☐ D-t 244 K-t 721

658 Nəqliyyat təşkilatının göstərdiyi nəqliyyat tədarük xərclərinin dəyəri əsas istehsala aid edilmişdir.

- ☐ DT-177 KT-171
- ☐ DT-202 KT-201
- ☐ DT-202 KT-177
- ☐ DT-202 KT-202/2 “Köməkçi istehsalat”
- ☒ DT-202 KT-131

659 Nəqliyyat müəssisələrində hansı xüsusi təyinatlı fond yaradılır?

- ☒ Təkrar fondu
- ☐ Pay fondu
- ☐ Yeni texnika fondu
- ☐ Ehtiyat hissələr fondu
- ☐ Yanacaq fondu

660 Yük avtomobilinin maşın günlərinin maya dəyəri necə müəyyən edilir.

- ☐ xərcləri maşın-günlərinin sayına bölməklə
- ☐ xərcləri maşınların sayına bölməklə
- ☐ xərcləri gedən ton , km-ə bölməklə
- ☒ xərcləri yük avtomobillərinin istismarı və saxlanılmasına bölməklə
- ☐ xərcləri ancaq yük daşıyan maşınların sayına bölməklə

661 Yük avtonəqliyyatı ümumistehsal və ümumtəsərrüfata xidmət etdikdə.

- ☐ DT-725 KT- 202/4
- ☐ DT-204 KT- 202/4
- ☐ DT-203 KT- 202/4
- ☐ DT 103 KT- 202/4
- ☒ DT-721 KT- 202/4

662 Yük avtonəqliyyatının xidməti əsaslı tikintiyə aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-102/7 KT- 202/4
- ☐ DT-102 KT- 202/4
- ☐ DT-103 KT- 202/4
- ☒ DT-113 KT- 202/4
- ☐ DT-111 KT- 202/4

663 Yük avtonəqliyyatı işçilərinə məzuniyyət üçün ehtiyat yaradılmışdır.

- ☐ DT-202/2 KT- 412
- ☐ DT-202/5,7 KT- 412
- ☒ DT-232/4 KT- 412
- ☐ DT-202/3 KT- 412
- ☐ DT-202/1 KT- 412

664 Yük avtonəqliyyatına xidmət edən sürücülərə əmək haqqı hesablanmışdır.

- ☒ DT-202/4 KT- 533
- ☐ DT-202/6 KT- 533
- ☐ DT-202/1 KT- 533
- ☐ DT-202/5 KT- 533
- ☐ DT-202/3 KT- 533

665 Yük avtonəqliyyatına cari təmir göstərilmişdir.

- ☐ DT-202/2 KT- 202/3
- ☐ DT-202/5 KT- 202/2
- ☐ DT-721 KT- 202/4
- ☐ DT-202/3 KT- 202
- ☒ DT-202/4 KT- 202/1

666 Yük avtonəqliyyatına amortizasiya hesabladıqda necə mühasibat yazılışı verilir.

- ☐ DT-23/7 KT- 112
- ☐ DT-112 KT- 202/1
- ☐ DT-23/3 KT- 112
- ☐ DT-721 KT- 112
- ☒ DT-23/4 KT- 112

667 Yük avtomobili üzrə məlumatları mühasibatlıq hansı sənədlərdə ümümləşdirir.

- ☐ avtomobilin daşıdığı yükün həcmi müəyyən edən cədvəllərdə
- ☐ yol vərəqəsində
- ☒ yığıma cədvəllərində ASK-30

- ☐ sürücülər üçün açılmış yol vərəqələrində
- ☐ xronoloji ardıcılıqla aparılan hər bir maşın üçün olan kitabda

668 Kənd təsərrüfatında yük avto nəqliyyatının yerinə yetirdiyi işləri təsdiq edən ilk sənəd hansılardır.

- ☐ sürücünün işdə olduğunu təsdiq edən tabel
- ☒ yük avtonəqliyyatının yol vərəqəsi
- ☐ yük avtonəqliyyatına hesablanmış amortizasiya məbləği
- ☐ sərf etdiyi yanacaqın həcmi
- ☐ yük avtonəqliyyatının keçdiyi yolun həcmi

669 Avtomobil nəqliyyatında ən çox sərf edilən xərc hansılardır.

- ☐ əsas vəsaitlərin amortizasiyası
- ☐ əmək haqqı
- ☒ ehtiyat hissələri və yanacaq
- ☐ avtomobil nəqliyyatı üzrə ümumistehsal və ümumtəsərrüfat xərcləri
- ☐ əsas vəsaitlərin saxlanması

670 Mühasibat hesabatının qarşısına hansı məqsədlər qoyulur.

- ☐ hesabat elə tərtib edilməlidir ki, onu hamı başa düşsün
- ☐ hesabatın Azərbaycan dilində tərtib edilməsi və müəssisə rəhbəri tərəfindən imzalanmasıdır
- ☐ mühasibat hesablari analitik və sintetik uçot məlumatlarına əsaslandırılmalıdır
- ☐ müəssisənin maliyyə vəziyyəti və əmlak vəziyyətinin dəqiq əks
- ☒ hesabat dəqiq olmalı, müəssisənin fəaliyyəti tam əks olunması mərkəzləşdirilmiş formada olan uçot sənədlərinə əsaslanmalıdır

671 Mühasibat hesabatı dedikdə nə başa düşülür.

- ☐ ancaq mənfəət haqqında dəqiq informasiya əldə etmək
- ☐ mühasibat uçotunun məlumatlarına əsasən müəssisənin maliyyə nəticələri, və maliyyə vəziyyətinin dəyişməsi haqqında məlumat başa düşülür
- ☐ təsdiq olunmuş formada mühasibat uçotu məlumatlarına əsasən müəssisənin təsərrüfat fəaliyyətinin xarakterizə edilməsi haqqında göstərişlər formalaşdırılır
- ☐ mənfəət və zərər haqqında hesabatın tərtib edilməsi
- ☒ müəssisənin əmlak vəziyyətini təhlil etmək üçün məlumatları ümumiləşdirir

672 Məcburi qaydada hesabatlar hara təqdim olunmalıdır.

- ☐ maliyyə nazirliyi, iqtisadi inkişaf nazirliyi və mərkəzi banka
- ☐ bank və maliyyə orqanına
- ☐ ərazi üzrə dövlət statistika orqanına
- ☐ müəssisə sahibinə və ya iştirakına
- ☒ təsisçilərə, dövlət idarəsinə, banka vergi üzrə qanunda nəzərdə tutulan

673 İxtisaslaşdırılmış avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarında aparılan inventarlaşdırma zamanı ehtiyat hissələrinin əskikliyi aşkar edildikdə əskikliyin məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 184/2 KT 201/2
- ☐ DT 213/1 KT 201
- ☐ DT 211/1 KT 201
- ☐ DT 184 KT 201
- ☒ DT 245/1 KT 201

674 İxtisaslaşdırılmış avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarında aparılan inventarlaşdırma başa çatdıqdan sonra əskikliyi aşkar edilmiş ehtiyat hissələrinin məbləği aşağıda verilmiş mühasibat yazılışlarından hansında əks etdirilir?

- ☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 201/1 KT 245/1 yazılışında
- ☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 211/1 KT 245/1 yazılışında
- ☒ əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- ☐ əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- ☐ əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 211/1 yazılışında

675 Dəmiryol nəqliyyatı təşkilatının yol infrastrukturunda çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 721 KT 522
- ☒ DT 202 KT 522
- ☐ DT 721 KT 521
- ☐ DT 711 KT 522
- ☐ DT 721 KT 533

676 Dəmiryol nəqliyyatı təşkilatının yol infrastrukturunda çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 721 KT 531
- ☐ DT 721 KT 533
- ☒ DT 202 KT 533
- ☐ DT 711 KT 533
- ☐ DT 711 KT 522

677 Dəmiryol nəqliyyatı təşkilatının idarə aparatında çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 522
- ☒ DT 721 KT 522
- ☐ DT 721 KT 521
- ☐ DT 711 KT 522
- ☐ DT 721 KT 533

678 Dəmiryol nəqliyyatı təşkilatının idarə aparatında çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 533
- ☐ DT 721 KT 533
- ☐ DT 721 KT 531
- ☒ DT 711 KT 533
- ☐ DT 711 KT 522

679 Avtomobil nəqliyyatı müəssisəsinin idarə aparatında çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 522
- ☐ DT 721 KT 533
- ☐ DT 721 KT 521
- ☐ DT 711 KT 522
- ☒ DT 721 KT 522

680 Avtomobil nəqliyyatı müəssisəsinin idarə aparatında çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 533
- ☒ DT 721 KT 533
- ☐ DT 721 KT 531
- ☐ DT 711 KT 533
- ☐ DT 711 KT 522

681 Avtomobil nəqliyyatı müəssisəsinin gəlirləri daha çox hansı mənbələrdən formalaşır?

- ☐ Malların satışından
- ☐ İşlənmiş avtomobillərin satışından
- ☐ Məhsulları satışından
- ☐ İşlərin yerinə yetirilməsindən
- ☒ Xidmətlərin göstərilməsindən

682 Avtomobil nəqliyyatı müəssisəsinin xərcləri içərisində hansı xərclər daha yüksək xüsusi çəkiyə malikdir?

- ☐ Əmək ödənişi xərcləri + Sosial sığorta ayırımları + Amortizasiya ayırımları
- ☐ Avtomobil şinlərinin köhnəlməsi xərcləri + İnzibati xərclər + Sosial sığorta ayırımları
- ☒ Əmək ödənişi xərcləri + Amortizasiya ayırımları + Yanacaq məsrəfləri
- ☐ Reklam xərcləri + Kredit faizləri + Əmlakın sığortası xərcləri
- ☐ Amortizasiya ayırımları + Kredit faizləri + Əmlakın sığortası xərcləri

683 Avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarında çalışan anbar müdiri müəssisənin mühasibat şöbəsinə vaxtaşırı olaraq hansı hesabatı təqdim edir?

- ☐ a) maddi dəyərlilərin daxil olması və məxarici haqqında hesabat; b) avtomobil xidmətinin yerinə yetirilməsi haqqında istehsalat hesabatı
- ☒ a) anbarda materialların hərəkəti haqqında hesabat; b) avtomobil şinlərinin daxil olması və buraxılışı haqqında hesabat
- ☐ a) materialların hərəkəti haqqında hesabat; b) avtomobil şinlərinin daxil olması və buraxılışı haqqında hesabat
- ☐ a) maddi dəyərlilərin daxil olması və məxarici haqqında hesabat; b) material hesabatı; c) avans hesabatı
- ☐ a) mal-pul hesabatı; b) avtomatlaşdırma ehtiyat hissələrin verilməsi haqqında hesabat

684 Avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarına şin zavodundan gətirilmiş avtomobil şinlərinin müəssisəyə mədaxil edilməsi hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202/2 KT 531
- ☐ DT 202 KT 531
- ☒ DT 201 KT 531
- ☐ DT 201/2 KT 201/6
- ☐ DT 205 KT 201

685 Avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarına şin zavodundan avtomobil daşımaları ilə gətirilmiş avtomobil şinləri hansı sənəd əsasında qəbul edilir?

- ☐ Şin zavodunun hesab-fakturası, uyğunluq sertifikatı və material-nəqliyyat qaiməsi
- ☐ Şin zavodunun hesab-fakturası və müşayiətedici məktubu
- ☒ Şin zavodunun hesab-fakturası, uyğunluq sertifikatı və mal-nəqliyyat qaiməsi
- ☐ Şin zavodunun hesab-fakturası və uyğunluq sertifikatı
- ☐ Şin zavodunun hesab-fakturası, yol vərəqəsi və uyğunluq sertifikatı

686 Avtomobil nəqliyyatı müəssisəsində nəqliyyat vasitələrinə hesablanmış amortizasiya ayırımlarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 132
- ☒ DT 202 KT 112
- ☐ DT 721 KT 112
- ☐ DT 711 KT 112
- ☐ DT 202 KT 122

687 Avtomobil nəqliyyatı müəssisəsində çalışan sürücülərə hesablanmış sosial sığorta ayırımlarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 721 KT 532
- ☒ DT 202 KT 522

- ☐ DT 721 KT 521
- ☐ DT 711 KT 522
- ☐ DT 721 KT 522

688 Avtomobil nəqliyyatı müəssisəsində çalışan sürücülərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☒ DT 202 KT 533
- ☐ DT 721 KT 533
- ☐ DT 721 KT 531
- ☐ DT 711 KT 533
- ☐ DT 711 KT 522

689 AZAL aviaşirkətinin London şəhərindəki nümayəndəliyində çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 522
- ☒ DT 721 KT 522
- ☐ DT 721 KT 521
- ☐ DT 711 KT 522
- ☐ DT 721 KT 533

690 AZAL aviaşirkətinin London şəhərindəki nümayəndəliyində çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 533
- ☒ DT 721 KT 533
- ☐ DT 721 KT 531
- ☐ DT 711 KT 533
- ☐ DT 711 KT 522

691 AZAL aviaşirkətinin idarə aparatında çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 522
- ☒ DT 721 KT 522
- ☐ DT 721 KT 521
- ☐ DT 711 KT 522
- ☐ DT 721 KT 533

692 AZAL aviaşirkətinin idarə aparatında çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 202 KT 533
- ☐ DT 711 KT 533
- ☐ DT 721 KT 531
- ☒ DT 721 KT 533
- ☐ DT 711 KT 522

693 AZAL aviaşirkətində çalışan uçuş heyətinin işçilərinə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☒ DT 202 KT 522
- ☐ DT 721 KT 533
- ☐ DT 721 KT 522
- ☐ DT 721 KT 521
- ☐ DT 711 KT 522

694 AZAL aviaşirkətində çalışan uçuş heyətinin işçilərinə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- ☐ DT 721 KT 531
- ☐ DT 711 KT 533
- ☒ DT 202 KT 533
- ☐ DT 721 KT 533
- ☐ DT 711 KT 522

695 Yük avtonəqliyyatında kalkulyasiya obyektı nə hesab edilir.

- ☒ ton , km , daşınan yükün həcmi
- ☐ getdiyi yolun həcmi
- ☐ sərf etdiyi yanacaqın həcmi
- ☐ hesablanmış amortizasiyanın cəmi
- ☐ satış prosesinə göstərdiyi xidmətin həcmi

696 Yük avtonəqliyyatının xidməti əsas istehsala aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- ☐ DT-202/3 KT- 202/4
- ☐ DT-208 KT- 202/4
- ☐ DT-206 KT- 202/4
- ☒ DT-202 KT- 202/4
- ☐ DT-204 KT- 202/4

697 Yük avtonəqliyyatı xidməti xərcləri ayın axırında hara silir

- ☐ DT-207 KT- 202/4
- ☒ DT-103, 201 KT- 202/4
- ☐ DT-206 KT- 202/4
- ☐ DT-208 KT- 202/4
- ☐ DT-202/1 KT- 202/4

698 Yük avtonəqliyyatına yanacaq və sürtkü materialları sərf edildikdə

- ☐ DT-202/2 KT- 201
- ☐ DT-721 KT- 201
- ☐ DT-202/2 KT- 201
- ☒ DT-23/4 KT- 201
- ☐ DT-201 KT- 23/4

699 Yük avtomobilin hərəkəti ayın axırında hansı sənədlərdə öz əksini tapır .

- ☐ göstərilənlərdən heç biri
- ☐ BN-83 , AS-12
- ☐ ay ərzində yerinə yetirdiyi işi təsdiq edən, yanacaq sərfi cədvəli
- ☐ yük avtonəqliyyatı üzrə şəxsi cədvəllər
- ☒ istehsal hesabında

700 İstehsala xidmət edən avtomobil xidmətlərinin uçotu hansı hesabda aparılır.

- ☒ 202/4
- ☐ 23/2
- ☐ 203/5
- ☐ DT-202/3 KT- 23/4
- ☐ 202/1